


ISSN 0206-4340

Azərbaycan dili və Ədəbiyyatı tədrisi



Nº 2
2005



AZƏRBAYCAN DİLİ VƏ
ƏDƏBİYYATI TƏDRİSİ
ELMİ - METODİK JURNAL

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Nº 2 (204) Aprel-iyun 2005-ci il. 1954-cü ildən çıxır

Abunə yazılışı davam edir

“Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalına ilin 2-ci yarısı üçün abunə yazılışı davam edir. Xatırladırıq ki, jurnal həmişə olduğu kimi, ildə 4 dəfə çıxır.

Abunə qiymətləri aşağıdakı kimidir:

*6 aylıq - 12.000 manat;
1 nüsxənin qiyməti - 6.000 manat.*

Jurnalın indeksi 1012

Abunə yazılməq istəyənlər aşağıdakı mətbuat yayımı müəssisələrinə müraciət edə bilərlər:

<i>Azərmətbuatı yayımları İB</i>	- 440-10-35
<i>Qasid</i>	- 493-16-43
<i>Səma</i>	- 499-22-97
<i>Səda</i>	- 494-43-11
<i>Xpress-Elita</i>	- 461-14-37

Bu işdə redaksiyamızın əməkdaşları da sizə yardımçı ola bilərlər.

Əlaqə telefonlarımız: 498-55-33; 493-06-09

Abunə yazılmağı unutmayın

Görkemli uyğur ədəbiyyatşunası Murad Xamrayev maraqlı ümumi-ləşdirme apararaq yazar: "Əger irihəcmli əsərlər - dastanlar, (poemalar) "Xəmse"de birləşdirilirdə, kiçik həcmli əsərlər divanda birləşdirilir-di". (Bax: L.C. Timofeyevin və S.B. Turayevin tərtib etdikləri "Словарь литературоведческих терминов", Moskva. "Просвещение", 1974, str. 68).

Yaxın və Orta Şərq ədəbiyyatından məlum olan faktlar Murad Xam-rayevin ümumiləşdirməsinin doğru olduğunu sübut edir: Nizami Gəncəvi, Q. Burhanəddin, Nəsimi, Ş.İ.Xətayı, Ə. Nəvai, M. Füzuli və baş-qaları kimi sənətkarlar divan yaratmışlar. Divan müəllifi olmaları onla-ra müqtədir sənətkar kimi söhrət getirmişdir.

Məktəblərdəki müşahidələr, müəllimlərlə aparılan müşahibələr gös-tərir ki, şagirdlər klassik ədəbiyyatın bu ciddi, spesifik cəhətlərə ma-lık olan və yaradıcılıq nümunələri təlim materialı kimi təqdim edilən söz sənətkarlarının yaradıcılıq xüsusiyyətinin ədəbiyyatdakı mövqeyi-nin başa düşülməsinə kömək göstərə biləcək bu ədəbi ənənənin - di-van yaratmaq ənənəsinin mahiyyəti lazımi şəkildə açılmışdır.

Sual meydana çıxır: səbəb nədir?

Səbəb ondan ibarətdir ki, sovet dövründə Yaxın və Orta Şərq üçün seviyyəvi olan bu ədəbi ənənəyə köhnəlik, formalizm əlaməti kimi ba-xılaraq ondan yan keçilmişdir. On ildən artıq müstəqillik dövründə tər-tib olunan programlarda da onun şagirdlərə çatdırılmasına dair aydın tə-ləb qoyulmur, dərsliklərde də qənaətləndirici məlumat verilmir.

Bu da məlum həqiqətdir ki, ədəbiyyat tarixində nə varsa, onu ümumtəhsil məktəbinə gətirmək mümkün deyil, seçmə aparılmalıdır. Belə olduqda yenə də sual yaranır: divan haqqında məlumat ehtiyac yaranırmı?

Məktəb təcrübəsi, öyrədilməsi tələb olunan ədəbi-bədii materiallar "divan" anlayışının izahına ehtiyac olduğunu təsdiq edir. Bunun üçün bəzi faktlara nəzər salmaq kifayətdir: Nizami Gəncəvi ümumtəhsil məktəblərinə nisbəten geniş öyrədilən sənətkarlardandır. Ümumtəhsil məktəblərinin ədəbiyyat program və dərsliklərini Nizamisiz təsəvvür etmək olmaz. Onun haqqında məlumat verərkən "divan" adı çəkilir: programda (2003) belə bir cümlə verilir: "divan"ından bizə gəlib çat-mış şeirləri, qəzəllərində məhəbbətin tərənnümü". Yaxud şagirdlər şairin poemalarının birində ("Leyli və Məcnun") oxuyurlar:

Bir gün nəşəliydim, ələm sad kimi,
Dəmlər içindəydim Keyqubad kimi.
Qaşlarım açıldı, sanki bir kaman,
Qarışında dururdı yazdığım divan.
Üzümə tutmuşdu güzgüsünü baxt
Səadət saçımı darardi o vaxt...
Bayraq qaldırmışdım söz zirvəsinə,
Hünər lövhəsinə yazıldım yenə.

Verilən parçadan aydın olur ki, şair divan müəllifi olduğu üçün ifti-xar hissi keçirir. Nizami kimi bir sənətkar hər hansı kiçik bir müvəffə-qiyətdən belə vəcdə gələ bilerdim, onda belə bir fəxarət yaranardı-mı? Gətirilən parçada işlədilən "dəmlər içindəydim", "üzümə tutmuş-du güzgüsünü baxt", "Səadət saçımı darardı...", "Söz zirvəsinə bayraq qaldırmışdım", "hünər lövhəsinə yazıldım" kimi ifadələr şairin sənət-karlıq qüdrətini ifadə edir. Bu ifadələrin arxasında isə onun hələlik "di-van" müəllifi olması idi. Misralardan aydın olur ki, şair qarşısına qo-duğu divanı ilə fəxr edir.

Buradan sual meydana çıxır: divan nədir ki, Nizami kimi bir sənət-kar onunla bu qədər fəxr edir? Bu onu göstərir ki, divan asan başa gə-lən adı yazı, yaxud kitab olmayıb, böyük hünərin nəticəsidir.

Yaxud: Məhəmməd Füzulinin hər sənətkara nəsib olmayan üç dil-də (Türk, ərəb və fars dillərində) divan yaratması ilə çox qüdrətli, iste-dadlı şair olduğu deyilir.

İstər-istəməz sual yaranır: "divan" nədir ki, o belə yüksək qiymət-ləndirilir? Məktəb təcrübəsi göstərir ki, şagirdlər maraqlanır, öyrənmək məqsədilə "divan nədir" suali ilə müəllimlə müraciət edirlər. Müəllim-lər isə on yaxşı halda "divan şeir toplusudur", - deyə cavab verirlər. Belə cavabı ədəbiyyatşunaslığda "divan" anlayışının mahiyyətini, onun əlamətlərini ifadə edən qənaətləndirici fikir hesab etmək olarmı? Əl-bəttə, yox!

Doğrudur, divan şeir toplusudur, lakin necə topludur? Hər cür şeir yiğimina - toplusuna "divan" demək olarmı? Şeirlər kitabı nəşr olunan hər hansı şairi divan müəllifi hesab etmək olarmı? Yox, olmaz! Klas-sik ədəbiyyatın nəzəri cəhətlərini eks etdirən mənbələrdən, məlum olan nümunələrdən aydınlaşır ki, divanın özünməxsus xüsusiyyətləri var. Şagirdlərə həmin xüsusiyyətlər izah olunmalıdır. Ancaq bu zaman divanın mahiyyəti və divan müəllifinin istədiyi, əməyi şagirdlərə mə-lum olar.

Hər hansı sənətkarın yaradıcılıq nümunələrinin divan təşkil etməsi-ni başa düşmək üçün ən azı iki cəhəti nəzərdən qaçırmamaq olmaz. Hə-min xüsusiyyətlər divanı klassik ədəbiyyatın digər sahələrindən fərqləndirir. Bu xüsusiyyətləri şagirdlərə mənimşətmək isə o qədər də çətin deyil.

Şagirdlər ədəbi janrlar, klassik şeir şəkilləri haqqında müəyyən tə-səvvürə malikdirlər. "Divan" anlayışının izahı klassik şeir şəkillərinə dair məktəblilərin təsəvvürünə əsaslanmalıdır. Divan tərtib edilir (adə-tən, əlyazması şəklində). Tərtibdə müəyyən ardıcılığın gözlənilməsi əsas şərt hesab olunmuşdur. Ardıcılıqda iki prinsipə əsaslanılmışdır: janra (lirik janr şəkilləri - müəlliflər) görə, ardıcılıq belə qəbul edilmiş-dir: tövhid, münacat, nət, qəsidiyələr, qəzallar, tərcibəndlər, tərkib-bəndlər, mürəbbələr, müxəmməslər, saqınamələr, maddeyi-tarixlər və s. Digər prinsip isə, əlifba prinsipidir. Əlifbanın nə olduğu də şagirdlərə

məlumdur. Ona görə də onlar bu prinsipin mahiyyətini başa düşməkdə çətinlik çəkməyəcəklər. Əsas məsələ onun müəllim tərəfindən düzgün izah olunmasıdır. Divan əsasən arız vəznində yazılmış şeirlərdən tərtib olunurdu və əreb əlifbası əsas götürüldür. Əreb əlifbasında olan hərflər əhatə olunmalı və tərtibde əlifba sırası gözlenilməli idi.

Şeirler qafiyəsinə, yaxud rədflərinə görə
mələrini təşkil etməlidir. (Bax: a) Словарь литератироведческих терми-
нов (Москва -1974). b) Ədəbiyyatşunaslıq terminləri lügəti (tərtib edən Əziz
Mirəhmədov, Bakı, 1988). Bu o deməkdir ki, əlifbada neçə hərf varsa
(məsələn, orta əsrlərde türkdilli xalqlar ərəb əlifbasından istifadə edir-
dilər, bu əlifbada 28 hərf var), onun hər birinin son hərfi ilə tamamlan-
nan qafiyəsi, yaxud rədfisi olmalıdır. Fikir aydınlığı üçün Məhəmməd
Füzulinin Azərbaycan dilində olan divanından bəzi nümunələrə nəzər
salmaq olar. Məlumdur ki, ərəb əlifbasında ilk hərf a(əlif), son hərf isə
“i”dir. Şairin bu əlifbaya daxil olan hərflərin hər birilə qafiyəsi olan
(qurtaran) onlarla şeiri gelib biza çatmışdır.

Masalən: “Qəd ənarəl-eşqə-lil-üşşaqı minnacər huda
...” (Şirahatlı Şəhərin qadınları) - “...intida” bevti

Saliki-rahi-həqiqət eşqə eylər iqtida” deyil ilə başlanan qəzəlinin bütün misralarında qafiya təşkil edən sözlər (*hüda, iqtida, səda, gəda, cüda, xuda, maəda, ibtida*) “a” hərfi ilə tamamlanır. Beləcə “a” ilə qurtaran onrlarla qəzəl verildikdən sonra əlisbada növbəti sıranı tutan “b” hərfi ilə tamamlanan qafiyeli şeirlər verilir. Məsələn,

"Kuhkan Sırına öz nəqşin çəkib vermiş fırıb,

Gör na cahildir, yonar daşdan öziçün bir rəqib”

Gör ilə təmən, yəni ..., bəyti ilə başlanan qəzəlindəki misralarda “b” hərfi ilə tamamlanan sözler (*firib, rəqib, nəsib, qərib, təbib, əndəlib, şəkib, həbib*) qafiyə təşkil edir.

Yaxud, ərəb əlifbasının son hərfi olan "i" ilə tamamlanan qafiyəli (rədifi)

“Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halim görən surət xəyal eylər məni”.

qəzelindəki misralar “*lal eylər məni*”, “*xayal eylər məni*” “*payımal eylər məni*”, “*vüsal eylər məni*”, “*mühəl eylər məni*”, “*aşüstəhal eylər məni*”, “*xəttü xal eylər məni*”, “*əhli-kəmal eylər məni*” ifadələri ilə təmamlanır.

Göründüyü kimi, klassik ədəbiyyatda "divan" tərtib etmək ciddi prinsiplərə əsaslanmışdır. Bu prinsiplər klassik poeziyada görkəmli sənətkarlar üçün, demək olar ki, sınaq meyarı olmuş və divan yaratmaq enənə səklini almışdır.

Klassik ədəbiyyat nümunələrinin öyrədilməsi barədə dənişşarkən rəqəmlərin və ərəb əlifbasında hər bir hərfin ifadə etdiyi say haqqında məlumat verərok şagirdlərdə müəyyən təsəvvür yaratmağın faydalılığını da qeyd etmək lazımlı gəlir. Qeyd olunduğu kimi bunlar türkdilli xalqların ədəbiyyatları üçün ümumi cəhətdir. Digər türkdilli xalqların gəncliyi kimi Azərbaycan gəncliyi də klassik ədəbiyyatımızın xüsusiyyəti barədə lazımı təsəvvürə malik olmalıdır. Klassik ədəbi nümunələrdə izahı zərurət kimi qarşıya çıxan misra və beytlər, anlayışlar buna tələb edir. Nümunə kimi məktəbdə bir faktə nəzər salmaq kifayətdir: X sinifdə M. Füzulinin yaradıcılıq nümunələri üzərində iş aparılar-kaş şagirdlərə təlim materialı kimi təqdim edilən qəzelin

“Məni candan usandırdı, cəfadan yar usanınazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?"

beytini (eləcə də bütövlükdə qəzəli) əzbər söyləyirlər, lakin qəzəli əzbər söyləyəni “nəyə görə şair “fələk” yox, “fələklər” deyir? suah qarşısında qoymuşda qənaətləndirici cavab alınır. Bununla əlaqədar izah tələb olunur.

Yaxud: Ə. Xaqani "Töhfətül-İraqeyn" əsərində Əmisi Kafiyəddin
Ömərin terifinə həsr olunmuş hissədə deyir:

"Yarimca sübutla eylədi bir-bir
 Quranın yüz on dörd sərrini təbir.
 Cox asan yol ilə o mahir insan,
 Etdi "bir", "iki", "üç", "dörd", "beş" i bəyam
 Sonra dörd kitaba saldıqda nəzər,
 Verdi dörd əsasdan ətraflı xəbər..."

Şair başka bir şeirində yenə də deyir:

... Üç əsas hərf ilə anlatdı mənə.

"Beş" nədir, "dörd" nədir, "üç", "iki", "bir" nə.

Klassik ədəbiyyatımızda belə nümunelərin sayı istənilən qədərdir. Belə nümunələr şagirdlərin nəzərinə aşağıdakı kimi məlumat çatdırma-
ğı tələb edir:

Orta öşrerdə Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında 1-9 rəqəmlərinin hər biri müəyyənmiş, sabitləşərk, demək olar ki, rəmzi mena kəsh etmişdir:

- 1 (bir) - **allah**;
 2 (iki) - iki dünya;
 3 (üç) - **varlıq**: cəmadat, nəbatat, heyvanat;
 4 (dörd) - **dörd ünsür**: su, od, torpaq, hava; yaxud **dörd müqəddəs**
kitab: Zəbur, Tövrat, İncil, Quran;
 5 (beş) - **beş duyğu üzvü**: görmə duyğusu, eşitmə duyğusu, iyibil
 mə duyğusu, dadbilmə duyğusu, lamisə (toxunma) duyğusu;
 6 (altı) - **altı tərəf**: sağ, sol, ön, arxa, aşağı, yuxarı;
 7 (yeddi) - **yerin yeddi qatı** (təbəqəsi);
 8 (səkkiz) - **cənnətin (behəstин) səkkiz qapısı**:

9 (doqquz) - **göyün doqquz qatı** (doqquz fələk). (Doqquzuncu fəlek allahın məkanı - oturduğu yerdir).

İster Azərbaycan klassik ədəbiyyatında, ister türk və digər türkidləri xalqların ədəbiyyatında, xüsusi poeziyada bu rəmzi rəqəmlərə istenilən qədər nümunə vermek olar. Belə şeirlər də divan yaradən şairlərin divanında toplanır. Deməli, divanın xüsusiyyətlərindən biri kimi diqqəti çekir.

Klassik ədəbiyyatın xüsusiyyətlərindən dəyişməz biri
də sagirdlərin xəzərinə çatdırılmışdır: göstərlərin rəqəmlərin hər biri
nin müəyyən manası olduğu kimi, ərəb alifbasında hər bir hərf də mü-
əyyən say bildirir, eger demək mümkündürse, hər hərfin öz qiyməti
var. Klassik ədəbiyyatda buna əbcəd deyilir ki, sənətkarlar bununla
görkəmli şəxsiyyətlərin təvəllüd tarixini, vəfat etdiyi vaxtı bildirir, hər
hansı əserin yazıldığı ili göstərirələr. Əbcəd hesabını bilmək bu gün də
əhəmiyyətini itirməmişdir.

Öbcd hesabını bilmek için əreb elibasında olan 20 məsələni çözmək lazımdır. Bu məsələnin qiyməti - hansı sayı - ədədi yadda saxlamaq lazımdır? Bu məsələdə hərflərin hamısının ifadə etdiyi sayı göstərməyi artıq hesab edin. Məsələdən əldə olunan ədədlər manbələrdə var. Nümunə kimi demək olar: $a = 1$, $b = 2$, $c = 3$, $d = 4$, $h = 5$, $y = 6$, $z = 7$ və i.a.

Klassik dövrlə əlaqədar tarixi hadisələrin vaxtını düzgün müəyyən etmək işində əbcəd hesabı mühüm rola malikdir. Məsələn, ədəbiyatlardan Nizami Gəncəvinin əsərlərinin yazılmış tarixi haqqında məlumat verilərkən, şairin "Leyli və Məcnun" əsərini 1188-ci ildə yazılmış olduğunu iddia edir. Əgər əldə müəyyən dəqiq məlumat olmasa, əlbəttə, 1000-düyənə deyilir. Həqiqətən de belədir, dəqiq məlumat olmadıqda, ehtimal əsas il bundan əvvəl neler baş verdiyi haqqında düzgün fikir yürütmək çətin olar. Həqiqətən de belədir, subyektiv fikirlər meydana çıxır. "Leyli və Məcnun" əserinin yazılmış tarixinə gəldikdə subyektiv fikrə, mübahisəyə yer qalmır, çünki şair özü poemanın əvvəlində əbcəd hesabı ilə əsərin yazılmış tarixi, həcmi, bitib başa çatma müddəti haqqında məlumat verir. Bu poemanın səhəbət aşarkən şagirdlərin diqqəti poemada "Kitabın yazılmasını səbəbi" hissəsinin sonundakı misralara yönəldilərək izah edilməlidir:

Dörd min beyidən də çoxdur bu dastan
Dörd aydan az vaxta yazmışam, inan!
Əgər başqa işlər olsayıdı haram,
Bu, on dörd gecəyə olardı tamam.
Bu azad gəlini görən şad olsun,
Ona abad deyən qoy abad olsun.
S.F.D. ili idi, rəcəbin sonu,
Cox gözəl şəkildə bəzədilmiş onu...



Göründüyü kimi, şair ərəb əlifbasında olan üç hərfə - əbcdə hesabı ilə əsərin yazılıb tamamlanma (çox gözəl şəkildə bəzədim onu - yəni bitirdim) ilini (hətta ayını da) deyir.

Ərəb olıbasında "S" hərfi - 500, "F" hərfi - 80, "D" hərfi isə 4-ə bərabərdir. Bunları topladıqda: $500 + 80 + 4 = 584$. Deməli, Nizami "Leyli və Məcnun" poemasını hicri tarixi ilə 584-cü ildə yazmışdır. Bunu miladi tarixə çevirdikdə 1188 alınır.

Məhəmməd Füzuli isə "Leyli və Məcnun" poemasının sonunda yazar:

... Ol dəm ki, bu nüsxə oldu mərqumü
“Leyli və Məcnun” adı ilə mövsum
İzharə gəlib rümuzi - vəhdət
Vəhdətdə tamam olub hekayət,
Tarixinə düşdülər müvafiq:
Bir olmaq ilə ol iki aşiq.

Misralardan göründüyü kimi, şair verilən parçanın son becətində əsərin yazılıma tarixini rəqəmlə deyil, sözlə çox aydın şəkildə göstərir: Bu-nu rəqəmlə göstərmək üçün "aşeq" (aşıq söyü ərəb əlifbası ilə aşeq yazıılır və "e" yazında ifadəsini tapmir) sözündə olan hərflərin - a - s - q) bildirdiyi sayı xatırlayıb toplamaq lazıim gəlir. Məsələn, belə: ayn ("aşq" söyü aynla yazılır) $70 + \underline{s}, 300 + \underline{q}, 100 + \underline{al} = 471$. iki aşeq: $471 + 471 = 942 + 1 = 943$.

Deməli, Məhəmməd Füzuli "Leyli və Məcnun" poemasını hicri tarixi ilə 943-cü ildə yazmışdır. Bunu miladi tarixə çevirdikdə 1537 ali-pur.

Klassik ədəbiyyatda əbədi bilməyin vacib olduğunu dərk etmək üçün M. Füzulinin bir rübaşını da nəzərə çatdırmağı lazımlı bilirik:

*Əgər əhl adamsan, taleət inan,
Riza mühitindən çıxma heç zaman
Anla ki, rizanın min bir ədədi
Alınmış allahın min bir adından.*

Göründüyü kimi, şair insanlara allah yolundan - razılıq olmadan (din, şeriat, allah yoluna uygun olmayan) bir iş görmeməyi tövsiyə edir, pis əməldən çəkindirir. Razılıq mənasını bildirən "riza" sözündə allahın adı ifadə olunduğunu bildirir; r = 100, z = 900, a = 1.

Rza¹ = 1001 - allahin adu.

Ümumiyyetle, klassik ədəbiyyat nümunələrinin izahına son dərəcə məsuliyyət yanaşılmalıdır. Beş faktlarla rastlaşdırıqda nümunədə göstərilən bu cür təhlildən yan keçilməməli, şagirdlərin anlaq səviyyəsinə uyğun izah olunmalıdır. Buna görə də müəllimlər “divan ədəbiyyatı”na olan laqeyd münasibətdən əl çəkməli, ona yeni yanaşma ilə münasibə göstərmalıdır.



AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDE TARİXİ MƏLUMATLARDAN İSTİFADƏ

Ferrux HƏSƏNOV,
AMİ-nin Azərbaycan dili və ədəbiyyatın
tədrisi metodikası kafedrasının müdürü,
pedaqoji elmlər namizədi, dosent

Natəvan NAXÇIVANLI,
AMİ-nin Pedaqoji kadrlara metodik xidmət
kabinetinin metodisti

Azərbaycan dilinə marağın artırılması və dil hadisələrinə şagirdlərdə həssas münasibət hissi yaradılması müasir məktəbin qarşısında duran vacib məsələlərdən biridir. Dilə həssas münasibət təbiyə etmek üçün elə faktların psixoloji təbiətini açmaq lazımdır ki, bunlar ana dilinin öyrənilməsi işinə kömək etsin, şagirdlərin düzgün yazı verdişlərini və lügət chitiyatını inkişaf etdirsin. Şagirdlər sözlərin dil vahidi olduğunu, onun (dilin) kommunikativ funksiyasını, ayrı-ayrı sözlərin semantik-morfoloji xüsusiyyətlərini, leksik, qrammatik və etimoloji mənasını bu faktların köməyi ilə aydın dərk etsinlər.

İstər Azərbaycan dili, istərsə də ədəbiyyat (bədii əsərlərin dili üzərində iş zamanı) fənlərinin tədrisi prosesində anlaşılmaz sözləri şagirdlərin mətndə hiss etmələrinə, onların mənasını öz təşəbbüsüne görə yoxlamalarına, izahını müəllimdən tələb etmələrinə nail olmaq lazımdır.

Bunun üçün her bir mövzu və yaxud bəhsin tədrisi, ədəbi əsərlərin linqvistik təhlili prosesində şagirdlərin qarşısında problem sualları qoyulmalıdır, onların diqqəti elə faktlara cəlb edilməlidir ki, həqiqətən də, bu faktların izahi maraqlı olsun və şagirdlərin axtarışlar aparıb, müəyyən məntiqi nəticəyə gəlmələrinə şərait yaratı-

Məktəb təcrübəsi və müşahidələr göstərir ki, qabaqcıl müəllimlər şagirdlərda dil hadisələrinə həssas münasibət və maraq hissi tərbiyə etməkdə müxtəlif iş priyomlarından istifadə edirlər. Bundan bəzilərini izah etməyə çələşəq:

1. Qrammatik terminlərin mənşeyinə görə mənasını açmaqla.

Məsələn: V-IX sinif şagirdləri dil dərslərində **fonetika**, **leksikologiya**, **morfologiya**, **isim**, **fel**, **mübtəda** və s. kiim terminlərlə tez-tez qarşılaşır, bunların ifadə etdikləri qrammatik mənalarına, tərifinə aid müvafiq biliklər əldə

edirlər. Lakin müşahidələr göstərir ki, onlar bu kimi terminlərin leksik mənasını (semantikasını), hansı dildən alındığı və vaxtile həmin dilda hansı mənada işləndiyini bilmirlər. Halbuki Azərbaycan dilində hər bir bəhslə əlaqədar işlədilən terminlərin etimoloji mənasına şagirdlərin diqqətinin cəlb etmək təlim materialının da-ha mükemmel dərk olunmasında, mənimşəmə prosesinin intensivləşdirilməsində müümət əhəmiyyət kəsb edir. Qabaqcıl müəllimlər buna dərsdə, yeri göldikcə, qısa kommentariyalar verməklə nənil olurlar. Məsələn, onlar izah edirlər ki, **fonetika** sözü yunan mənşəli olub, iki sözün birləşməsindən əmələ gəlmüşdür: "fone" - səs, "tikos" - elm, səsə məxsus elm deməkdir; **morfologiya** sözü də eyni dildən alınma olub "morphē" (forma) və "logos" (elm) sözlərinin birləşməsindən əmələ gəlmüşdür; **isim** ərəbcə "esm" sözündəndir, şey və onun cəmi olan **əşya** (əşyalara verilən ad) mənasını bildirir; **fel** və **mübtəda** sözləri də mənşeyinə görə ərəb dilindən alınmışdır: **fel** - emel, iş; **mübtəda** - isə baş, başlangıç mənalarını ifadə edir.

2. Etimoloji təhlil vasitəsilə.

Təcrübə göstərir ki, yazılışı ümumi qaydalarla müəyyənləşməyən **oktyabr**, **kolleksiya**, **maşinist**, **parovoz**, **teplovoz**, **paroxod** və s. kimi sözlərin düzgün tələffüzü və yazılışını şagirdlərə möhkəm mənimşətməkdə və intensivləşdirməyi təmin etməkdə, digər metodik priyomlarla yanaşı, etimoloji təhlildən istifadə etmədə yaxşı nəticə verir. Konkret nümunələrə diqqət yetirək:

Oktyabr sözü mənşeyinə görə qədim Romada ilin səkkizinci

ayına verilən addan - "Oktober" sözündən əmələ gəlmüşdür. **Oktober** - *okto* sözündən olub "səkkiz" deməkdir. Bu söz rus dilinə keçərən onun "ober" hissisi "yabr" deyilmiş və yazılmışdır. Deməli, *oktyabr* sözünün kökü "okto" olduğu üçün onu "q" ilə yazmaq səhvdir.

"**Kolleksiya**" mənşeyinə görə latin sözüdür. Mənasi "yığmaq", "yığılmak" deməkdir. Hor hansı eynicinsli əşyaların toplanması "kolleksiya" adlanır. "**Kollektiv**" sözü də buradan əmələ gəlmışdır.

"**Maşinist**" mənşeyinə görə rus dilindən alınma sözdür. Bu sözün kökü rus dilində "maşina"dır. Bizim dilimizdə fonetik dəyişikliyə uğrayaraq "maşın" şəklində işlədir. **Maşinist** sözü isə dilimizə məhz rus dilində işlədirən formasında keçmişdir; müvafiq variantları ilə əvəz olunmur.

"**Teplovoz**" və "**elektrovoz**" sözləri əslində "**parovoz**" sözünə oxşardır. Bu sözlər də mənşeyinə görə rus dilindən alınmadır. Onlar iki mənali hissədən ibarətdir: **par** - buxar, buğ, **tepl** - isti; **elektro** - elektrik, **vozit** - aparmaq deməkdir. Parovoz isə buxarla hərəkətə götürülen (maşın) deməkdir; XIX əsrin başlangıcında İngiltərədə R.Trevnik, U.Xedli və başqları tərəfindən ixtrə edilmiş və sonralar C.Stevenson tərəfindən müəyyən qədər təkmilləşdirilmişdir. Bu söz (parovoz) vaxtilə daha çox işlək olmasına baxmayaraq, indi dilimizdən tədricən çıxmış (arxa-ikləsmək) üzrədir. Çünkü bu buxar машının yerini istilik (yanacaq) və elektriklə hərəkətə gəlirən **teplovoz** və **elektrovoz** əvəz etmişdir.

Dil dörslerinde etimoloji təhlil dən istifadə imkanlarından biri de **paronimlər** üzərində müvafiq iş aparılması ilə bağlıdır. Müşahidələr göstərmışdır ki, şagirdlər həm məna, həm də formaca yaxın sözlərdən bir çoxunun düzgün yazılışına aid vərdişlərə çətin yiyələnlərlər. Müəyyən edilmişdir ki, bunun başlıca səbəblərindən biri həmin söz və ifadələrin mənasını şagirdlərin ya heç, ya da dəqiq bilmədiklərindən irəli gəlir. Bu isə on çox onunla bağlıdır ki, belə sözlərdən bir qismının məna və formasındaki fərqi öyrətməkdə müqayisədən az istifadə olunur və bu zaman onların mənşəyi haqqında müvafiq məlumat verilməsi priyomundan istifadə isə tamamilə unudulur. Halbuki belə məlumatlara ciddi ehtiyac duyulur; bunlar mənimsəməni xeyli intensivləşdirməyə kömək göstərir. Paronimlərin məna və yazılışca mənimsənilməsi, nitqdə bunlardan düzgün istifadə edilməsi ilə əlaqədar vərdişlərin formalşması adətən uzun sürən bir prosesə çevrilir. Bunun səbəbi isə çox zaman həmin prosesi intensivləşdirmək imkanından səməralı istifadə olunmamasından irəli gəlir. Belə imkanlardan biri paronim sözlər cərgəsindəki müvafiq sözün etimoloji təhliliini aparmaqdır. Təcrübələr göstərir ki, bu işin nəticəsi olaraq həmin sözlərdən bu və ya digəri şagirdlərə tam aydın olunduqda onlar öyrənilən paronimlərə dair tam diferensiallaşmış biliyə yiyələnə bilirlər.

Bütün bunları nəzərə alaraq paronimlərə aid şagirdlərdə müvafiq bacarıqlar yaratmaq və bu bacarıqların davamlılığını təmin etmək üçün aşağıdakı priyomlar-

dan istifadə təcrübədə sınadandan keçirildi.

Məktəblərdən birində (humanitar təməyülli internat məktəbə) V sinifdə dərslik üzrə öyrənilmiş aşağıdakı yazılışı çətin sözləri cümlələrdə işlətmek şagirdlərə təklif edildi: **mərhüm - məhrum, mətin - mətn, süfrə - sürfə, əsir-əsr**.

Şagirdlərin eksəriyyəti verilmiş sözlərə aid cümlələr qurmaqdada və onların ilkin (mənşeyinə görə) mənalarını aydınlaşdırmaqdə çətinlik çəkdilər.

Eyni sinifdə ikinci bir təcrübə apardıq. Bu dəfə həmin paronimlər şagirdlərə cümlə daxilində verildi. Cümlələr (mətn) aşağıdakılardan ibaret idi:

1) Bu gün gəzməyə getmekdən **məhrum** olduq. 2) Xalq şairi **mərhüm** Səməd Vurğun təbiət aşığı idi. 3) Dənizdə işləmək üçün **mətin**, iradəli gənclər lazımdır. 4) **Mətn** oxunub qurtardıqdan sonra, şagirdlər ifadəni yazmağa başladılar.

5) Stola çıxməq üçün
Sürfə danıb zatını,
Tərcüməyi-halında
Süfrə yazdı adını. (H.Ziya)

Bu dəfə şagirdlər mətn daxilində verilmiş eyni paronimlərin mənasını təxmini də olsa, izah edə bildilər; məsələn, **məhrum** - gedə bilməmək, qalmaq; **mətin** - cəsarətli, igid, bacarıqlı; **mətn** - ifadə yazmaq üçün nəzərdə tutulan material. **Sürfə** və **sürfə** sözlərini isə onlar eyni bir mənada - stolun üstünə salınan örtük mənasında işləndiyini söylədilər.

Axırda müəllim şagirdlərin cavablarını ümumiləşdirərək aşağıdakı izahatı verdi:

Mərhüm, məhrum, mətin, mətn, sürfə, sürfə və s. kimi sözlər ərəb

dilindən alınma söhlərdir. Ərəblər rəhmətə getmiş adama **mərhüm**; əli hər şeydən çıxmış, sonsuz, bədbəxt, yaziq adama **məhrum**; sözdündən, fikrindən dönməyən, hər şeyə davamlı olan adama **mətin** (adam) deyirlər. **Mətn** sözü ərəb dilində iki mənada: həm "kürek", "arxa", həm də "tekst - mətn" mənasında işlənir. Lakin biz bu sözü ikinci mənada işlədirdik və başa düşürük.

Sürfə və **sürfə** sözləri də ərəb dilindən alınmadır; **sürfə** ərəbcə "öskürək", "ağac qurdı"; **süfrə** - "**süfrə**" t sözü isə "sarılıq", "sələğünluq" mənasını bildirir. Lakin müasir ədəbi dilimizdə işlənən **sürfə** və **sürfə** sözləri indi ilk mənbədəki kimi deyil, tamamilə başqa mənalarda işlənir. Bu sözlərdən əvvəlincisi, yəni **sürfə** sözü (ərəb dilində süfrət kimi işlənən bu söz, çox güman ki, sonraldan "t" samitinin düşməsi nəticəsində süfrə şəklində formalşmışdır) indi heç də ilkin mənasında olduğu kimi deyil, "yemək zamanı stola və ya yerə salınan örtük" mənasında işlənir. **Sürfə** sözünün mənası isə, yəqin ki, sizə təbiət dərslerindən tanışdır.

Burada müəllim fənlərarası əlaqəyə istinad edərək "Zoologiya" dərsliyində (onu əvvəlcədən sinfə getirir) müvafiq parçanı şagirdlərdən birinə oxutdurur:

- "Yazda su hövzələrinin üstünü tutmuş buz qatı əridikdə dişü üzər böcək yumurtaqoyanı ilə su bitkilərini və yarpaqları deşib onların içərisinə uzunsov yumurtalar qoyur. 10-30 gün keçdikdən sonra bu yumurtaların hər birindən yetkin böcəyə oxşayan **sürfə** çıxır".

3. Sorğu ədəbiyyatından (lügətdən) istifadə vasitəsilə.

Müşahidələr göstərir ki, şagirdlər istər dil, istərsə də ədəbiyyatın tədrisi zamanı dərslikdəki bəzi alınma sözlərin mənasını başa düşmədiklərindən bir sira çalışmaları (məsələn, V sinif "Azerbaiyan dili" dərsliyindəki (Ə.Əsfandizadə, N.Xudiyev, Ə.Abbasov, H.Əsgərov. Azərbaycan dili, V sinif üçün dərslik, Bakı 2003.) 203, 225, 230, 231, 247, 248, 250 və s.) düzgün yerinə yetirməkdə, eləcə də bədii əsərlərin linqvistik təhlilində müəyyən çətinliklərle qarşılaşırlar. Bu çətinlikləri aradan qaldırmak üçün şagirdlərə sorğu ədəbiyyatından müstəqil istifadə bacarıqları aşlanması mühüm şərtlərdəndir. Buna nail olmaq üçün, hər şeydən əvvəl, şagirdləri sorğu ədəbiyyatından istifadə ilə əlaqədar xüsusi çalışmalar üzərində işlətmək lazımdır.

Müvafiq tarixi məlumatların əldə edilməsində şagirdləri aşağıdakı tip çalışmalar üzərində işləmək təcrübədə yaxşı nəticə verir.

Çalışma 1. Verilmiş cümlələrdə qara hərflərə fərqləndirilmiş alınma sözlərin mənşəyi və mənasını dərsliyin arxasındaki izahlı lügətdən tapıb yazın:

1. Qalibiyət həmişə sülhə tərəfdar olanlarındır. 2. İnsanda gərək ağıl, qabiliyyət olsun. 3. Rəşad yalnız yaxşı oxumaqla deyil, öz ədəbi və intizamı ilə də başqa uşaqlardan seçilirdi. 4. Həyatda yalnız o şəxslərin adı əbədi yaşayır ki, onlar özlərindən sonra müəyyən iz qoyub gedirlər. 5. Həkim uşağı diqqətlə müayinə etdi. 6. Atam firmada mühasib işləyir.

Çalışma 2. Aşağıdakı sözləri cümlələrdə işlədin və mənasını "Ərəb və fars sözləri lügəti"ndən tapıb öyrənin:

Sözlər: qədəm, qiyam, la-qeyd, mahir, raiş, şəfa.

Bu iş priyomundan yalnız Azərbaycan dili dərslerində deyil, ədəbiyyatın tədrisində də istifadə edilə bilər. Məsələn: V sinif ədəbiyyat dərsliyində (B. Abdulla, S. Rüstəmbaylı, S. Hüseynli. Ədəbiyyat, V sinif üçün dərslik, Bakı, 2003) M.Ə. Sabirin "Cütçü" şeiri-nin ifadəli oxusu və töhlili zamanı şagirdlər cahan, səy, qeyrot, zəhmət, əyal, rahət, hasıl kimi alınma sözlərlə qarşılaşırlar. Təcrübə göstərir ki, onlar bu sözlər-dən bəzilərinin mənasını texmini başa düşsələr də, mənşeyinə görə hansi dildən alındığıni bilmirlər. Ona görə də müəllim seirdəki çətin anlaşılan, mənəsi dərslikdə izah edilməyən sözləri seçib, mənalarını "Ərəb və fars sözləri lü-gəti" (Ərəb və fars sözləri lü-gəti) (Ərəb və fars sözləri lü-gəti, Bakı-1967) kitabından öyrənməyi tapşırıb ilər.

Lügət üzrə iş üçün seçilən sözlər həcməcə çox olmamalı, həmin sözlərin mənalarının bütün təfərrüati ilə, geniş şəkildə izahı şagirdlərdən tələb edilməməlidir. Məsələn, deyək ki, müəllim dili-mizdə çox işlek olan *Vaqif* sözü-nün mənasını lügətdən tapmağı şagirdlərə tapşırır. "Ərəb və fars sözləri lü-gəti"ndə həmin sözün ərəb dilində dörd mənada: 1) duran, ayaq üzə duran; 2) bir şey-dən yaxşı xəbərdar olan; 3) gözü-açıq, məlumatlı; 4) vəqv edən, ia-na verən, xeyriyyəçi mənalarında işləndiyi göstərilir. Lakin biz *Vaqif* sözünü yalnız bir mənada - "hər şeydən xəbərdar olan", "mə-lumatlı adam" mənasında başa düşürük. Ona görə də lügətdən *Vaqif* sözünün bütün mənaları de-yil, əsas mənəsi seçilməlidir.

Təcrübə göstərir ki, bu cür çoxmənali alınma sözlərin lazımi mənasını lügətdən seçib öyrən-mayı şagirdlərdən tələb etmək bir sira hallarda o qədər də effektli olmur. Buna görə bele sözlərin mənası haqqında yalnız müəlli-min məlumat verməsi münasib hesab edilməlidir.

4. Dərsdə problemlə vəziyyət yaratmaqla.

Fonetika üzrə program materi-alları sırasında iki və çoxhecalı sözlərin sonundakı *q*, *k* samitinin *ğ*, *y* samitlərinə keçməsi qaydası-na xüsusi mövzu ayrılmışdır. Dərslikdəki nəzəri materialda göstərilir ki, son səsi *q* və *k* ilə bitən çoxhecalı sözlərin sonundakı *q* və *k* hərfi tələffüzdə [x], [ğ] və [y], [x'] kimi deyilir, *q* samiti iki sait arasına düşdükdə *ğ* səsinə, *k* isə *y* səsinə çevirilir. Lakin məlum olduğu kimi, dilimiz-deki sonu *q* və *k* liə bitən *üfűq*, *şafəq*, *müştəntiq*, *əmlak*, *iştirak* və s. kimi bir qrup sözlərin tələffüzü və yazılışı bu qaydaya tabe olmur. Telim prosesində bu ziddiyyətə şagirdlərin diqqətini cəlb etmək lazımdır. Bu məqsədlə onları aşa-ğidəki çalışma üzərində işlətmək məqsədəyindər.

Verilmiş sözlərə ismin yi-yilik, yönük və təsirlik hal şəkil-cilərini artırıb yazın:

Otag, bayraq, çiçək, külək, üfűq, müştəntiq, əmlak, şərik

Şagirdlər verilmiş çalışmanın yerinə yetirdikdən sonra onlar (şagirdlər) görürək ki, əvvəlinci sözlərə saatlıq başlanan şəkilçi ar-tırıldıqda *q* və *k* samitləri *ğ* və *y* samitlərinə keçir, lakin sonrakı sözlərin yazılışında belə bir dəyişlik baş vermir. Müəllim yaranmış problemi həll etmək üçün qisa tarixi kommentariya verərək

şagirdlərə bir daha xatırladır ki, Azərbaycan dilinə bir sıra dillər-dən müxtəlif sözlər daxil olmuşdur. Dilimizdə bu gün də işlək olan *müştəntiq*, *şərq*, *şəfəq*, *üfűq*, *əmlak*, *iştirak*, *malik* və s. ərəb dilindən alınma sözlərdir. Bunların sonunda *q* və *k* samitləri *ğ* və *y* samitlərinə keçmir.

5. Linquistik miniatürlər va-sitasılı.

Dərslikdəki müəyyən bölmə, yaxud mövzu ilə əlaqədar şagirdləre məlum olmayan dil faktlarına aid suallar (məsələn: Dil necə yaranmışdır? Dil nədir? Sən harada yaşayırsan? Coğrafi adlar necə yaranmışdır və s.), ki-çik hekayə və nağıl xarakterli səhəbatlərde dil dərslerinin ma-raqlı qurulmasına nail olmaq mümkinidir. Məsələn: VI sinifdə sual əvəzliklərinə dair şagirdlərə müəyyən məlumat verildikdən sonra tekrara ayrılmış vaxtın son 5-10 dəqiqəsini həmin əvəzliklərin tarixini öyrənməyə həsr etmek faydalı olar. Söhbəti aşağıdakı məzmunda aparmaq mümkündür.

Sual əvəzliklərinin "həyatın-dan".

Bir defə sual əvəzlikləri arası mübahisə düşdü. **Hansı** əvəzliyi inandırmağa çalışdı ki, öz yoldaşlarından fərqli olaraq ta-qidimdən indiyə qədər onda heç bir dəyişiklik olmamışdır. Yoldaş-larının sırrından xəbərdar olan **necə** sual əvəzliyi axıda onların dalaşacağından qorxub, mübahisəni kəsmək məqsədilə dedi:

- Görürəm ki, siz tarixi keçmişinizi yaxşı bilmədiyinizdən hələ çox dava-dalaş salacaqsınız. Lakin mənə diqqətlə qulaq assanız, hər biriniz özünü keçmişinizi görə yaxşı tanıyar, bir daha mübahisə etməzsınız.

"Kitabi-Dədə Qorqud" dastan-larının, M.Füzulinin "Leyli və Məcnun" əsərinin dilinə nəzər yetirsəniz görərsiniz ki, bizim ha-mımız tarixən müasir formamızdan fərqli şəkildə işlənmişik. Nü-munələrə diqqət edək:

1) **Qanğızıma** yaxınlaşalar, Qa-zan xatımı **qanğınzıdır**, qırx yerdən avaz verərsiniz.

2) **Qanda** kim əzm etsə mərsümü məvacib istəməz.

Qansı mülkü tutsa, dəyməz kim-səy sürü-şəri.

3) Billah **netə** biqərar olubsan, Asüfeyi-ruzigar olubsan?

4) **Qangi** sözə etiqadım olsun, Sənə necə etimadım olsun.

5) **Neyçün** sənə tənə edə bədgü?
Namusuna layiq işmidir bu?

Göründünüz kimi, 1, 2 və 4-cü nümunələrdə **hansi** sual əvəzliyi ilk yazılı abidələrimiz və klassik əsərlərin dilində **qanğı** və **qansı** formasında, **nə üçün** sual əvəzliyi isə **nayçün** şəklində bitişik ya-zılmışdır. Mənim isə susmağıma səbəb **netə** şəklində işlənmişyim-dir. Əslinə qalsa, məndə bir səs (*t* > *c*) dəyişməsi olduğundan gərək sizdən çox səs-küy qaldıra idim.

Azərbaycan dili və ədəbiyyat dərslerində dillə əlaqədar tarixi faktlar haqqında şagirdlərə yeri gəldikcə müəllimin müvafiq mə-lumatlar verməsi dərs materialının şüurlu mənimsənilməsinə kömək edir, onların dili dair biliklərinin dərinləşməsində müəyyən rol oynayır. Eyni zamanda şagirdlərə dil hadisələrinə həssas münasibət tərbiyə edir, dili öyrənməyə maraqlı və məhəbbət hissini artırır; yuxarı siniflərdə tədris olunan klassik əsərlərin dilinin asan mə-nimsənilməsinə təsir göstərir.

NƏSR ƏSƏRLƏRİNİN TƏDRİSİNĐƏ BƏDİİ SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİNİN ÖYRƏDİLMƏSİ

Soltan HÜSEYNOĞLU,
pedaqoji elmlər namizədi, dosent

Ədəbiyyat təliminin hər iki mərhələsində - həm aşağı, həm də yuxarı siniflərdə yaziçi sənətkarlığının öyrədilməsi tələbi metodik araşdırılmalarla döñə-döñə xatırladılan müüm məsələlər dəndir. Bunun həyata keçirilməsi yolları da işıqlandırılmışdır. Türk dünyasının görkəmli alimi, tanınmış filoloq *Tofiq Hacıyev*, mərhum *Dursun Məmmədov* dil sənətkarlığının məktəbdə öyrədilməsi barədə tədqiqat əsərləri çap etdirmişlər.

Mərhum *Camal Əhmədovun* ayrıca araşdırmasında bədii əsərlərin forma xüsusiyyətlərinin və dil sənətkarlığının mənimmsədil-məsinə xüsusi diqqət yetirilmişdir.

Ümumiyyətə elmi-metodik ədəbiyyatımızda dil sənətkarlığının araşdırılması və öyrədilməsi yolları diqqəti çox çekmişdir.

"Yaziçi sənətkarlığı", aydınları ki, geniş anlayışdır, komponentlərinin zənginliyi ilə seçilir. Bu anlayışa daxil olan elementlərin aşağı siniflərdən başlayaraq hansı ardıcılıqla, hansı həcmədə və məzmunda öyrədilməsi metodikani ciddi düşündürən qayılardan olmalıdır. Və unudulmamalıdır ki, "hər hansı bir əsərin təhlilində ideyanı, süjeti dil, üslub, sənətkarlıq məsələləri ilə kompleks şe-

kilde daha təsirli çatdırmaq mümkündür. Bədii əsərin tədrisində ancaq məzmun, çılpaq səsioloji səhbat, olsa-olsa, kəmiyyət göstəricisidir. Təbii ki, bədii məzmun bədiiyili təmin edən elementlərin təhlili ilə açılmalıdır. Bu halda əsərin bədii keyfiyyəti, estetik məziyəti aşkar olur. Bu halda əsər oxucu - məktəblinin yalnız yaddaşına yox, həm də duyğularına hopur; duyularaq, yaşana-yaşana dərk olunan əsər ya gec unudulur, ya da heç unudulmur. Bu da məlum məsələdir ki, bədii detalların şərhi məktəbliyə bədii zövq aşılır, onda yüksək estetik səviyyə hazırlayır". (*Tofiq Hacıyev*).

Beşinci sinifdən - ədəbiyyatın bir təlim fənni kimi tədrisinə başlanandan yaziçi sənətkarlığının müxtəlif elementlərinin öyrədilməsi diqqət mərkəzində dayanmalıdır. Həmin elementlərdən üçü - peyzaj sənətkarlığı, dil sənətkarlığı, ədəbi qəhrəmanın obrazının yaradılmasına təzahür edən sənətkarlıq, biziçə, V sinif üçün daha vacibdir. Bunların mənimmsədilməsi ilə bağlı iş təcrübəmədən bir nümunənin səciyyəvi məqamlarını xatırlatmağı məqsədəyən sayıram.

Beşinci sinifdə tədris edilən "Buz heykəl"də klassik peyzaj

nümunəsinə rast gəlirik. Ən məraqlı budur ki, yaziçi peyzajı əsərin ruhu, qayası ilə bağlaşmadı böyük sənətkarlıq göstərməsidir. Həmin peyzajla əlaqədar aparılan işin bütün məqamlarında məsələnin bu tərəfinin başa düşülməsinə sey göstəriləməlidir.

Müəllim hekayədəki peyzajın əsərin əvvəlindəki təsvirlə məhdudlaşmadığını şagirdlərə başa salmalıdır; izah etməlidir ki, sərt qış gecəsinin amansız obrazı, menzərəsi bütün hekayə boyu yarılmışdır.

Əsərin başlanğıcındakı peyzaj çox yığcandır: "Min doqquz yüz qırq birinci ilin qışı. Şaxtalı bir gecə. Ele bil canlı, cansız ətrafda ne varsa donub buz bağlamışdır, hava cingildəyir, işləq çalır, daş çatdayır, ağac çıqqıldayı, torpaq çatırdayı, nəfəs tixanır, tikan kimi boğazda qalır, damarlarda qan donur".

Müəllim əsərin ele ilk oxunuşundaca bu rəqəmlə - tarixlə bəşəriyyət üçün böyük fəlakət məbəyi olan ikinci dünya müharibəsinə işarə edildiyini nəzərə çarpdırmalıdır.

Sonrakı mərhələdə - peyzajın üzərində geniş iş aparınlarkən bu kiçicik təsvirdə yaziçinin böyük uğur qazanmasının səbəbini ətraflı açıqlamalıdır. Müəllim izah etməlidir ki, yaziçi həmin dəhşətli fəlakətin - müharibənin başlandığı ili birinci xatırlatmaqla, ön plana çəkməklə sonrakı təsvirin - qış gecəsinin qorxunc simasının aydın təsəvvür edilməsinə nail olmuşdur. Müharibənin başlanma tarixini bircə cümlə sonra versəydi, yaziçi bu təsirə nail ola biləzdidi.

İndiki halda insanlara ölüm, əzab-əziyyət getirən müharibə yerində xatırladılmış və qorxunc müharibənin şaxtalı bir gecəsində səhbət açılmışdır. Deməli, müharibə... müharibə gecəsi, üstəlik şaxtalı gecə, her şeyi dondurən gecə... Bütün bunları çox təsirli çatdırıran, ustalıqla seçilən sözlər, ölçülü-biçili cümlələr...

Qış gecəsinin təsviri kəlməkəlmə oxunduqca qelbə qorxu, vahimə çökür, əger yaziçi təkcə "Şaxtalı bir gecə" cümləsi ilə kifayətlənib şərqə qaçan ananın vəziyyətinin təsvirinə keçsəydi, bu qədər uğur qazanmazdı. Ele həmin cümlədən sonra şaxtanın şiddəti xeyli aydınlaşdırılır: "Ele bil canlı-cansız ətrafda ne varsa donub buz bağlamışdır". Lakin həmin qış gecəsi daha dəhşətlidir və bu dəhşət növbəti cümlə ilə xeyli konkretləşdirilir: "Hava cingildəyir, işləq çalır, daş çatdayır, ağac çıqqıldayı, torpaq çatırdayı, nəfəs tixanır, tikan kimi boğazda qalır, damarlarda qan donur". Bu, gecənin təsvirindəki məntiqi ardıcılığın doğurduğu təsirdir, emosionallıqdır. Müəllifin zərgər deqiqiliyi ilə seçdiyi sözlər həmin təsiri, emosionallığı birə-beş artırır. Yaziçi üçüncü cümlədə ("Ele bil canlı-cansız, ətrafda ne varsa donub buz bağlamışdır") "hər şey" demir, "canlı-cansız" deyir. Bu məqamda "canlı-cansız" sözərinin doğurduğu emosionallıq "hər şey" sözərinin yarada biləcəyi təsir gücündən qat-qat artıqdır.

Həmin cümlədəki "donub" sözünə də diqqəti çəkmək vacibdir. Səriştəsiz mütləcisiyə bu kəlmə artıq söz təsiri bağışlaya bilər. La-

kin əslində "donub" sözü həmin məqamda, həqiqətən, müstəsna əhəmiyyətlidir. Niye?

Məsələ burasındadır ki, çox vaxt canlı danışq dilində həmin tip cümlələr "donmaq" kəlməsi olmadan da işlədiril. "Ətrafdı nə varsa buz bağlamışdır".

Yazıcı "buz bağlamışdır" kəlməsindən əvvəl "donub" sözünü işlətməkla şaxtanın sərtliyinə diq-qəti bir daha cəlb etmişdir. Lakin həssas sənətkar bununla kifayət-lənməmişdir. Kifayətlənməyi məqbul saymamışdır. Bu gecənin dəhşətini artıran siddəti soyuğun, şaxtanın amansızlığını, hissəri şah-hə qaldıran sıfır ustalıqla sözlərin, tutarlı bədii rənglərin köməyi ilə daha qabarıq (hər cümlə sanki əvvəlkindən güclü səslənməklə, metləbi dürüst çatdırmaqla) ifadə etməyə çalışmışdır: "hava cingildəyir, ıslıq çalır, daş çatdayır, ağac çıqqıldayır, torpaq çatırdır, nəfəs tixanır, tikan kimi böğazda qalır, damarlarda qan donur".

Cümlədə sekkiz nitq parçası var. Bu nitq parçalarını ayrıca cümlə şəklində də işlətmək mümkündür, sadəcə olaraq vergülləri nöqtələrlə əvəz etmək kifayətdir.

Fikrini bu şəkildə ifadə etmək-lə yazıcı nəyə nail olmuşdur?

İlk növbədə güclü emosionallığın baş qaldırmasına... Birinci parçanın oxusundan baş qaldıran həyəcan, gərginlik get-gedə artır, güclənir, sonda ən yüksək həddə çatır. Bu nitq parçalarının arasındada vergüllərin qoyulması təsadüfi deyil, yazıçı həmin bitkin parçaları bilərkəndə müstəqil cümlələr şəklində verməmişdir, bu, onların oxusu prosesində yaranan həyəcanlı intonasiyaya xələl gətirərdi.

Bütün bunlar ananın - bu gənc qadının fədakarlığının heç bir ölüyü-biçiye siğmadığını göstər-

Bu sonuncu cümlənin sözlerinin seçilməsində də böyük ustalıq müşahidə edilir. Həmin sekkiz parçanın hər birinin ikinci tərəfinin doğruduğu güclü emosionallığa digər bir bədii vasitə ilə nail olmaq mümkün deyil. Havanın "cingildəməsi", ıslıq "çalınması" oxucunun ürəyinə bir soyuqluq gətirir. Şaxtanın zərbindən daş "çatdayır". Şaxta etrafda nə varsa, hamisinin öz təbii halından çıxmamasına səbəb olur, ağaclar "çıq-qıldıyır"... Təbiətə güc gələn bu amansız şaxta insan üçün daha qorxunc, daha tehlükəlidir. Seçilən sözlər belə bir gecəni yaşıyan insanın veziyətini çox tutarlı ifadə edir: nəfəsin tixanması, tikan kimi boğazda qalması, qanın darmalarda donması...

Yüksək sənətkarlıqla yaradılan bu sehnənin - peyzajın əsərin ümumi ruhu ilə bağlılığı və ananın - böyük çətinliyə düşən gənc qadının vəziyyəti ilə həməhəng olması izah edilməlidir. İzah edilməlidir ki, peyzajdakı ruh əsərin son cümləsinə kimi davam edir, "ucsuz-bucaqsız qarlı çöllər", "ağappaq bir zülmət", "qarlı çöllərin sonsuzluğu", "zəhərlə suvarılmış şaxtanın qılınç kimi kəsməsi", "şaxtanın buzlu alov kimi üz-gözü qarsması", "soyuğun iliklərə işlənməsi", "şaxtanın buzlu kəməndi", "göydə ulduzları cingildən amansız bir qış gecəsi", "şaxtanın buz barmaqları"... sözleri, ifadələri hekayənin başlangıcında yaradılan peyzajın davamı, onu tamamlayan detallar kimi də-yerli olub yazıçının böyük ustalığından, məharətindən xəbər verir.

mək üçün ustalıqla düşünülen və yaradılan bədii lövhələrdir.

Övladını sonusz məhəbbətlə sevən, ciyarpəsini qorumaq, xillas etmək üçün özünü ölüme təsli mədən gənc ana obrazını yazıçı orijinal bədii vasitə və üsullarla yaratmışdır.

Müşahidələrdən məlum olur ki, beşincilər cələ əsərin ilk oxusundaca təsirlənir, ananın faciəli ölümündən kedərlənlər. Hekayə onları düşündür. Məhz bu imkan əldən verilməməli, əsərin dərin qatlarına daha çox nüfuz edilməsinə səy göstərilməlidir.

Müəllim peyzaj üzərindəki işdən şagirdlərin nəticə çıxarmalarına nail olmaldır - belə bir gecədə "ucsuz-bucaqsız qarlı çöllər..." irəliləmək, körpəsinə xillas etməyə cəhd göstərmək əsl qəhrəmanlıq, böyük fədakarlıqdır. Deməli, fədakar ana obrazı yaradılması yolunda ilk addımı yazıçı belə atmışdır.

Müəllimin yardımcı sualları ilə şagirdlər ana obrazının xasiyyəti üçün mühüm cəhəti müəyyənləşdirirlər; Ana övladını dərin məhəbbətlə sevən bir qadındır.

Adətən müəllimin bunu sübut etmək tələbi şagirdlərin ümumi sözləri ilə müşayiət olunur. Məhz bu məqamda ana obrazının səciyyəyəsinin konkretlaşdırınen detallara müraciət edilməsi, bu surətin kamili, bütün çıxmazı üçün yazıçının istifadə etdiyi bədii vasitələrin aşkarlanması vacibdir. Bu məqsədiə şagirdlərə tapşırıq verilir: **Düşmən əlinə keçməyən torpağı can atan ana nə barədə fikirləşir? Fikrinizi sübut etmək üçün hekayədən misallar gətirin.**

Şagirdlərin eksəriyyəti secdikləri misallara əsasən belə bir nə-

tice çıxarırlar ki, ana özünü yox, yalnız körpəsinə düşünür, onu xi-las etməyə can atır.

Növbəti tapşırıq bilavasitə yazıcı sənətkarlığı ilə bağlı olmuşdur. **Bunu yazıçı hansı sözlərə və necə ifadə etmişdir?**

Sonrakı tapşırıq isə şagirdləri hekayədən secdikləri nümunələrin üzərində işləməyə istiqamətləndirir.

Şagirdlərin eksəriyyətinin hekayədən secdikləri ilk nümunə aşağıdakı parça olur: "Şaxta buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana ürəyində qırıltan bir qorxunun ağladığını, şivən qopardığını eşidir - körpə donur, körpə donacaq, qollarının arasındaki kövrük bir nəfəs sönəcek, sinəsi üstünə buz bağlanmış bir dünyana ağırlığı çökəcək..."

Müəllim şagirdlərin diqqətini bir daha bu parçanın məzmununa yönəldir. Qeyd edir ki, ananı narahat edən başlıca məsələ körpəsinin taleyi idir.

Daha sonra diqqət ayrı-ayrı sözlərin üzərinə cəmləşdirilir, çıxılmaz vəziyyətdə olan, dözlüməz əzab-əziyyətə məruz qalan ananın fədakarlığı nəzərə çarpdırılır.

Hekayənin digər epizodlarında olduğu kimi, bu parçada da söz-dən bacarıqla istifadə edilmiş, ölümlə pəncəlaşan zeif vücdulu qadının - ananın əzəmətli obrazı yaradılmışdır.

Şagirdlərin diqqəti hər biri kitablıra siğmayan sözlərə cəlb edilir: "Şaxta buzlu alov kimi ananın üz-gözünü qarsır..."

Ananın çəkdiyi əziyyəti çox tutarlı ifadə edən bu cümlədə şaxtanın alovla, həm də adı yox, buzlu alovla (hər ikisi yandırır) bən-

zədilməsi bədii tapıntı, sənətkar kəşfi idi. Bu təsirli, qılınc kimi kəskin sözlərin seçilməsi, ustalıqla əlaqələndirilməsi və nəticədə köməksiz qadının vəziyyətinin düzülməzliyi barədə təsəvvür yaradılması ananın mənəvi böyüklüyü ifade etmək, ana obrazının kamiliyinə nail olmaq üçün də vacib idi. Budur, həmin cümlədən sonrakı parça: "Ana ürəyində qırılan bir qorxunun ağladığını, şivən qopardığımı eşidir - körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sənəsi üstüne buz bağlamış bir dünən yanın ağrılığı çökəcək..."

Üzü-gözü yandırıcı şaxta ilə qarsılan, qovrulan ananın qəlbinin dərinliyindən gələn inilti körpəsinin taleyindən doğan nigarançılığın ifadəsidir.

Bu təsvir ana obrazının bütöv karakter, kamil obraz kimi yaradılmasında yazıçı üçün mükəmməl bədii vəsiat rolunu oynamışdır.

Zərgər dəqiqliyi ilə seçilib həmin parçada işlədilən sözlərin üzərində müşahidələrin təşkili, onların doğurduğu "emosional yaddaşa" dənə-dənə qayıdılması diqqət mərkəzində dayanmalıdır.

Cümlələrdəki hər sözün öz çəkisi, emosional yükü var. Şagirdlərə təklif edilir ki, həmin parçadakı "buzlu", "qırılan" sözlərini tələffüz etmədən cümlələri oxusunlar. Nəticədə bu iki kələmənin doğurduğu emosionallıq, bağlılığı güclü təsir şagirdlərin özləri tərəfindən etiraf edilmiş olur.

Həmin cümlələrdəki "qorxunun ağlaması", "qorxunun şivən qopartması", "qırılan qorxu" sözlərinə diqqət çəkilir. Bu cür de-

yim torzinin yeniliyi və doğurduğu təsir üzərində dayanılır. Müellim izah edir ki, "qorxu" sözünün özündə mənfi emosiya yaratmaq çələbi var. Onun əvvelinə "qırılan" sözünün artırılması bu mənfi emosiyanın, belə demək olarsa, rongini daha da qatılaşdırılmış, tündləşdirmişdir.

Ana obrazının böyüklüyünü, kamiliyini, fədakarlığını ifadə etmək üçün yazıcının göstərdiyi sənət hünarı bu kiçik parçada parlaq eksini təpib.

Lakin maraqlıdır ki, Ə. Məmmədəxanlı bununla da kifayətlənmir. Bu kiçicik parça ana obrazı barədə oxucuda dolğun təsəvvür yaratса, da, yazıçıının özünü təmin etmir. Yaratdığı ana obrazının heykəlini daha da yüksəkliklərə qaldırmağı qarşısına məqsəd qoyur və buna orijinal bədii vasitələrlə nail olur. Hekayə boyu verilən həmin təsvirlər, güclü emosionallıq doğurmaq üçün ustalıqla seçilən sözlər və onların bacarıqla əlaqələndirilməsi bir məqsədə xidmət edir - körpəsinə canından əziz tutan fədakar ana obrazının yaradılmasına...

Bunun şagirdlər tərəfindən da-ha aydın təsəvvür edilməsinə nail olmaq məqsədilə sinifdə üzərində iş aparılan parçalardan biri budur: "Ana ürəyində ağlayan qorxuya üşyan eləyir - qoy dünya donub buzlağa dönsün, hayat yer üstündən qaçıb yer altına köçüsün, yenə də ana ürəyinin hərarəti sönmeyecek və rəhmətsizliyi ilə bədheybat olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qopara bilməz".

Şagirdlərin diqqəti ilk növbədə bu parçanın mözmununa yönəldilir. Müellif ananın daxili nitqini,

düşüncəsini dilə götürür. Ana özünü fikirləşmir, iliyinə işleyən şaxta onu yarpaq kimi titrətərə də, ölümə hədələsə də, ancaq körpəsinə düşünür, onu xilas etməyin yollarını arayır.

Ananın xasiyyətiindəki dəməzlik, iradəsinin möhkəmliyi diqqətlə seçilən sözlərin köməyi ilə dənə-dənə vurgulanır: "dünya donub buzlağa dönsün", "hayat yer üstündən qaçıb yer altına köçüsün", "rəhmətsiz bədheybat qüvvə" ananı körpəsinə xilas etmək məqsədindən döndəre bilməyəcəkdir...

Şagirdlərin diqqəti obrazı verilən müellif səciyyəsinə yönəldilir. Suretin yaddaşalan, parlaq olması üçün müellifin bu məqamda seçdiyi sözlər üzərində dayanır. Aşağıdakı parça sinifdə oxudulur: "O, gənc bir anadır, körpəsinə bağırına basmışdır, yurdunu tapdalan yirtici düşmən əlindən baş götürüb qaçımsıdır, namusunu qara əllərdən xilas etmişdir, özünü və ciyərparosunu bu rəhmətsiz gecən ağışuna atmışdır".

Bu kiçik parçada nələr yoxdur?

Qüdretli sənətkar fırçası ananın - gənc qadının portretinin ilk və yaddaşalan cizgilərini çizir. Ucsuz-bucaqsız qarlı çöllərdə tənha ireliləyon kölgə anadır, gəncdir, körpəsinə bağırına basan bu qadın namusunu qorumuşdur, özünü dəf edilməsi insan gücündən qat-qat artıq olan çətinliyin ağışuna atmışdır, amansız tale ilə qovğaya girmiştir.

Bu parçada sözlərin seçimi, düzümü yazıçı niyyətinin bacarıq ifadəsinə uğurla xidmət edir. Hekayənin digər məqamlarında olduğu kimi, burada da sözlərin se-

cimi, əlaqələndirilərək cümlədə işlədilməsi orijinaldır, adət etdiklərimizdən fərqlidir. Və bu yazıçı əməliyyatı fikrin daha tutarlı ifadəsinə, güclü emosionallığın baş qaldırmamasına səbəb olur.

Parçadakı "yirtici düşmən", "qara əller", "ciyərparə", "rəhmətsiz gecə" sözləri xüsusi dəqiqlikərək vəziyyətin, məqamın aydın təsəvvür edilməsinə və beləliklə də, yazıçı niyyətinin tutumlu ifadəsinə ləyaqətlə xidmət edir.

Müellif öz qəhrəmanına münasibətini - rəğbətini də gizlətmir.

Bədii əsərlərin tədrisi prosesində bu məzmunda işin aparılması vacibdir. Bu, təkcə ona görə vacib deyil ki, əsərin dərinən qarvanılmasına səbəb olur. Həmdə ona görə vacibdir ki, şagirddə estetik zövqün formallaşmasına, bədii duyumun güclənməsinə, sözə həssas münasibətinə yaranmasına əhəmiyyətli təsir edir.

Rus metodist-alimləri (Moldavskaya, Rez, Meylax, Kaçurin və b.) bu sahədə müellillərinə qibtedələcək səviyyədə metodik kömək göstərə bilmişlər. Biz isə çox geriyik. Bu problemin ciddiliyini və əhəmiyyətini o adam dərk edə bilməz ki, bədii-estetik duyumu çox aşağı səviyyədə olsun, yaxud ümumiyyətlə olmasın, bədii mətnlə mühasibat sənədi arasında fərqli yazları "ümumi sözlər" kimi başa düşsün. Metodika elmi belə diletant mövqeyi, məhdud çərçivə daxilində vurnuxmaları (bu, ayrıca söhbətin mövzusudur) qəbul etmir. İllah da iyirmi birinci yüzillikdə.

“Kİ VƏ DA, DƏ”-NİN QRAMMATİK OMONİMLİYİNİN TƏDRİSİ BARƏDƏ

Hacıbala AŞUROV,
Qabaqcıl Maarif xadimi, “Şərəf nişanı” ordenli müəllim

Teşsil sahəsində islahatların aparılması 1999-cu ildən (ilk mərhələ) başlandı və həmin dərs ilindən yeni bazis tədris planları tətbiq olundu. Bu planlar şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına, inkişaf etdirilməsinə, istedadların üzə çıxarılmasına geniş təkan verdi. Tədris planlarına seçmə fənlərin daxil edilməsi və onlara müəyyən miqdarda artıq saatların ayrılması şagird və valideynlərin istək və arzularının nəzərə alınması deməkdir.

Məlumdur ki, seçmə fənlərə ayrılmış saatlarda əlavə biliklər, anlayışlar verilməli, daha çox şagirdləri düşündürən, maraqlandıran məsələlər öz əksini tapmalıdır. Dərsliklərdə nəzərdə tutulmayan və şagirdlərin həmin sahə üzrə inkişafına, marağına səbəb olan mövzular seçmə fənlər üçün programlara daxil edilməlidir. Məsələn, X və XI siniflərdə Azərbaycan dili fənnini seçmiş şagirdlər üçün “Ki, da, də-nin bağlayıcı, edat və şəkilçi kimi öyrədilməsi” mövzusunun tədrisini aşağıdakı qaydada planlaşdırmaq olar:

1. Ki bağlayıcı və onun işlənmə yeri - 2 saat

2. Ki ədatı və onun işlənmə yeri - 2 saat
3. Ki, da, də şəkilçi kimi - 2 saat
4. Da, də bağlayıcısı və onun işlənmə yeri - 2 saat
5. Da, də ədatı - 2 saat
6. Yazida “ki”, “da”, “də”-dən bağlayıcı, ədat və şəkilçi kimi istifadəyə dair praktik iş - 2 saat

Bu mövzuları tədris etmek üçün aşağıdakı məlumatlar verilməlidir. Əsas nitq hissələrinə aid oxşar sözlərin hər birini müəyyən leksik, qrammatik əlamətlərinə görə ayırməq olar. Lakin lügəvi mənası olmayan, morfoloji əlamət qəbul etməyən, sintaktik cəhətdən cümlə üzvü kimi işlənə bilmeyən oxşar köməkçi nitq hissələrini ayırməq şagird üçün xeyli çətinlik yaradır. Orta məktəbdə xüsusilə ki, da, də-nin bağlayıcı, ədat və şəkilçi kimi öyrədilməsi məsələsinə dair indiyə qədərki ədəbiyyatda xeyli yazılsa da, bu, yenə də bir problem olaraq qalır. Programda ki, da, də-nin köməkçi nitq hissələri və şəkilçi kimi öyrənilməsinə xüsusi saat ayrılmır. Ona görə də bu problemin seçmə fənlərin tədrisində daha dərindən öyrədilməsi vacibdir. Bu anlayışların sərgini bilməyindən şagirdlər yazılı nitqlərində

ki, da, də-ni düzgün işlətməkdə çətinlik çəkirələr. Bu çətinliyi aradan qaldırmaq üçün ilk növbədə həmin anlayışların harada şəkilçi, bağlayıcı və ya ədat olduğunu öyrətmək lazımdır.

Bağlayıcılar sözler, söz birləşmələri və cümlələr arasında əlaqə yaradırsa, **ədatlar** sözə və ya cümləyə müxtəlif mənə çəklərini verir, ifadənin qüvvətlenməsinə kömək edir. **Şəkilçi** isə sözlərə bitişik yazıılır, sözə qoşulduğandan sonra müəyyən mənə kəsb edir. Ən çox çətinlik yaradan “ki”-ni ayırməq məsələsidir.

“Ki” **bağlayıcısı** quruluşa sadə olub tabeli mürəkkəb cümlənin tərəflərini bağlamağa xidmət edir. Bu bağlayıcı ilə bağlanan cümlələrdən biri digərəne tabe olur. “Ki” bağlayıcısı aşağıdakı budaq cümlələri baş cümləyə bağlamağa xidmət edir:

1. Mübtəda budaq cümləsini
baş cümləyə bağlayır:

Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. (C. Məmmədquluzadə)

Sox çəkmir ki, kiçik Cabbarın da məftun dinləyiciləri tapılır (F. Şujsinski).

2. Xəbər budaq cümləsini:

Mənim rəyim budur ki, lazımdır dava etmək (C. Məmmədquluzadə).

Hələ məzəsi budur ki, bu nitqlərin hamısını rus dilində söyləyir (C. Məmmədquluzadə).

3. Tamamlıq budaq cümləsini:

Mən deyordim ki, kəndimizə mədəniyyət və yenilik məşininin təkərləri üstündə gəlir (M. İbrahimov).

Dedilər ki, Səni çox istəyir xan,
Çix, ona arvad ol! (S. Vurğun).

Qərara aldım ki, Ninaya məktub yazım (R. Həmzətov).

4. Təyin budaq cümləsini:

Cəhənnəməd bir dərə var ki,
onun içində yetmiş min ev var
(C. Məmmədquluzadə).

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,

Qoy məni dərdimlə, dərman
eyləmə, var, ey həkim! (Füzuli).

Başıma elə fikirlər gəlib ki,
hər birinə üç-dörd adam dolasdırmaq olar (Ş. Qurbanov).

5. Tərzi-hərəkət budaq cümləsini:

İşlə qurarsan ki, əmək günü
nun sayı üç dəfə azalar, dəyəri
isə qalxar (M. İbrahimov).

Müğənni elə oxuyurdu ki, bir
cə kəlməni də başa düşmürdü
(R. Həmzətov).

6. Kəmiyyət budaq cümləsini:

Ev sahibləri mənə o qədər
hörmət elədilər ki, bir sözə,
əməlli-başlı xəcalət verdilər (R. Həmzətov).

7. Zaman budaq cümləsini:

İgidlər dəstədən ayrılib təzəcə
sıralanmış ki, fəqir balaları öz
ariq yabisinin belində peydə oldu
(R. Həmzətov).

“Ki” bağlayıcısı mürəkkəb
bağlayıcıların əmələ gəlməsində
də mühüm rol oynayır. Bu cür
bağlayıcılar “ki” bağlayıcısı ilə
başqa bir hissəciyin, sözün birləşməsindən əmələ gəlir və bitişik
yazılır. Məsələn: **sanki**, **çünki**,
nəinki, **yainki**, **halbuki**. Belə
bağlayıcılarından qarşılaşdırma bildirən halbuki, **bölüşdürüma** bildirən yainki, **iştirak** bildirən nəinki

bağlayıcısı tabesizlik bağlayıcılarıdır.

Səbəb bildirən çünki bağlayıcısı tabeli mürəkkəb cümlədəki baş cümle ilə budaq cümləni bir-biri-ne bağlayır: Məsələn: Azərbaycan xalqı öz mənəvi sərvəti olan zəngin incəsənətinə sonsuz məhəbbət, böyük qayğı və diqqətlə yanaşır, çünki bu sənət onun milli iftixarıdır (F. Şuşinski).

"Ki" bağlayıcısı ilə əmələ gələn **terkibi bağlayıcılar** isə ayrı yazılır: Məsələn: həm də ki, ya da ki, nə də ki, madam ki, hərcənd ki, həm də ki və s.

"Ki" həm də ədat vəzifəsində işlənir. "Ki" edatının esas vəzifəsi sözə, cümləyə müxtəlisf cəhətdən mənə incəliyi vermək, ifadəni qüvvətləndirməkdir. Məsələn:

*Ağladıqça kişi qeyrətsiz olur,
Necə ki ağladı İran oldu (Ə. Sabir).*

*Man ki bilməz idim nədir məhəbbət,
Bu sırrı sən mənə anlatmadınm (M. Müşfiq)*

*Bu ki qoltuqlarda yeyib dolasır,
Çox vaxt da su kimi rəngi bulanır
(S. Vurğun).*

*Dil ki sərmənzili ol zülfi-pərişan olmuş,
Nola cürmün ki asılmasına fərman olmuş
(M. Füzuli).*

"Ki" həm də **şəkilçi** kimi işlənir. Belə olduqda yalnız əsas nitq hissələrinə artırılır və sözlərə bitişik yazılır. Mürəkkəb bağlayıcının tərkibində işlənən "ki" isə mənə vermayən hissələrə birləşir və bitişik yazılır. **Şəkilçi** kimi işləndikdə yalnız əsas nitq hissələrinə (əvəzliklərə, zərflərə) artırılır (mənimki, bizimki, səninki, dünənki, evvəlki, axşamki, coxdanku).

Henifə yoldaşın həyat yolu, in-diki yaşayış bütün adamlar üçün ibretməzdür (M. İbrahimov). **Bu ilki xoş, üzəgülər payızın mənzə-rələrini soñalı** və mənalı edən də bunlardır; Sizinki çox yaxşı çıxıdı.

*Əvvəlki işin vəqtü ölüsdü, onu atdım,
Əmma demə tənbəl kimi bir guşədə
yatdım (Ə. Sabir);*

"Da, da" ünsürləri də dilimizdə müxtəlisf vəzifelərdə işlənir və çox vaxt şagirdlər bunun forqinə varmadıqda müxtəlisf sehv'lərə yol verirlər. Nəzərə almaq lazımdır ki, da, da bağlayıcı olduqda həmcins üzvlər, tərkib daxilindəki sözlər və cümlələr arasında işlənir.

*Hər ahi da, amant da - göy götürür
Yaxşımlı da, yamanı da - göy götürür
(B. Vahabzadə);*

Həm də yalnız böyük ictimai idealları yerinə yetirməkdə deyil, texniki tərəqqi və iqtisadi yüksəlişdə də Vətəniniz çoxdan qabaqcılığın bayraqdarıdır (M. İbrahimov)

"Da, da" ədat kimi işləndikdə isə sözün və cümlənin mənasını qüvvətləndirir. Məsələn:

*Bildir də nə zəhmətlə bu iclasa yiğisdi.
Etidik nə qədər boş yera söhbət,
uçitellər (Ə. Sabir);*

*Bu da ki axırda belə oldu
(C. Məmmədquluzadə).*

Beləliklə, oxşar, omonim mor-femlərin öyrədilməsində müqayisə, fərqli cəhətlərin üzə çıxarılması şagirdlərin orfoqrafik, orfoepik vərdişlərini formalasdırır, onlarda məntiqi təfəkkürün inkişafına kömək edir.

INTERAKTİV TƏLİM METODLARI, ƏDƏBİYYAT DƏRSLƏRİNDE ONLARDAN İSTİFADƏ

Bibixanım ƏLİYEVA,

pedoqoqi elmlər namizədi

Xanım QƏDİMOVA,

BPKİYİ-nin kabinet müdürü

Bu gün təhsil sahəsində aparılan islahatlar demokratik cəmiyyət üçün sağlam düşünceli, sərbəst fikir söylemək qabiliyyətinə malik, ətrafda baş verən hadisələrə tənqidi yanaşmağı, münasibət bildirməyi bacaran gənclər yetişdirməkdir. Elm və texnikanın inkişafı, informasiya bolluğu böyüməkdə olan gənc nəslə imkan verir ki, hadisələrin məcrasında bilavasitə özləri iştirak etsin, baş verən hadisələrdən nəticə çıxarmağı bacarsınlar. Onları bu sahədə düzgün istiqamətləndirmək isə məktəbin, müəllimlərin öhdəsinə düşür.

Həyatın belə bir dinamik inkişafında həmişə ənənəvi dərs metodlarından istifadə bu günkü məktəbliyə cansıxıcı, darixdirici görünür, onların dərsə olan marağını azaldır. Beləliklə də məktəb dövründə həyat üçün gərekli olan, əldə etməli olduğunu bilik və bacarıqlarda boşluq yaranır. Həmin vaxt ikinci dərəcəli işlərə yönəldilir ki, bu da yaranmış boşluğu doldurur. Bu gün məktəblidə elma marağı artırmaq, onlarda yaradıcı fəaliyyət bacarığı tərbiya etmək, humanist dünyagörüşü, milli özünüdərk, vətəndaşlıq mövqeyi, milli dəyərlərə hörmət və məhəbbət hissi formalasdırmaq günün ən aktual problemlərindəndir. Bu baxımdan əməkdaşlığı, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanan yeni təlim metodları mühüm əhəmiyyət kəsb edir. Əlbottə, biz bunu deməklə ənənəvi dərs metodlarını kölgədə qoymaq istəmirik. Böyük bir nəsil məhz bu metodlarla formalasmış, cəmiyyətin inkişafında xüsusi rol oynamışdır. Sadəcə həyatın elə məqamları, elə dörvü var ki, hər bir cəmiyyət özünə lazım olan şəxsin formalasmasını diktə edir.

Bu gün bazar iqtisadiyyatına keçid, demokratik cəmiyyət qurulması hadisələri olduğu kimi qəbul etməyi deyil, ona tənqidi yanaşmağı, öz münasibətini bildirməyi bacaran sərbəst düşüncəli, azad fikrili şəxsiyyətin yetişdirilməsini tələb edir. Bu baxımdan yeni təlim texnologiyalarından biri olan **interaktiv təlim metodları** diqqətəlayiqdir. İnteraktiv təlim metodları, adından göründüyü kimi, şagirdləri fəallaşdırır,

önənəvi metodda olduğu kimi şagird biliyi hazır şəkildə deyil, bilavasitə öz subyektiv mülahizələri əsasında mənimşəyir. Burada müəllimin əsas vəzifəsi şagirdlərə yol göstərmək, "öyrənməyi öyrətmək"dir. İnteraktiv təlim metodları ilə işləmək üçün aşağıdakı prinsipləri gözlemek lazımdır:

1. Feal təlimin iş formaları
 2. Feal dərsin mərhələləri
 3. Feal dərsin strukturu

Fəal təlimin iş formaları dedikdə fərdi, cütlərlə, bütün siniflə və qruplarla iş nəzərdə tutulur. Fəal təlim zamanı qruplarla iş formasından daha çox istifadə olunur.

Fazl darsin mərhələləri:

I. Düşünmeyə yönəltmə – bir neçə məqsəd daşıyır: şagirdlər mövzu ilə əlaqədar biliklərini xatırlayır, seallaşır, onlarda mövzuya maraq yaradılır.

II. Darbete - bilik alma prosesidir

III. Düşünme - Yeni bilik mühkemlendirilir, tətbiq edilir.

Fəal dərsin strukturu aşağıdakı kimidir:

Motivasiya - müəllim tərəfindən problem qoyulur, şagird tərəfindən fərziyyələr işlənilərlər.

Tədqiqatın təşkili - müellim problemin həlli istiqamətində sınıfə iş tapşırıq formasını müallim seçir.

Malumatın mübadilası - verilen tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparırlar.

Malumatın təşkili - qrupun lideri ümumi fikri müəllim və şagirdlərə cədidi

Neticelerin çıxarılması - eğer yanlış fikir varsa, müəllim istiqamət verir, ümumi notica çıxarılır.

Tətbiqetmə - oldo olunan biliklərə əsaslanaraq sinifdə və ya evdə müəllimin verdiyi tapşırıq yerinə yətirilir.

İnteraktiv təlim metodlarından on çox istifadə olunanları bunlardır: **İNSERT**, **VİVO**, Beyin həmləsi, İstiqamətləndirilmiş mühəzirə, Klaster, Ziqzaq, Dəyirmi masa, Konseptual cədvəl, T-sxemlər, Səmantik əlamətlərin təhlili, Venn diaqramı, İki hissəli gündəlik, Kərçəfə.

Bu metodların her birinin özünləməksus xüsusiyyətləri vardır. Dərin tiplərinə uyğun olaraq bu metodları tətbiq etmək olar.

Nümenə üçün Klaster (şaxələndirmə) metodunu nəzərdən keçirək. Klaster hər hansı bir mövzunun geniş hərtərəfli öyrənilməsinə, şagirdlərin sorbası dəsiñəməcənə ehtiva etdirir.

Bu metoddan istifadə etmək M.Füzulinin "Məni candan usandır-
dı..." qəzəlinin tedrisi nümunəsi verilir. Burada qəzəlin sorğuşu, ona

dair oldo edilmiş bilgilerin yekunlaşdırılması ve şagirdlerin bu məvzu-ya dair düşüncələrinin öyrənilməsi nəzərdə tutulur.

Dorsal tipi: Omurilikoditici dars.

Dörsin məvvəzusu: M.Füzulinin "Məni candan usandırdı..." qəzəlinin töhfəsi.


Məqsəd:	Qızılı tohil etmək bacarığının formalasdırılması. Yaradıcı təsəkkürün inkişaf etdirilməsi. Fondaxılı və fənlərarası əlaqənin yaradılması. Ödəbiyyat məzəriyyəsinə dair biliklərin verilməsi. Orupda məlumat əldə etmək bacarığının inkişaf etdirilməsi.
----------------	---

Təchizat:	Şəhərərin şəhəri məçqının inkişaf etdirilməsi. Qrupların sayı qədər vatman kağızı, flomaster, yapışqanlı lənt (skoç).
Metod:	Klaster (şaxələndirmə),esse (düşüncələrini yazılı şəkildə ifadə etmək).
Qabaqlayıcı ev tapşırığı:	M.Füzulinin "Leyli və Məcnun" əsərin- dən verilmiş parçalarla müntəxabatdan tanış olur.

Orta bölgüsünden üssü: Bangli kañızlarla

Dərsin gedişi: Sinif qruplaşdırılır
Motivasiya (problemin qoyuluşu) : M.Füzulinin
“Məni candan usandırdı...” qəzəli lövhədə eks-
olunur

Problem: Şairin şikayəti nədəndir?
Sagirdlərə verəqlər paylanır, vaxt verilir.
Cavablar lövhəyə yapısdırılır.




Deyilənləri əsaslandırmaqdan ötrü qruplarla iş aparılır. Qruplara vətman kağızı, flomasterlər paylanır. Qruplara tapşırılan işin mövzusu vətman kağızında müəllim tərəfindən qeyd olunur.


I qrup



II qrup



III qrup



Sağirdlərin vatman kağızlarındakı qeydləri hər qrupun bir lideri tərəfindən təqdim olunur. Təqdimat zamanı şagird fikrini əsaslandırarkən qəzələ müraciət edir. Təqdimatlardan sonra müəllim şagirdlərin qeydlərini ümumiləşdirir və yenidən problemdə müraciət edir:

Müasir baxımdan yanaşılqdə, şikayətlənmə məhəbbət problemini həll edirmi?

Müəllim şagirdlərə həmin mövzuda öz düşüncələrini ifadə edən yazı yazmağı (esse) tapşırır. (Əgər vaxt qalarsa, yazıldan bir neçəsini şagirdlərə sinifdə oxutdurmək olar).

Müəllim dərsin gedişi zamanı şagirdləri fərdi və ya qruplara görə qiyamatləndirə bilər.

REDAKSİYADAN: Ölkəmizdə həyata keçirilən təhsil islahatı pedaqoji elmimizin qarşısında müümən vəzifələr qoyub. Bu vəzifələrdən biri, bəlkə də birincisi müəssir tələblərə cavab verən təlim metodlarının müəyyənləşdirilməsidir. Bəli, ənanəvi təlim metodları bu gün tələbati ödəmir. Biz etiraf etsək də, etməsək də əsasən, müəllimin aktiv fəaliyyətini ön plana çəkən ənanəvi metodlar (bu metodların tətbiqi prosesində şagirdlərin müstəqilliyinin, fəallığının inkişaf etdirilməsi məqsədilə müxtəlif iş formalarından istifadə edilməsi də problemin yüksək səviyyədə həllinə imkan vermir) gücsüz görünür. Bunu da etiraf etməliyik ki, keçən əsrin 70-ci illərində sovet didaktikasındaki araşdırımları (Skatkin, Lerner) əsas götürüb ədəbiyyat fənni üçün müəyyənləşdirilən metodlar (yaradıcı oxu metod, evristik metod, tədqiqat metod, reproduktiv metod) irəliyə atılan mühüm addım (bu metodlar nəzəri cəhətdən əsaslanımlarlaşdırılmışdır) şagirdlərin müstəqilliyinin və fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanırıdı olsa da, müxtəlif səbəblər üzündən məktəbə yol tapmadı.

Elm və texnikanın bugünkü sürtünlük inkişafı, həyatın müxtəlif sahələrində hər gün özünü göstərən və təsdiqini tapan texnoloji yeniliklər təlimin məzmunundan və metodlarında ciddi dəyişikliklərin həyata keçirilməsinə tələb edir. Başqa cür ola da bilməz; həyatda yeniliyi müşahidə edən, ona daxil olan gəncliyin təlimi marağını artırmaq və qoruyub saxlamaq üçün özgə yol yoxdur. Bu vəzifənin uğurla həlli o vaxt mümkündür ki, dünyadan inkişaf etmiş ölkələrinin təhsilə bağlı təcrübəsindən yaradılıqla istifadə olunsun.

Son illər interaktiv metodlara ölkəmizdə maraq güclənmışdır. Lakin bu metodlara münasibət çox fərqlidir. Bir çoxları həmin metodları, ümumiyyətə yararsız sayır, onlara düşmən münasibət bəsləyir.

Başqa bir qrup isə interaktiv metodlarda heç bir yenilik görmür, onların əsasında ənənəvi metodların dayandığını söyləyir.

Üçüncü qismi bu metodları canşanlıqla terifləyir və təbliğ edir.

Yeni təlim metodları ilə əlaqədar yazıldarda bir cəhət özünü çox aydın şəkildə göstərir: müəlliflərin eksəriyyəti problemin mahiyyətini aydın qavramamış, oxuduqlarını özünüküldə bilməmişlər. Elə buna görə də belə məqələlərin çoxunda təsvir olunan dərs nümunələrini oxucu aydın təsəvvür edə bilmir, obyektiv nəticə çıxarmaqdə çatınlık çəkir.

Bele bir cəhət də müşahidə olunur ki, həmin məqalələrin eksəriyyətində konkret bir mövzunun öyrədilməsi metodikası: əhatə olunmur. Əsasən, müxtəlif dərslərdə fragmentlərin təsvirinə üstünlük verilir. Bu isə, bir tərəfdən həmin yazıların praktik əhəmiyyətini azaldır, ikinci tərəfdən alınan notaların deyarləndirilməsinə imkan vermır. Həmin yazıldarda müşahidə olunan başqa bir qüsür təklif olunan tövsiyələrin həyata keçirilməsi üçün tələb olunan vaxtlı real

vaxt bütçesinin - dərsin 45 dəqiqəsinin arasında nisbetin həddindən artıq böyük olmasıdır. Başqa sözə, müəyyən bir dərs üçün təklif olunan tövsiyənin tətbiqi, eksər hallarda, 45 dəqiqə yox, 60, bəzən de daha artıq vaxt tələb edir.

İndi qəribə voziyət yaranıb: orta məktəb müəllimləri yeni təlim metodlarına maraq göstərir, bir qismi həmin metodlardan bu və ya digər dərəcədə istifadə edir, qazandığı təcrübədən yazar... Alımlar isə, əsasən, susur, episodik yazılarla kifayatlenirlər.

Bir həqiqəti etiraf etməliyik: interaktiv metodlara əlaqədar xaricdə çap olunanları üzden mənimseyi, misalları, nümunələri əvəzləyib, pəltək dildə (seriştəsiz tərcümənin neticesidir) yazılar çap etdirməklə ciddi uğur qazanmaq mümkün olmayacaq.

Bu problem ciddi tədqiqat tələb edir. Ölkəmizin didaktikləri araşdırımlar (bu, bir neçə il çəkə bilər) apararaq interaktiv təlim metodlarının mahiyyətini işıqlandırmalı, təsnifatını verməli, sistemini əsaslaşdırımlı, onlara daxil olan priyomları müəyyənəşdirəlməli, tətbiqində özünəməxsusluğunu açıqlamalıdırlar.

Bu iş, xarici ölkələrdə həmin istiqamətdə tədqiqatların aparılmasına baxmayaq, ölkəmizdə də həyata keçirilməlidir. Bu, həmin metodların formal tətbiqinin qarşısını alacaq. Bu, həmin metodlarda xeyli dəyişikliyin aparılmasına, onların zənginləşdirilməsinə, çox güman ki, bəzilərinin tətbiqinin məqsədə uyğun sayılmasına və s. səbəb olacaq.

Məhz bundan sonra xüsusi metodikalar məşğul olduqları fənnin spesifikasiyində çıxış etməklə metodların müəyyənəşdirilməsi, tətbiqi yollarının aydınlaşdırılması işini həyata keçirməlidir.

"Azərbaycan dil və ədəbiyyatı tədrisi" jurnalı interaktiv metodla tətbiqi yollarını işıqlandıran

xeyli məqalə çap etmişdir. Bu məqalələr diqqətlə seçilmiş, mütəxəssis reyi nəzərə alınmaqla çap olunmuşdur. Lakin həmin yazılar oxucular tərəfindən birmənalı qarsılanmamış, xeyli suallar meydana çıxmışdır. Buna təbii baxmaq lazımdır. Mətləbələrin durulaşması üçün bu yolun keçilməsi zəruridir.

Oxucuların indice tanış olduqları məqalə müəlliflər tərəfindən redaksiyaya necə təqdim edilibsə (müəyyən dil-işləb xətaları olsada), eleco də çap olunmuşdur. Məqalədə sual doğuran məqamlar da var. Bunlardan bəzilərini nəzərdən keçirək.

Məqalənin əvvəlində motivasiya (bu sözün özü də diliminin təbətinə uyğunlaşdırılmışdır) anlayışının mahiyyəti belə açıqlanır: "müəllim tərəfindən problem qoyulur, şagird tərəfindən fəriyələr irəli sürülür".

Sonrakı sehifələrdə oxucunu çəşidrən (və təəccübləndirən) fikir söylənir: "Motivasiya (problemİN qoyuluşu): M.Füzulinin "Məni candan usandırdı..." qəzeli lövhəda eks olunur".

Təsvir edilən dərs nümunəsinin əsas qüsürü isə bədii mətnin tədrisindəki spesifikasiyin - emosional-obrazlı qavramın və qavranılanların emosional-obrazlı çatdırılmaşının necə cərəyan etməsinin eksəni tapmamışdır. Dərsin məqsədləri sırasında verilən "şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi" tələbinin havadan asılı qalmاسının səbəbini də burada aramaq lazımdır.

Bəlkə tətbiq edilən metod buna imkan verməmişdir?

Bələdirse, dərsin müəyyən mərhələsində başqa metodların (bir dərsdə yalnız bir metoddan istifadənin həmişə mümkün olduğunu düşünmək, olbottə, doğru sayıla bilməz) tətbiq edilməsi vacib idi.

Məqalədəki "müəllim dərsin gedisi zamanı şagirdləri fördi və

ya qruplara görə qiymətləndirə bilər" fikri də tam aydın deyil. Bu, bizcə, interaktiv metodların ən zəif nöqtəsidir; qrup daxilində işləyən şagirdin fəaliyyətini obyektiyiv qiymətləndirmək olurdu?

Təsvir olunan dərs nümunəsində bu, görünmür.

Dərsdə qabaqlayıçı ev tapşırığının nəzərdə tutulması metodik baxımdan çox səmərəlidir, lakin məqalədə bu niyyətlə verilən tapşırıqlar məqsədə uyğun deyil.

Hər üç qrupun hazırladığı cavablarında mənətqizlilik var. Məsələn, birinci qrupun cavabından belə bir fikir yaranır: "Sevgilisinə inamsız münasibət bəsləyən, tərəddüd içinde olan aşiq eşqində necə sabit və dönməz ola bilər?"

Dərsin sonunda müəllim şagirdlərə yazılı cavab (esse) hazırlanıb: "Müasir baxımdan ya-naşıda şikayətlənmə məhəbbət problemini həll edirmi?"

Yuxarıda qeyd edildiyi kimi, bir dərsdə bir metodla məhdudlaşmaq çox az hallarda mümkün ola bilər. Bu, interaktiv metodlara da aiddir. "Usandırdı..." qəzəlinin təhlilinə həsr edilən dərsdə yalnız **klaster** (saxolandırmə) metodundan (esse üçün dərsdə vaxt qaldımı?) metodu ilə kifayətlənmək mümkün deyil.

Həm də oxucuda belə bir inam yaranır ki, klaster metodu icmal mövzuların bu və ya digər sənətkarın yaradıcılığı haqqındaki materialın tədrisində daha faydalı ola bilər.

Deyilənlərdən bir daha aydın olur ki, bizdə interaktiv metodla bağlı eksperimentə əsaslanan tədqiqatın aparılması vacibdir.

**TƏHSİL RUS DİLİNDE OLAN ALİ PEDAQOJİ
MƏKTƏBLƏRDƏ NİTQ HİSSƏLƏRİNİN TƏCRÜBİ
ASPEKTDƏN TƏDRİSİNƏ DAİR**

Sevda RZAYEVA,
Bakı Dövlət Universitetinin müəllimi

Rusilli ali pedaqoji məktəblərdə kontingençin tərkibini nəzərə alaraq, nitq hissələrinin tədrisində, təbiidir ki, anlayışlar da formalasdırılmışdır, biliklər də verilməlidir; lakin nitq ayrı-ayrı hissələrinə dair məlumatlarla (ve ya morfoloji normalarla) birləşdə, şifahi və yazılı nitq vərdişlərinin yaradılmasına daha çox vaxt ayrılmalıdır.

Bu baxımdan nitq hissələrinin tədrisi üçün təcrübi aspekt geniş nitq inkişafı aspekti olmalıdır, başlıca diqqət də ədəbi tələffüzə, lügət ehtiyatının zənginləşdirilməsinə və orfoqrafiyaya yönəldilməlidir.

"İsmiñ halları" mövzusu ali təhsildə bəzi müəllimlər üçün olduqca asan və yaxud da basit təsiri bağışlayır. Ele zənn olunur ki, mövzunun ümumtəhsil gücü yalnız onun biliklər potensialına və ya informativlik ərmsalına malik olmasındadır. Praktik istiqamətin əhəmiyyətini dərk edənlər isə bilirlər ki, dərsdən canlı danışığa yeni "pəncərələri" nitq mədəniyyəti normaları esasında taybatay açmaq ali məqsəd sayılır. Misal üçün ismin (sifet, say, əvəzlilik, məsədər və feli sıfatın) hallanmasını götürək. Qeyd edilən nitq hissələri üzrə çıxışlıq halında müşahidə olunan sözlərin (atamnan, doxsannan, gözəlinnən, sənnən, onnan, yazannan, gül-məxdən və s.) həm orfoqrafiya, həm də orfoepiyasına müqayisəli nəzər yetirmək nitq inkişafı baxımdan nə qədər geniş və zəngin imkanlara malikdir. Bunlardan heç birinin üzərində sükutla keçmək olmaz.

Müşahidələr göstərir ki, felin tədrisində təcrübəli aspekti reallaşdırmaq üçün imkanlar daha genişdir. Bu zaman ədəbi tələffüz üzrə aparılan təmrinlər içərisində qəti gələcək zamanı öyrədərkən aşağıdakı nümunələr üzərində işlər həyata keçirilir:

isləyəcəyəm - işdiyəcəm;	isləməyəcəksiniz - işdəmiyəcəx'siz;
isləyəcəksən - işdiyəcəx'sən;	isləməyəcəklər - işdəmiyəcəx'lar;
isləyəcək - işdiyəcəx';	isləməyəcəyəm - işdəmiyəcəyəm;
isləməyəcəyik - işdəmiyəcəyix';	isləməyəcəksən - işdəmiyəcəx'sən;
isləməyəcək - işdəmiyəcəx';	

Göstərilən sxemlər üzərində aparılan müşahidələri və müqayisələri getdikcə **başlayacaq, söyləyəcək, yazacaq, səsləyəcək, təmizləyəcək, qarışdıracaq, soruşacaq, soraqlaşacaq** və s. sözlərin təsdiq və inkar variantları üzərində də keçirməklə şagirdlərə orfoepik normalara dair aşağıdakı bacarıqları avtomatlaşdırmaq mümkündür.

- 1) -lə morfeminin "də" kimi;
- 2) -mə morfeminin "mə" kimi;
- 3) -cək morfeminin "cəy" kimi;
- 4) -mişiniz morfeminin "misis" kimi; "nar"2, "-rar"2 kimi tələffüz edilməsi.
- 5) -caq morfeminin "cax" kimi;
- 6) -ma morfeminin "mə" kimi;
- 7) -lar morfeminin, "-dar"2, -

Ümumiyyətlə, fel tədrisində ədəbi tələffüz üzrə işlərin potensial imkanlarının üzərindən sükutla keçmək olmaz. Odur ki, istifadə üçün daha çox işlek olan sözlərin bəzi nümunələrini müəllimlərə təqdim edirik:

- 1) yaxınlaşır - [yaxınlaş]; 9) arxayınləşənlər - [arxayınnlaşanlar];
- 2) yayanlar - [yazannar]; 10) oxuyanlar - [oxuyannar];
- 3) qaçanlar - [qaçannar]; 11) bacarmayanlar - [bacarmayannar];
- 4) toxuyanlar - [toxuyannar]; 12) ayrılmayanlar - [ayrılımyannar];
- 5) gülənlər - [gülənnər]; 13) bilənlər - [bilənnər];
- 6) soruşanlar - [soruşannar]; 14) yazdırınlar - [yazdırınnar];
- 7) becərənlər - [becərənnər]; 15) güləşənlər - [güləşənnər];
- 8) başlayanlar - [başdıyannar]; 16) çalışanlar - [çalışannar] və s.

Bu sözlərin təsdiqdə və ya inkarda cümleyə daxil edilərək, həmçinin də şəxslər görə deyişməsi ilə tələffüzünün düzgün yazışdan fərqli xüsusiyyətləri diqqəti cəlb edir.

Qeyd etməliyik ki, felin əmr formasında olan sözlərin şəxsə görə deyişməsini tədris edərkən, **anlaməq, oxumaq, bürümək, süyləmək; dramaq, sarımaq, qayıtmaq, belləmək, xərcəmək, incələmək, qarşılaşmaq** və s. sözlərin ədəbi tələffüzünə şagirdləri alışdırmaq lazımdır; belə ki, həmin sözler nitqdə daha çox işlənir. Məsələn: **annıyam, soraxlıyım, oxumuyum, oxumuyax, becərmiyəx, incəliyim, şumluyax, bişirəx, sarımıyın** və s.

Qeyd etmək lazımdır ki, sonu "q" və "k" samiti ilə bitən məsədlərin və yaxud xəbər formasında olan fellərin ədəbi tələffüzü də diqqət-dən konarda qala bilməz.

Həmkarlarım çox zaman fellərin tədrisində nəzəriyyəciliyə o dərəcədə aludə olurlar ki, nitq praktikasına, mədəni nitqə verəcəkləri töhfəni unudurlar; halbuki hər bir linqvistik mövzu üzrə **ekstern** yolu ilə canlı danışığa xidməti unudmaq olmaz. Misal üçün, indiki zamanın öyrədilməsi ilə mədəni nitqdə verilən töhfələr hansılar olur: irəliləyillər, qazdırıllar, tapıllar, açıllar, oxudullar, soyudullar, xəbər verillər, saxlıyıllar, qaytarıllar, göndərillər və s. Bu sözləri əger biz inkarda oxusaq yənə də fərqli tələffüz varianti ilə qarşılaşa bilərik.

Məsələn: irəlləmiller, boyamlıllar, soyutmullar, qayıtmillar, çalışımlar, danışımlar, becərmillər və s.

Beləliklə, nitq hissələrinin tədrisinin idrakı aspekti üzərində şagirdləri və tələbələri də yormaq əvəzinə, təcrübi aspektin dairəsini daha çox genişləndirməklə dərsi nitq mədəniyyəti vərdişləri poliqonuna çevirmək olar ki, bu da müasir metodikanın aktual tələbələrindən sayılır.

ƏDƏBİYYAT TƏLİMİNDE DİYARŞUNASLIQ MATERİALLARINDAN İSTİFADƏ İLƏ ŞAGİRD ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRILMASI

Oruc HƏSƏNLİ,
pedoqoji elmlər namizədi, dosent

Məktəb təcrübəsi götərir ki, keçidkəri dərsləri müasir tələblər səviyyəsində quran, müəllim-sagird münasibətlərində humanistləşmə və demokratizm prinsiplərini rəhbər tutan, metodik hazırlılığa və pedaqoqi ustalığa yiyələnən, yeni təlim metodlarından səmərəli şəkildə faydalanan ədəbiyyat müəllimlərimiz çoxdur. Ədəbiyyat dərslərində diyarşunaslıq materiallarının öyrənilməsi gənc neslin ahəngdar inkişafına əhəmiyyətli təsir göstərir.

Ümumtəhsilin əsas pilləsində istifadə olunan ədəbiyyat programlarını maqalədə nezərdən keçirdiyimiz məsələ baxımından araşdırıldı. Sagird şəxsiiyyətinin formalasdırılması, ayrı-ayrı mövzularda doğma diyara, onun qəhrəmanlarına, görkəmlü nümayəndələrinə, əmək adamlarına, ədəbi nümunələrə, folklor necə yer aylamasını, aşkar çıxarmağa çalışdıq.

Ədəbiyyati hayatı badii obrazlarla əks etdirən söz sənəti sananlar yanılmırlar. Badii əsərlərde insan taleləri, canlı hayat və hadisələr parlaq boyalarla təsvir və tərənnüm olunur. Sagirdlər belə əsərləri oxuyanda özlərini qəhrəmanın yerində təsəvvür edir, onun taleyini yaşayır, onunla şənlənir, kədərlənir.

Ədəbiyyat güclü təribyə vasitəsidir. Bu fənni sagirdlər sevir, mü-

əllimin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırlar.

Biz 2003-cü ilde nəşr edilmiş ədəbiyyat programı ilə tanış olduk. O, 1999-cu ilde çapdan çıxmış "Orta ümumtəhsil məktəblərinin V-XI siniflər üçün ədəbiyyat programı"nın təkmilləşmiş variantıdır.

Sagirdlərin diyarşunaslıq fəaliyyətinin bir istiqaməti xalqımızın adət və ənənələrini, tarixi keçmişini, mübarizə yolunu öyrənməkdir. Bu barədə məlumatlar, sənədlər, eksponatlar toplayır, məktəb diyarşunaslıq guşəsinə, yaxud muzeyinə hədiyyə verir və ya təlim prosesində müvafiq mövzular keçiləndə həmin məlumatlardan dərsi danışarken istifadə edirlər. Odur ki, ədəbiyyat programının izahat vərəqəsində öz ifadəsini tapmış belə bir fikir diqqətimizi cəlb etdi: "Ədəbiyyat xalqın tarixi keçmiş mübarizəsini, adət-ənənəsini öyrənmək üçün mötəbər mənbə, etibarlı qaynaqdır".

Həmin sözlərdə dərin həqiqət var. İstər şifahi, istərsə də yazılı ədəbiyyat həmin məsələlərlə bağlı zəngin material verir. Bütün bunlar isə sagird şəxsiiyyətinin təşəkkül tapıb formalasması üçün qiyəmtli mənbədir.

Şifahi xalq ədəbiyyatı nümunələrinin, o cümlədən məktəblilərin yaşadığı ərazi (Qazax, Şamaxı, Tovuz və s.) üçün səciyyəvi olan yerli folklor materiallarının toplan-

ması da diyarşunaslıq işinin tərkib hissəsidir. Ədəbiyyat fənni vasitəsilə sagirdlər şifahi xalq ədəbiyyatı nümunələri ilə tanış olurlar. Bu mövzu keçirilərən məktəblilərə tapşırmaq olar ki, baba və nənələrindən yeni nağıl və dastanlar, rəvayətlər, atalar sözləri, bayatılar, qoşma, laylalar və s. öyrənib qeyd dəftərində yazısınlar.

Ədəbiyyat programının izahat vərəqəsində fənnin məqsədi bəla müəyyənləşdirilmişdir: "Ədəbiyyatın tədrisinin bir ali məqsədi olmalıdır: gənclərimizin mənsub olduqları xalqın ədəbi-mədəni irlərini mənimseməsi, başa düşüb qiymətləndirməsi, milli psixologiya zəminində terbiyə alması, xalq işinə, vətənə sədaqət ruhunda formalasması həyata keçirilməlidir".

Programın məzmunu ilə, nəzərdə tutulmuş mövzularla tanışlıdan görünür ki, bu məqsəd bütün kurs boyu gözlənilir.

V sinifdə ilk dərs giriş mövzusuna həsr olunmuşdur. Bu məşğələdə ədəbiyyatın əsas mənbələri olan şifahi və yazılı ədəbiyyat barədə sagirdlərin təsəvvürüni genişləndirmək (bu barədə onlar ibtidai siniflərdə artıq müəyyən məlumatlara yiyələnmişlər) tələb olunur. Növbəti dərsdə laylalar və nazlamalar, sonralar da ardıcılıqla şifahi və yazılı ədəbiyyat nümunələri ilə tanışlıq nözərdə tutulur. V sinifdə tə qədimdən başlayaraq ədəbiyyatımız barədə verilən biliklər IX sinifdə XVII-XVIII əsr ədəbiyyatına qədər davam edir. (Azərbaycan ədəbiyyatı ilə yanaşı həm də dünya ədəbiyyatına yer verilir).

Layla və nazlamalarda övlada edilən xeyir-dua, ananın öz balasının yolunda hər bir fədakarlığa hazır olması; Ə.Məmmədxanının "Buz heykol" həkayəsində ana müqəddəsliyi, mühərabəyə nişrət; M.Arazin "Mühərabə olmasa" şei-

rində sülhün tərənnümü, S.Rüstəmin "Duz-çörək" şeirində adət və ənənələrimizə hörmət, mənəvi təmizliyə çağırış, "Yeddi nar çubuğu", "Sehrlı sünbüll", "Bostançı və şah Abbas", "Məlikməmməd" nağıllarında bir-birinə kömək, arxa durmaq, torpağa sevgi, əməyə bağlanması, şer qüvvələrə qarşı mübarizə; "Oğuz xan" əsatirində ulu babalarımızın ataya, doğma yurda məhabbəti; "Xacə Nəsrəddin və bostançı" rəvayətində əməksevərlik, öz sənətinin ustası olmaq; "Koroğlu" dastanında "Ali kişi", "Hoydu dəlilərim" boyalarında qəhrəmanlıq və igidlik; M.Müşfiqin "Yağış", Ə.Kürçaylinin "Gəl, baharım, gəl", M.Ə.Sabirin "Cütçü", A.Səhhətin "Yay sahəri" şeirində tabiatə vurgunluq, Novruz adətləri, əmək adamlarına rəğbət, onların həyatı, məişəti, qayğıları öz ifadəsini tapmışdır. Abdulla Şaiqin "Köy" həkayəsində doğma vətənimiz, yaylaq həyatı vəsf olunur.

Haqqında danışılan əsərlər beşincilərdə mənəvi keyfiyyətlərin inkişaf etməsinə, onların bir şəxsiyyət kimi formalasılmalarına müsbət təsir göstərir.

VI sinifdə ədəbiyyatdan ilk dərsdə (giriş mövzusunda) şifahi xalq ədəbiyyatından söz açılır. Ümumilikdə götürdükdə, adı çəkilən sinifdə bilavasita şifahi xalq ədəbiyyatı ilə bağlı 2 mövzu vardır. Bundan başqa, bilavasita folklorla əlaqədar olan bir sıra mövzulara da yer verilmişdir. "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında Anarın yazdığı "Dədə Qorqud" povestindən "Salur Qazan" adlanan parça; A.Şaiqin "Zəhmət və zirot", S.S.Axundovun "Qaraca qız", Elçinin "Bülbüllün nağılı", M. Təhmasibin "Çiçəklı dağ" nağılları, eləcə də "Müəllifli bayatılar" və s. buna nümunə göstərmək olar. Program-

da Aşıq Ələsgərin "Aşıq olub tərk-i-vətən olanın" qoşmasına da yer ayrılmışdır. Fikrimizca, aşiq yaradıcılığı kimi yuxarıda adları çeki-lən müəllifli nağıllar, müəllifli bayatılar da şəfahi və yazılı ədəbiyyat arasında körpü rolunu oynayır.

Şəfahi xalq yaradıcılığı nümunələrinin üzərində genişliyi ilə ona görə dayandıq ki, kiçik yaşı məktəblilər kimi yeniyetmələr (orta məktəb yaşı dövründə olan uşaqlar) də folklor nümunələrinə alude olur, onların toplammasında yaxından iştirak edirlər. Şagirdlərin şəfahi ədəbiyyatı maraq göstərmələrinin bir səbəbi də hemin nümunələrin canlı xalq dilində, oxunaqlı, başa düşüləsi olmasındadır.

VI sinfin ədəbiyyat programına Xəlil Rza Ulutürkün "Mənim dilim", Q.Zakirin "Sədaqəti dostlar haqqında", C.Məmmədquluzadənin "Saqqallı uşaq", Ə.Haqverdiyevin "Bombə", B.Vahabzadənin "Həyat, sən nə şirinsən", F.Kərimzadənin "Şah İsmayılin uşaqlıq illəri", S.Vurğunun "Ölüm sevinməsin qoy", A.Səhhətin "Vətən" və s. əsərləri də salınmışdır. Yuxarıda göstərilən əsərlər bir tərəfdən şagird şəxsiyyətinin formalasması üçün güclü tərbiyəvi məna və rola malikdir, digər tərəfdən məktəblilərde doğma diyarı öyrənmək, ona yaxından bələd olmaq, onlarda xalqımızın maddi və mənəvi sərvətləri, görkəmlı şəxsiyyətləri, onların yaratdığıları böyük sənət abidələri barədə daha ətraflı məlumat toplamaq istəyi və marağı yaradır.

VII sinifdə yazılı ədəbiyyata daha geniş yer verilmişdir. B. Vahabzadə, İlyas Əsfəndiyev, Nizami Gəncəvi, Əbdürəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Osman Sarvəlli, Əli Kərim, Mirzə İbrahimov, Fərman Kərimzadə, Yusif Vəzir Çəmənzəmənilı,

Məmməd Araz, Süleyman Rehimov, Aşıq Qurbani, Aşıq Ələsgər, Səməd Vurğun, Yunis İmre, Fənimor Kuper yaradıcılığından nümunələr, şəcmələr verilmüşdür. Əvvəlki iki sinifdən fərqli olaraq, VII sinifdə şair və yazıçıların həyatı, şəxsiyyəti, yaradıcılıqlarının əsas xüsusiyyətləri ilə də şagirdləri tənış etmək məsləhət görülmüşdür. Görkəmli adamların şəxsiyyətlərini səciyyələndirmək, onlara xas olan müsbət keyfiyyətlər barədə aydın təsəvvür yaratmaq şagirdlərdə özlərini belə şəxsiyyətlərə bənzətmək istəyi yaradır.

Bu və ya digər əser keçilərkən sorğu-sualda iştirak edən məktəblilər mənfi halları və keyfiyyətləri, şer qüvvələrin fitnə-fəsadını pisləyir, onlarda haqqın, ədaletin, düzgünlüğün qələbə çalacağına inam hissi formalasır. Məktəblilər öz əxlaqlarını saflasdırmağa, Vətənə layiqli övladlar kimi böyüməyə çalışırlar. Qurbaninin "Bə-növşə", Aşıq Ələsgərin "Yaylaq", Səməd Vurğunun "Bənövşə" şeirlərində təbiətə məhəbbət, onun gözəlliliklərinə aludəcilik kimi xoş duyugular tərənnüm olunur. Həmin əsərlərə tanışlıq imkan verəcədir ki, şagirdlər təbiəti sevşinlər, onu qorusunlar, öyrənsinlər, öz diyarşunaslıq fəaliyyətlərini genişləndirsinlər.

Ədəbiyyat programında nəzərdə tutulduğu kimi, VIII sinifdə şagirdləri M.F.Axundov, Aşıq Ələsgər, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, M.Hadi, H.Cavid, Ə.Cavad, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, A.Ildırım, M.Müştəfiq, R.Rza, Məhəmmət Akif, Ç.Aytmatov kimi yazıçı və şairlərin əsərləri ilə tanış etmək məsləhət bilinir.

Bu yazıçı və şairlərin bədii yaradıcılıq nümunələrinin hər biri güclü tərbiyəvi təsire malik olub şagirdləri düşündürür, yaxşını pis-

dən, xeyiri şərdən seçməyi onlara öyrədir, xəsisliyin ("Hacı Qara") yaxşı keyfiyyət olmaması, avamlığın, sadəlővhələyün ("Poçt qutusu") insanı pis, çıxılmaz, gülünc vəziyyətə sala bilməsi, insan taleyinə biganəliyin ("Nə işim var") bələlər gətirməsi kimi noticələrə gəlməkdə məktəblilərə köməklik göstərir.

Aşıq Ələsgərin "Dağlar", Ə.Cavadın "Göy göl" şeirlərində Azərbaycan təbiətinə vurğunluq, məhəbbət ifadə olunmuşdur. Bu da imkan verir ki, şagirdlər doğma diyarı sevşinlər, onun gözəlliyindən iftixar hissi keçirsinlər.

Məktəblilərin şəxsiyyətinin formalasmasında Ə.Haqverdiyevin "Mirzə Səfər" hekayesinin rolü böyükdür. Həmin əsərdə "Şərəfle, ləyaqətlə yaşamağın insan üçün vacib olması fikri ön plana çəkilmişdir".

M.Hadinin "Türkün mahnisi", M.Şəhriyarın "Azərbaycan", A.Ildırımın "Əsir Azərbaycan", R.Rzanın "Mən torpagam" şeirlərində Azərbaycanın taleyinə görə derin narahatlıq, vətən uğrunda candan keçmək, insanla təbiətin bağlılığı, vətənpərvərlik, vətənin azadlıq və müstəqilliyinin hər şədən vacib olması fikri öz ifadəsini tapmışdır. S.Vurğunun "Dörd söz" şeirində "Məhəbbət", "Səadət", "Vətən", "Zəfər" sözleri mənəlandırılmış, onların bir-biri ilə bağlılığı göstərilmişdir.

Yuxarıda haqqında danışlan əsərlərin hamısı güclü tərbiyəvi təsire malik olub, şagirdlərdə vətən, doğma yurd və diyar sevgisi yaradır, onu inkişaf etdirir, onların diyarşunaslığa marağını artırır.

VIII sinfin ədəbiyyat programı ilə tanışlıdan görünür ki, burada şəfahi və yazılı ədəbiyyat six vəhdətdə nəzərdən keçirilir. "Kitabi-Dədə Qorqud" eposundan sonra "Koroğlu" eposu üzərində dayanı-

lir. Nizami Gəncəvinin "Sultan Səncər və qarı", "Süleyman və Əkinçi", Şah İsmayıllı Xətinin "Bahariyyə", Məhəmməd Füzulinin "Padışahi-mülk", Molla Pe-nah Vaqifin "Hayif ki, yoxdur", Mirzə Ələkbər Sabırın "Bir cibimdə əskinas, bir cibimdə ağ manat" əsərləri şagird şəxsiyyətini formalaşdırmaq, insanların əxlaqi-mənəvi tekamülü problemi baredə böyüyən nəsildə aydın təsəvvür yaratmaq, dostluq və yoldaşlıq, eşq və məhəbbət, ədalətlilik və xeyirxahlıq, qəhrəmanlıq və mübarizlik və s. bu kimi müsbət keyfiyyətləri inkişaf etdirmək, naqışlıdan, xəbislik və şor işlərdən, sədaqətsizlik və nankorluqdan uzaq olmaq və bu kimi hallara qarşı çıxmə tələbi irəli sürürlür.

Ədəbiyyat fənni, qeyd etdiyim kimi, güclü təsirli tərbiyə vəsiyətindədir. Onun açığı tərbiyəvi imkanları daha da genişləndirmək mümkündür. Bu isə müəllimlər dən çox asılıdır. O, hər bir mövzuya, ayrı-ayrı fikirlərə, sözlərə diqqəti celb edə, istiqamətləndirə, şagirdlərin münasibətini öyrənə, müqayisə və təhlillər aparmaclarına şərait yarada, nəhayət, ümumiyyətdən bələd. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, şagirdlərin axtarcılıq, tədqiqatçılıq fəaliyyətinə təşkil edə bilsər.

Proqramda bu məqsədlə məktəblilərin diyarşunaslıq işinə diqqət yetirilməsi məsləhət idi. Lakin V-IX siniflər üçün ədəbiyyat proqramları ilə tanışlıq göstərdi ki, fənlə bağlı diyarşunaslıq işlərinə yer ayırmamışdır.

YUNESKO-nun qoran ilə Dədə Qorqudun 1300 illiyi təntənəli şəkildə qeyd olundu. Bakıda xüssəsi, çox böyük ehtiramlı, geniş şəkildə yubiley keçirildi. Dünyanın müxtəlif ölkələrindən tədbirə yüzlərlə qonaq - alımlar, qorqudşunaslar gəldilər. Yubiley ərəfəsinin

də və yubileydən sonra qəzət və jurnallarda Dədə Qorquda, onun kitabına həsr olunmuş çoxsaylı materiallar dərc edildi. Belə fikir və inam ifadə olundu ki, Dədə Qorqud tarixi şəxsiyyətdir, həqiqətən yaşayış fəaliyyəti göstermişdir. "Kitabi-Dədə Qorqud" türk xalqlarının ortaç əseri olsa da, onun müəllifinin - Dədə Qorqud Azərbaycanda doğulub yaşaması fikri irəli sürüldü. Qəzət və jurnal materiallarından göründüyü kimi, Dədə Qorqudun qəbəri Azərbaycanın qədim diyarı olan Dərbənddədir.

VIII sinifdə "Kitabi-Dədə Qorqud" eposuna, "Dədə Qorqud" dəstənina müraciət olunur. Ədəbiyyat programının izahat vərəqəsində, yaxud da məvzulara "Kitabi-Dədə Qorqud" eposuna ayrılan hissələrdə "Müstəqil oxu üçün" nəzərdə tutulmuş hissədən sonra ayrıca "Şagirdlərin diyarşunaslıq fəaliyyəti məqsədilə" sözlərini artırıb burada yazmaq olardı: "Dədə Qorquda aid materialları toplamaq", "Dədə Qorqudun olduğu yerlər barədə malumatlar toplamaq", "Qorqudşunaslar haqqında materiallar toplamaq" və s.

Bu, bir tərəfdən ən qədim ədəbi abidəmiz, qəhrəmanlıq dəstənimiz və onun müəllifinə dair şagirdlərin bilik və dünyagörüşünün genişlənməsinə, digər tərəfdən doğma diyara və onun yaradıcı insanlarına yaxından bələd olmaqdə gənc nəslə kömək göstərərdi.

İkincisi, müxtəlif siniflərdə şifahi xalq ədəbiyyatı nümunələri, o cümlədən laylalar və nazlamalar, atalar sözləri və mesəllər, tapmaca, nağıl, esa-tır, rəvayət, dastan, bayatı, xalq oyunları, əmək, məişət, mərasim nəğmələri, sayaçı sözlər

və s. öyrənilir. Programın izahat vərəqində və məzmununda (konkret mövzudan sonra) məktəblilərin diyarşunaslıq fəaliyyəti məqsədilə tapşırıq verilmək olardı. Burada nəzərdə tutulmalıdır ki, şagirdlərin yaşadığı ərazi üçün səciyyəvi sayılan şifahi xalq ədəbiyyatı nümunelerini toplasınlar. Yaşlı adamlar, ağsaqqallar, ağıbirçəklər, məktəblilərin baba-nənələri bu işdə onlara yaxından köri məkən göstərə bilərlər.

Toplanmış materiallar müvafiq dərsdə, folklorun bu və ya digər növü tədris olunarkən yada salınır. Materiallar qeyd defterlərində öz əksini tapır, burada həmin şifahi xalq ədəbiyyatının kim tərəfindən söyləndiyi və hansı şagird tərefindən, nə vaxt qələmə alındığı göstərilir.

Toplanmış materiallar qruplaşdırılaraq, sistemləşdirilərək məktəbin diyarşunaslıq muzeyinə, yaxud guşəsinə, dərnəyinə təhvil verilir.

Üçüncüsü, ölkəmizdə aşiq şeiri özünəməxsus yer tutur. Vaxtile aşiq sənəti daha geniş yayılmışdı. Ədəbiyyat programında görkəmli aşıqların yaradıcılığı da öz əksini tapmışdır. Şagirdləri diyarşunaslıq işinə cəlb edib aşiq şeirini toplamaq yerli diyarşunaslığın öyrənilib təbliğ edilməsinə bir töhfə olardı. Ona görə də müvafiq mövzulardan sonra məktəblilər "Yerli aşıqların yaradıcılığını öyrənmək, əsərlərini toplamaq" və s. buna bənzər tapşırıq da vermək olardı. Bu tapşırıqın ədəbiyyat programında öz ifadəsini tapması məqsədəyindən.

AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDE İNNOVASIYA ELEMENTLƏRİNİN TƏTBİQİ

Nazilə ABDULLAZADƏ,
Bakı şəhərindəki 120 sayılı məktəbin müəllimi

Hər bir azad, demokratik cəmiyyət özünün təhsil sistemi qarşısında hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək tələbi qoyur. Müstəqillik qazannmış, demokratik inkişaf yolunu tutmuş ölkəmizdə də həmin tələb dövlətimizin təhsil siyasetinin, təhsil islahatının mərkəzində durur. Təhsil sahəsində islahatlara dair dövlət programının göstərilir ki, islahatın əsas məqsədi demokratikləşdirmə, humanistləşmə, ineqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq təhsil alanın bir şəxsiyyət kimi formalaşdırılması, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilmesini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumlarının fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılmasıdır.

Bu gün elmlərin ineqrasiyası prinsipi ilə qurulan təhsil işi, o cümlədən Azərbaycan dili təliminin əsası surətdə yaxşılaşdırılması və dilçiliyin müxtəlif sahələrinə aid nəzəri biliklərin mənimsədilməsi ineqrativ, induktiv və deduktiv metodların yaradıcı tətbiqini nəzərdə tutur. Dilimizin saflığını, incəliklərini, məna çalarlarını daha dərinlənədyan, soyköküne bağlı, milli təəssübkeş, vətənpərvər şəxsiyyət kimi yetişmək üçün hər bir şagird önce ana dilini sevməli, onu qorunmalıdır. Bu çətin və məsuliyyətli vəzifənin ağırlığı hamidən əvvəl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə düşdüydən öz fəaliyyətimdə mən inkişafetdirici təlim-tərbiyə metodları kimi innovasiya elementlərinin tətbiqinə üstünlük verirəm.

Azərbaycan dili dərsi iş metoduna görə daha çox yazı dərsi olduğundan, ilk növbədə, köçürmənin qarşısını almağı qərara aldım. Çox olur ki, çalışqan şagird sorğu zamanı ona növbə çatmadıqdan müstəqil işləmək istəmir, özü bildiyi halda, yoldaşından köçürməklə kifayətlənir. Bunun üçün partaları ənənəvi təlimdə olduğu kimi deyil, II şəklində düzəndim. Nəticədə şagirdlər bir-birinə həm daxilən yaxınlaşdırılar, həm də müstəqil işləməyə məcbur oldular. Bəzən elə olurdu ki, dərs canlı diskussiyaya çevrilirdi; üzbüüz oturan uşaqlar mübahisəli bir məsələ üstündə göz-gözə müzakirə aparır, fikir mübadiləsi edirdilər.

Bəziləri elə hesab edir ki, məktəb böyükələrin işlədiyi, uşaqların isə onlara baxmağa gəldikləri yerdir. Əslində uşaq öz fikrini söyləməyə,

zugriff gewahrt. Wenn der Betrieb eine solche Kasse verfügt, kann er sie an die Befreiung von der Abgabe des Betriebsvermögens nicht anknüpfen.

307

- Məskən hərni duyuları və cəvadları
 - Onamış günəş əylə qarsıevətlər
 - Vən ilin qızı idil
 - Hədi, Mədənürətə Molla Panahlı
 - Buraxın qızının qəffəsi və idil

33 5374

1. Vatan' Nende nevin geldi?
 2. Nevazanın var etməyi gözərən həzzatın
 3. Vənə o hələ olağanı
 4. Səzən doğrusuna dərinlik də bilməndə
 5. Qəzibədə mənahə Vəqifin em

Bu kümelerdeki yapılarla cümlelerin grammatik esasını kaplar. Bu baş izvü olan cümlelerin tekterkili, hic bu baş izvü olan cümlelerin ise çifttekili cümleler olduğu zihin edilir.

Təqərəfiş zamanı daş ancaq onların birgə idarəəetməsi məsləhətli faktornu bəzən qidaçın mənimkənliyinə, xəzəf sərgidərin komərdə qalmamışsa nüzərə edərəm. Təqərəfiş hərəkətindən sonra hərəketlərinə malumat verir, o biri qrupları isə vətənə qarşı münasibətlərini bildirdib rəqib komandanın bilyarını qeyd etdirir. Bilyarın qiyadəti dərinləndirilmiş zamanı komərdər müşahidə aparır, qeyri-objektivlik olarsa, qiyadəti dərinləndirmək komərdənin stoluna sən hayraq qeyurəm. Olağan suallarla qrupları müraciət edərəm.


1. Tıkkırılıkla cümlelerin grammatik doğası na ilgili ifade olur
2. Nettek nezâmetde formüllerden cümlelerin sohbet nezâmete şartlarında
olur?
3. Mühtedâsi buraxılım: cümle te mühtedâsi olmayan cümleler aranan-
dakı türq nədir? ve s.

Süslü evlilik, dislikosistiv poliginde davam eden dördüncü hizmet. Kırkta muhafazasına da sahip olur. Bir grup öz bilincinin üstlenmesini elbette etmekte, zayıf zayıfları ise grupla birge işləməye gəl qalmamışına sey edir. Bir neçə zəhərənəmə həlqəsində dəha şəhər olur.



Bu bulular sözlerin manzıyanın müzyyeleştirdirilmesinde, leksik ve grammatik tabiiellerin öneminiyle, mürakkab cümlelerin növləri məzənlərinin keçirənən da latifəsi idirəm. Dərəden-dərəcə adlı düşüncə hiss idirəm ki, ingilicilər müallimlərdən ona öz dəstlərinəndan daha həvəslə öyrənilərlər, şəhədiellərlər öz bacarıqlarını sinfin fikrini cəlb etməsindən gətərə bilər, başqaşının "özlüñ görür" ideyasından silas olurlar. Vəldəşlərindən da onluq "rağıb" deyil, "müallim" təsvir həqiqətlərdir. Sinifda gəzəçəkənənən öz hərbiyi, öz cavabı vera biləcəyindən səslənən sagırı da onunla.

Sağirdlerde yaradıcı təfakkürün inkişafına kömək məqsədi ilə **Klauster** - "şaxələndirme" deməkdir. V. sinifda "Leksika" həftəsinə dair keçirilenlərin ümumiləşdirilmiş dərsini götürək. Dəri enənəvi üsul Lövhənin ortasında dairə içində "Leksika" sözlərinə, digər tərsədə isə:
 təhsil - qarqundey; - məhrab; meridian - ekvator - qütb;
 nəsne - sayru - aydır; qızıl üzük - qızıl pərviz;
 təraf - nezər - gülşən; ay - sol - gőy;
 peyçer - nuer; dünya - cəhən - kainat;
 sevgi - qızıl - hamı; məhəbbət - mifrat
 sözlərinin yazırıam. Bunlar sagirdin düşünməsi üçün "açar" rolunu oynayan sözlərdərdir. Sağirdlərə dəstərlərində lövhədəki "leksika" sözlərinə yəzib verilənlərə esasən şaxələrə ayırmayı tapşırıram. Bu təpsirin icrası zamanın çox asanlıqla hansı sagirdin mövzusunu daha müüməmmət məniməsdiyi aşkar etmək olur. Qabaqcıl sagird verilən sözlərdən istifadə edib qısa müddədə Klaster təqdimatını tərtib edir.



Bildiyimiz kimi, rabiteli nitqin inkişafı dersleri şagirdlerin fikir ve düşüncesini serbest ifade etmək bacarığının formallaşması məqsədini daşıyır. V-VI siniflərdə inşa mövzusunu elan etməzdən əvvəl sınıfə aşağıdakı suallarla müraciət edirəm:

1. Sülh anlayışı təbiətdə sizə nəşər olunur.
 2. Hansı heyvanlar sizə sülhü xatırladır?
 3. "Sülh" dedikdə hansı sösləri eşitmək istordın?
 4. Hansı orzaq sülhün rəmzi sayıla bilər və niyə?
 5. Dostluq, ailə üzvlərinizlə olanda sülhü necə hiss edirsən?
 6. Günün hansı hissəsini sülh vaxtı adlandırdın?
 7. Yədində qalan ən xoş gün?
 8. Sülh haqqında hansı şeiri, mahnimini bilirsən?

6. Günlük hansi, hansi?
7. Yادında qalan en xoş gün?
8. Sühl haqqında hansı şeiri, mahnını bilirsən?
Təbii ki, suallar şagirdləri sühl mövzusunda inşa yazmağa hazırlayır.
Bəzən elə olur ki, suallara cavab verərkən qızığın mübahisə başla-
yır, hər kəs öz sevdiləri heyvanın, gülün, ərzagın və s.-nin sülhü xatır-
latlığını sübüt etməyə cəhd edir. Üst-üstə düşən fikirlər də olur, biri
digerini inkar edən də. Nəticədə fikir rəngarəngliyi yaranır. Şagirdlə-
rin fikirlərinə öz fikrimi də əlavə cdəndən sonra sühl mövzusunda in-
sa yazının adını elan edirəm.

Təlim prosesində şagird naliyyətinin, müəllimin peyğəmbərlik yəsi və şəxsi keyfiyyətinin meyarı qiyamətləndirilməlidir. Şagirdlərin əldə etdiyi biliyin, ondan istifadə etmək və nəticə çıxarmaq bacarığının sübutu üçün məlumatların toplanması nəticəsi olan qiyamətləndirmənin həmisi qarşılıqlı razılışma və əməkdaşlıq asasında aparılması na çalışıram.

Gruplarla iş zamanı şagirdin biliyini dars mədəniyyətinə mərhələlər üzrə qiymətləndirirəm. Bunu əvvəlcədən hazırlanmış qiymətləndirmə cədvəlinde aparıram. Cədvəldə şagirdlərin davranış və nəzakəti də öz əksini tapır:

Oiymatləndirmə cədvəli

	Qiymət	1	2	3	4	5
1 Əhəmiyyətli məsələlərin qeydi	+1					
2 Sübut və faktlardan istifadə	+2					
3 Müzakirənin irəli aparılması	+2					
4 Oxşarlığı ifadə etmək	+2					
5 Ziddiyətləri aşkar etmək	+2					
6 Müzakirədə marağın olmasına, inaneçilik	-2					
7 Başqasına qarşı çıxməq	-3					
8 Ümumi xal						

- Bu kimi üsulların tətbiqində çalışıram ki, şagirdlər Azərbaycan dilinin saflığını, incəliklərini, məna çalarlarını duysunlar, bu dilin imkanlarından istifadə yolu ilə bir yətəndas kimi yetissinlər.

BƏDİİ ƏSƏRLƏRİN DİL XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏDİLMƏSİ TƏCRÜBƏSİNDE

Fərqañə ŞİXVƏLİYEVA,
Sumqayıt şəhərindəki 22 sayılı məktəbin müəllimi

Bedii mətnin dili üzerinde müntəzəm işin aparılmasının vacib olması barədə metodik adəbiyyatımızda az danışılmamışdır. Lakin bu işin siniflər üzrə təşkili, yuxarı siniflərə qalxdıqca fərqli məzmun tədqiqatlarda ardıcılığında olunmamış, müqayisəli şərh edilməmişdir.

Dörs dediyim sınıfların həmin istiqamətdə apardığım işin vacib saydığını məqamlarını xatırlatmaqla fikirlərimi həmkarlarımıla bölüşmək istəyirəm.

V sinifdən başlayaraq bədi mətnlərin dili üzərində müntəzəm iş aparılmalıdır. Bunu məktəb tac-rübəsində six-six müşahidə edilən iş şəklində - yalnız məcazların ay-dınlaşdırılması mənasında başa düşmək yanlışdır. Eləcə də tekce çətin sözlərin mənasının aydınlaşdırılması ilə məhdudlaşmaq əsla kifayət deyil. Tacrübəmdə bu gös-terilənlərə diqqət yetirməklə bərabər, fərqli iş formalarına da müraciət edirəm. Məsələn, şagirdlərin diqqətini ayrı-ayrı dil faktlarına calb edir, bu məqamda başqa sözün yox, məhz bu kəlmənin seçilməsi-nin səbəbini izah edirəm. Bu möz-mundakı tapşırıqların tədricən şagirdlərin müstəqil icra etmələrinə nail oluram. Müşahidələrimdən be-lə qənaətə gəlmışəm ki, bu işin müntəzəm aparılması məktəblilər-də söze həssas münasibətin yaranmasına və inkişafına əhəmiyyətli təsir edir.

Ədəbi qəhrəmanların yaddaşaların, parlaq obrazını yaratmaq üçün müəllifin istifadə etdiyi bədii vəsitələrə dərs dediyim bütün siniflərdə şagirdlərin diqqətini cəlb edirəm. Sürətlərin mənəvi aləmini açmaq, zəhiri görüntüsünü fərqləndirmək üçün müəllifin, belə demək mümkünsə, icad etdiyi bədii vəsitələrin aşkarlanmasına və mənim sənilməsinə soy edirəm. Yuxarı siniflərə keçidkə həmin istiqamətdə aparılan işin tələblərinin müəkkəbələşdirirəm. Məsələn, VII-VIII siniflərdə obrazlara verilən müəllif səciyyəsi üzərində şagirdlərin müşahidəsini təşkil edirəm. Onlar ədəbi qəhrəmanların xasiyyətindəki başlıca cəhətləri müəyyənləşdirərkən müəllifin sözlərdən necə, hansı ustalıqla istifadə etdiyinə diqqət yetirirlər. Ayn-ayrı obrazlara verilən müəllif səciyyəsindəki sözləri, deyim tərzini aydınlaşdırın, müqayisələr aparan şagirdlər ədəbi qəhrəmanlarını fördiləşdirmək üçün yazıcıının hansı bədii vəsitələrdən istifadə etdiyini də müəyyənləşdirirlər.

Yazıcının portret yaratmaq bacarığının açıqlanmasına xüsusi diqqət yetirirəm. Obrazın portretini yadda-qalan etmək üçün yazıcının sözdən necə istifadə etməsini isə ön plana cəkirəm.

Bədii əsərlərin dil xüsusiyyətlərinin öyrədilməsi prosesində şagirdlərin müstəqil işinə geniş yer verirəm. Məsələn, A. Şaiqin "Köç" hekayə-

sindəki təbiət təsvirini müstəqil oxuyan şagirdlərə tapşırıqlar verilmişdir. Müstəqil iş üçün müyyənənləşdirilən bu tapşırıqlara şagirdlər yazılı cavab hazırlamışlar.

Üzərində iş aparılan peyzaj çox maraqlıdır: "Azerbaycan... Doğanın vətənimizin gözəl təbiəti vardır. Şəhərlərə maxsus olan nəsimdən aralar yarpaqlar qırmızıdan, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalgalanır, yaşıl yarpaqlar arasına sıyrılmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açılıq, yaşılıq, dərəlik, təpəlik, irəlilikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır. İri, kələ-kötür, etəkləri qaratikan kollar ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütünləşmişləşir, insan ürkədoluşu nəfəs alır".

İlk növbədə mətnindəki çotin sözlerin mənası aydınlaşdırılmış, sonra şagirdlərə aşağıdakı suallara şifahi cavab vermələri təklif olunmuşdur: Bu parçanın oxusu sizə necə təsir etdi, bu təsvir sizdə hansı hissələri oyadı?

Cavablar məzmunca az fərqlənir: "Bu mətni oxuyanda mən özümü təbiətin qoyundan hiss etdim. Ürəyimdə sevinc, forəh hissi oyandı"; "Mən bu təsviri oxuyanda özümə bir yüngüllük hiss etdim. Elə gözəl hissələr keçirdim ki, onu sözlə ifadə edə bilmirəm. Qəribədir ki, nəfəs almaq da mənim üçün asanlaşmışdı".

Yazılı cavab hazırlamağı tələb edən tapşırıq şagirdlərə aşağıdakı məzmunda tədədim edilmişdir:

1. Mətnindəki hansı sözlər diqqətinizi daha çox cəlb etdi? Nə üçün?
2. Mətnindəki hansı sözləri daha uğurlu sözlərlə əvəz edə bilərsiniz?
3. Təsvir olunan mənzərənin gözəlliyyini mətnindəki sözlər, cümlələr necə çatdırır?

Hazırlanan cavablar, xüsusən ilk vaxtlar səviyyəcə xeyli fərqlənir. Bu istiqamətdəki işin müntəzəm aparılması fərqlərin azalmasına, cavabların eksəriyyətinin daha əhatəli olmasına şərait yaradır.

İlk mərhələdə hazırlanan ve yüksək səviyyəli cavablardan hesab edilən bir işdə oxuyuruq: "Bu mətnədə mənim üçün maraqlı sözlər çıxdı. Bu sözlərdə "nəsim", "xalı", "qırmızıdanmaq", "lətif", "dalğalanmaq" diqqətimi daha çox cəlb etdi".

Maraqlıdır ki, cavabların eksəriyyətində məhz bu sözlər göstərilmişdir. Lakin birinci sualın ikinci tərəfi nə verilən cavablar xeyli fərqlidir. Şagirdlərdən bəziləri bu sözlərə, ümumiyətlə az rast gəldiklərini qeyd etməklə fikirlərini əsaslanırdı. Bəziləri hissələrin baş qaldırmamasına səbəb olduğunu, təsəvvürlərini genişləndirdiyini göstərmişlər. Belə cavablardada deyilir: "Burada oxuduğum "nəsim" sözünü ilk dəfə eşidirdim". Bu sözün işləndiyi cümlə mənim çox xosuma gəldi. Başa düşdüm ki, "nəsim" şəhərlər asır, adamlara xoş təsir bağışlayır"; "Şəhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qırmızıdan..." cümləsinə oxuyanda böyük tut ağacının yaşıl yarpaqları, bu yarpaqların arasında sevincə civil-dəşən quşlar gözümüz qabağına gəldi..."

Belə cavabların eksəriyyətində şagirdlər "lətif otlar", onların "dəniz kimi dalgalanması", "göz, işlədikcə açılıq, yaşılıq" sözlərinin onlarda xoş ovqat, gözəl hissələr oyadığını qeyd etmişlər.

Tapşırıqdakı ikinci sual şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Lakin onların mətn üzərində aparılmışları əməliyyatın hamisini uğurlu saymaq olmaz. Bu sual şagirdləri təkcə sözlərin sinonimlərini axtarmağa sövq etməmişdir, onları obraklı düşünməyə yönəltmişdir.

Cavabların çoxunda "qırmızıdanmaq" sözünü "titrəşmək", "lətif" i ilə əvəz etmək uğurlu sayılmışdır. Mətn yenidən oxunarkən bu əvəzeləmələr nəzərə alınmışdır. Son nəticədə şagirdlər belə qonaqtər golmışlar ki, müəllifin işlətdiyi sözlər daha uğurludur.

İlk iki sual tapşırığın üçüncü sularına əhatəli cavab hazırlanması üçün zəmin rolunu oynamışdır. Səviyyəcə yüksək olan işlərde təsvir olunan mənzərənin valehədici olması dənədən qeyd edilir. Hansı sözlərin, cümlələrin daha çox emosionalıq doğurması nəzərə çarpdırılır. Belə cavabların birində oxuyuruq: "Hekayədə oxuduğum sözlərin çıxuna biringi dəfə idi ki, rast gəlirdim. Onların mənasını öyrəndikcə cümlələrdəki fikirlər mənim üçün daha aydın olardı. Cümlələr isə mənə gözəl mənzərələrdən xəbər verirdi..."

Diger bir cavabda daha maraqlı mühəhizələrə rast galırıq: "Oxuduğum parçadakı bir cümlə mənim diqqətimi daha çox cəlb etdi. Cümə beledir: "Şəhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qırmızıdan, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalgalanır, yaşıl yarpaqlar arasına sıyrılmış quşcuğazlar səs-səsə verib ötüşürdü".

Həyadə belə bi manzərə görəməmişəm. Amma bu cümləni oxuyanda ürəyimdə sevinc hissi doğdu. Fərəhəldim. Özümü təbiətin qoyundan hiss etdim. Elə bil ki, əlimi yumşaq otlara toxundurdum. Elə bil ki, səs-səsə verib ötüşən quşların səsini eşitdim..."

Yazılı cavabların dinişnəlməsi prosesində onların töhlili də həyata keçirilir. Müəllim şagirdlərdə yaranan fikri dəqiqləşdirir: "Bu təsvirin oxuculara güclü təsir bağışlaşmasının əsas səbəbi onun sənətkarlıqla yazılmasıdır", sözlərin ustalıqla seçilməsi və işlədilməsidir...

"Köç" hekayesinin tədrisində başqa istiqamətdə də iş apartılmışdır. Hekayənin məzmunu ilə tanışlıq başa çatıqdən sonra Kərim babanın danışığından - nitqindən nümunələr - səciyyəvi sözlər, cümlələr seçmək tapşırığı verildi. Kərim babanın şəhərdən gələn qonaqlarla səhbətini, ov sahnələri ilə bağlı xatirələrini yenidən diqqətlə oxuyan şagirdlər bu obrazın nitqine məxsus səciyyəvi nümunələr seçmişlər. Tehlil dərsində bu obrazı səciyyələndirərkən həmin nümunələrdən istifadə edən şagirdlər müstəqil fikir söyləməkdə çətinlik çəkməmişlər. Məhz seçimləri nümunələr şagirdlərə imkan vermişdir ki, onlar Kərim babanın xeyirxahlığını, əməksevərliyini, qorxmazlığı, dünyagörəməş bir adam olduğunu müəyyənləşdirsinlər.

Şagirdlərin çıxu Kərim babanın aşağıdakı sözlərini xatırlatmışlar: "Pələng - iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yixilib nərildəyirdi. İki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O ığid heyvanı öldürməyimə peşman oldum, ürəyim kövrədi, gözlərim yashardı. Tüfəngimi bir tərəfa atıb qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm".

Şagirdlər nəticə çıxarırlar: Kərim baba mərdliyi, ığidliyi qiymətləndirən adamdır. Heyvanların içərisində mərdliyi, ığidliyi, nəcib xüsusiyyətləri ilə seçilən pələngin ölümü ona ağır təsir edir. Çünkü onun özü də mərd, ığid ovçudur.

Dil faktlarının üzərində müntəzəm aparılan iş təkcə bədii əsərin məzmununun dərindən qarınlanması, yazıçı niyyətinin başa düşülməsinə səbəb olmur, o, həmçinin, şagirdlərdə estetik zövqün formallaşmasına, şifahi və yazılı nitqin inkişafına da əhəmiyyətli təsir göstərir.

ŞAGİRLƏRİN TƏDQİQATÇILIQ QABİLİYYƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI

Dilaver RƏŞİDOVA,
Bakı şəhərindəki 27 sayılı orta məktəbin müəllimi

Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedad, demək olar ki, hər bir şagirddə var. Ancaq bu istedadın üzə çıxarılması, inkişaf etdirilməsi məktəbin - müəllimin üzrə düşür. İstedad, ilk növbədə, fəaliyyət prosesində təşəkkül tapır. Telim nə düşür. İstedad, qədər məqsədə uyğun qurulsa, şagirdin istedadı da bir o qədər proqresi nə qədər məqsədə uyğun qurulsalar. Şagirdin istedadı da bir o qədər tez üzə çıxıb və inkişaf edəcək. Deməli, hər bir şagirdin sırlı, qəribə dün-yasına ilkin olaraq müəllim daxil olur. Müəllim şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqdə, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir.

Yadimdadır, dərs dediyim siniflərin birində zəif oxuyan bir şagird var idi. Cox vaxt dərs danışmaz, tapşırıqları yanımçıq yazardı. Bir dəfə "Karavan dayandı" əsərini keçərkən hekayeyə gözəl bir şəkil çəkmişdi. Tərif-lədim, sanki uşağın dili açıldı, dərslərə də hazırlaşmağa başladı. Sonralar ədəbiyyatdan keçdiyimiz mövzularla aid şəkil çəkməyə başladı. Onun gələcəkdə gözəl bir rəssam olacaqına artıq heç kim şübhə etmirdi. Validey-ni ilə danışdım, uşağının həvəsinin, istedadının rəssamlığa olduğunu ona çatdırdım.

İstedadlı şagirdlərlə işi iki istiqamətdə aparıram: 1) **dərs prosesində;** 2) **sinifdər xaric iş zamanı.** Həm Azərbaycan dilini, həm də ədəbiyyat dərslərində belə şagirdlərle xüsusi məşgül oluram. Məsələn, əbədiyyat dərsində qruplarla iş zamanı belə şagirdləri qrupların lideri təyin edirəm. Təbii ki, əsas iş - məlumatları axtarb tapmaq, paylaşırmak, qrupda həminin hazırlığını yoxlamaq onların öhdəsinə düşür. Mən həmin şagirdlərin işini yüksək qiymətləndirir, onları buna həvəsləndirirəm.

İstedadlı şagirdlərlə işin digər bir üsuluna hələ 5-ci sinifdən başlayıram. V-VI siniflərdə şəkil üzrə inşa, təsviri inşa yazıları yaradıcı şagirdin daxili aləmini üzə çıxarı. Lövhədə ruh oxşayan gözəl mənzərə şəkli, ya-xud ana-övlad sevgisine, vətənpərvərliyə aid şəkillər asib bunlar əsasında kiçik hekayə qurmağı, əgər bacarırlarsa, şeir yazmağı tapşırıram. Şeir yanan şagirdlərə onun texnologiyasını anladır, sonra uşaqların yeni şeirlərini oxuyur, düzelişlər edir, uşaq mətbuatında çap etdirməyi tövsiyə edirəm. Məsələn, "Bahar" rəsmiñə aid şagirdlərdən biri belə bir şeir yazmışdır:

Getdi boran, yağış, qar,
Gəldi yenə xoş bahar.
Əridi dağda qarlar,
Çoxaldı çayda sular.

Sən gələndə çəməndə
Çiçək açır bənövşə.
Novruz bayramı gelir,
Tonqallar qalxır ərşə.

Azərbaycan dili dərslərində istedadlı şagirdləri üzə çıxarmaq üçün çətin, məntiqi tapşırıqları fəal şagirdlərə verir, onların nəyə qadir olduğunu müəyyənləşdirirəm.

Məsələn: V sinifdə deyilişi ilə yazılışı fərqlənən aşağıdakı sözləri verir, tələb edirəm ki, qaydalar özləri düşünüb tapşınlar.

1. Zaur [Zaur]; Rauf [Rauf] (Deyilişi və yazılışı fərqlənmir).
2. Ədəbiyyat [ədəbiyat], şirniyyat [şirniyat] (bir [y] ilə tələffüz olunur).

Şagirdləri aşağıdakı düşündürücü suallar ətrafında da işlədirəm:
1) **Hiss, küll** sözləri samitlə başlanan şəkilçi qəbul edərkən qoşa sa-

mitdən biri düşür, ya yox və niyə?

2) **Dinləmək** və **barışmaq** sözlərinin başlangıç forması quruluşca ne-cədir? Fikrinizi əsaslandırın.


3) Nümunələrin əsasında **uzun saitli heca** ilə **vurğulu hecanı** fərqlən- dirin.

Sonrakı dərslərdə (əsasən yekunlaşdırıcı) şagirdlərə krossvord və test hazırlamağı da tapşırıram. Bunlar keçilən mövzulara, şagirdlərin maraqlarına, intellektual səviyyəsinə uyğun olur (məqalənin sonunda onlardan bir neçə nümunə verirəm).

Bəzi şagirdlərə hazır kartoçalar paylaşığım halda, bunları istedadlı şagirdlərin özlərinə hazırladıram. Həmin kartoçaları bu şagirdlərin öz aralarında bölüşdürürməm. Neticədə istedadlı şagirdlər arasında rəqabət güclənir, gələn dəfə daha mükəmməl kartoçka və ya test hazırlamağa çalışırlar.

Dərs prosesində şagirdi tanıldıqdan, onun hansı qabiliyyətə, istedadda malik olduğunu müəyyənləşdirdikdən sonra sinifdən xaric tədbirlərə colb edirəm. Belə tədbirlərin əsasını isə ədəbiyyat, dram dərnəyi və müxtəlif yarışlar, müsabiqələr təşkil edir. Ümumiyyətə, məktəbdə ədəbiyyat dərnəyinin olması istedadlı şagirdlər üçün vacibdir. Bu şagirdləri ayrı-ayrı fənn müəllimlərinin "kaşf etməsi" azdır, həm də onları bütün kollektivə təqdim etmek, tanıtmaq lazımdır. Şagird də şəxsiyyətdir. Bu şəxsiyyətdə özünənim yaratmaq lazımdır ki, gələcəkdə cəmiyyətin ömündə gedə bilsin. Oxumağa, yazmağa həvəsi olmayan, zorla "3" qiymət alan şagird, demək olar ki, dram dərnəyində oynadığı qəhrəmanların hesabına müəllim və şagird kollektivinin sevimlisinə çevrile bilər. Yaxud aparıcılıq qabiliyyəti, şeir yazmaq və ifa etmək, ssenari tərtib etmək, istedadlı, mahir bir aktyor kimi rol oynamaq bacarığı olan şagird pis ola bilməz.

Krossvordlar



Soldan sağa

1. Millət neca ... olur olsun, nə işim var?
4. "Cütçü sürür tarlada cüt ... ilə" (Sabir)
5. C.Məmmədquluzadənin hekayesi
7. Azərbaycanın görkəmli satirik şairi
8. M.Ə.Sabirin "Bir məclisdə 12 kişinin söhbatı" satırásında surət
10. Vəzn
12. "Hər ... edir səfheyi dünyada tərəqqi"
13. Xoş xəber, bayram münasibətələ gözaydınılgı
15. Stolüstü oyun
17. Bütöv ay
19. M.Ə.Sabirin uşaq şeirlərinin bərində qüs
21. Musiqi aləti
22. Müsbət və ya mənfi
23. Texnikanın növü


Yuxarıdan aşağı

1. İnad
2. Partiya başçısı (sinonim)
3. Riyaziyyatın bir sahəsi
4. İşıq telləri
6. "Çətin" sözünün sinonimi
8. "Danabaş kəndinin əhvalatları" povestində surət
9. Yatmışan ... emi gürcülər içərə hələ sən, Nə olur ta bu Müsəlmanlıqda bir gələşən
10. M.Ə.Sabirin "Balaca səhnə" əsərində surət
11. XIX əsr Azərbaycan şairi (Fani texəllişü ilə məşhurlaşan)
14. M.Ə.Sabirin "Bir məclisdə 12 kişinin söhbatı" əsərində surət
16. Şahmatda məglubiyət səviyyəsi
18. "Ağlı" sözünün klassik ədəbi qarşılığı
19. Çeki vahidi
20. "Dağlıq" sözünün antonimi

DÜZGÜN CAVABLAR

Soldan sağa: 1) tarac, 4) şur, 5) "Buz", 7) Sabir, 8) əvam, 10) əruz, 12) millət, 13) təbrik, 15) damla, 17) bədr, 19) qarğa, 21) tar, 22) qol, 23) maşın

Yuxarıdan aşağı: 1) tərs, 2) rəhbər, 3) cəbr, 4) şüa, 6) zor, 8) Əhməd, 9) molla, 10) ərbab, 11) Zakir, 14) dərvish, 16) mat, 18) əql, 19) qram, 20) aran



1. Nitq hissəsi.
2. Zərfə bağlı olan nitq hissəsi.
3. Dilciliyin şöbələrindən biri.
4. A.Şaiqin əsəri.
5. Cümə üzvlərindən biri.
6. "...Dədə Qorqud".
7. "Gülüstani ...".
8. Şəxs əvəzliyi.
9. Azərbaycan klassik şairi.
10. Bağlayıcı.
11. Nitq hissəsi.
12. Cümə üzvü.
13. İşmin sualları.
14. Rəsmi... üslub.
15. Nitq hissəsi.
16. Stol.

DÜZGÜN CAVABLAR

1) zərf, 2) fel, 3) leksikologiya, 4) "Araz", 5) zərflik, 6) "Kitabi, 7) ... İrəm", 8) Mən, 9) Nəsimi, 10) ilə, 11) ədat, 12) təyin, 13) nə, 14) -əməli, 15) isim, 16) miz.

TESTLƏR

1. Aşağıdakı cümlələrdən hansı tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlədir?


- a. Kərəm elə adam idи ki, onun bir dediyi iki olmazdı.
- b. Co onu qovur, gözləyirdi ki, qəddini düzəltsin.
- c. Müdir elə çığirdı ki, yaziq fəhlənin az qala qulaqları kar oldu.
- ç. Qəlbində elə hissələr keçirirdi ki, elə bil onun özü buz kimi soyuq dənizdə yarıya qədar suya batıb gedən bir qayıqdır.

2. Aşağıdakı cümlələrdən hansı təyin budaq cümləli tabeli mürəkkəb cümlə deyil?

- a. Elə sözələr deyirsən ki, adamın lap gülməyi gəlir.
- b. Sözlərinizdən onu başa düşürəm ki, sizin bu işlərə heç bir aidiyətiniz yoxdur.
- c. Mənim başuma elə belələr gəlib ki, sənin heç yuxuna da girməz.
- ç. Elə qarlı gün idи ki, adam yeriyə də bilmirdi.

3. Aşağıdakı cümlənin sxemi hansı sıradə düzgün verilmişdir?

"Kim ki düşünməkdən qorxur, öz əli ilə öz işığını söndürür".



(- baş cümle, - budaq cümle)

4. Aşağıdakı cümlelərdən hansı tamamlıq budaq cümleli tabeli mürəkkəb cümledir?

- Mənə elo adam lazımdır ki, olindon hər iş golsin.
- Fırqiniz ondadır ki, son uğllısan, o iso müdrik.
- Fırqınız oradadır ki, son bu yerlərə ilk doşo olursan.
- İnanıtam ki, biz qalib golocoyik.






5. "Pəncəradən baxan zaman ona elə gəldi ki, xeyir və şər ağaçını görür" tabeli mürəkkəb cümləsinin hansı növə aid olduğunu müəyyənəşdirin.

- Zərflik budaq cümləsi
- mübtəda budaq cümləsi
- tamamlıq budaq cümləsi
- təyin budaq cümləsi

6. Zərflik budaq cümləsini göstərin.

- Pəri ona bildirdi ki, zaman hər şüədə həyat işığı ilə nurlanmış naxışlar çəkib.
- Bu sənən özündən asılıdır, hərgəh, əedadın Adəm kimi burada qala bilərsən!
- Yatmış pəri elə füsunkar, elə gözəl idi ki, yalnız Cənnət bağının pərisi belə gözəl ola bilərdi.
- Dedim ki, bacarınlaram.

7. "Arzumuz budur ki, böyük oğlan olasan, gördükün işlər bizi və valideynlərini sevindirsən" cümləsi üçün hansı sxem doğrudur?



8. Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlələr hansılardır?

- Həyətə çıxdım ki, gözlədiyimiz qonaqları qarşılayaqq.
 - Nə vaxt hazır olsan, sənən göndərərlər.
 - Nə qədər ki Nadir gəlməyib, işlərimiz çətin düzələr.
 - Hərçənd, onu yaxşı tanımırəm, ancaq haqqında çox eşitmİŞəm.
- 1, 2;
 - 2, 4;
 - 1, 3;
 - 2, 3, 4

LİRİK ŞEİRLƏRİN ÖYRƏDİLMƏSİNDE ŞAGİRLƏRİN MÜSTƏQİL İŞİ

Kifayət QULİYEVA,
Bakı şəhərindəki 72 sayılı məktəb-liseyin müəllimi

Orta məktəb şönləri arasında mühüm yer tutan ədəbiyyat mütəsqil, yaradıcı düşünmə-yə qabil şagirdlərin tərbiyo edilib yekitidir. Ədəbiyyat dörslerində şagirdlərin müxtəlif növ mütəsqil işini təşkil etmək, onların somorəli mütəsqil foaliyyətini tomin etmək üçün müəllimin geniş imkanları var.

Məktəb təcrübəsində bodii mətnlərin təhlili ilə bağlı şagirdlərin mütəsqil işlərinə yer verilir. Lakin bu, əksər hallarda epizodik səciyyə daşıyır. Bunun bir səbəbi problemlə bağlı müəllimlərə metodik köməyin, demək olar, göstəriləməsədir.

Mütəsqil işlər üçün tapşırıqların müəyyənənşədilməsində əsərin məzgənin, mənasının dərk etdirilməsi istiqamətində işlərin təşkili əsas götürülməlidir. Tapşırıqlar əsərin oxusundan alınan emosionallığı, estetik təsiri azaltmamalıdır. Mütəsqil iş üçün tapşırıqlar emosional qarvamını dərinləşdirə bilər və dərinləşdirməlidir.

Mütəsqil işlərin uğurlu tətbiqi və somerəli nəticəsi ədəbi əsərlərin növ xüsusiyyətlərinin nəzərə alınmasından çox asılıdır. Məlumdur ki, V-IX siniflərin proqramlarında hər üç ədəbi növdən olan əsərlərə yer verilmişdir. O da məlumdur ki, bu ədəbi növlərdən olan əsərlərə şagirdlərin marağının müxtəlif olduğu kimi, onların qarvanılma mexanizmi arasında da fərq var. Deməli, şagirdlərin mütəsqil işinin təşkilində

və aparılmasında ədəbi növlərin xüsusiyyətlərini, hər növün qarvanılmasındakı spesifikasiyi nəzəro almaq lazımdır.

Lirik əsərlərin V-IX siniflərde öyrədilməsində diqqət üç məsəlonun üzərində cəmləşdirilir: konkret şeirdə ifadə olunmuş fikirlərin, hiss və həyəcanın qarvanılmasının təmin edilməsi, şeir dilinin xüsusiyyətlərinin başa salınması, mətnin ifadəli oxusunun öyrədilməsi. Buların hər birinin reallaşdırılmasında mütəsqil işlərin təşkili mümkündür.

Lirik şeirin sinifdə birinci oxusu (müəllimlərin ifasının, yaxud bədii söz ustalarının ifasında lənt, video yazısının dinlənilməsi), şagirdlərdə ilkin təsəssüratın, ilkin emosional münasibətin yaranmasına səbəb olur.

Bütün bunları nəzərə alaraq VI sinifdə S.Vurğunun "Azerbaycan" şeirinin tədrisini aşağıdakı məzmun da təşkil edirəm.

Əsərin öyrədilməsinə ayrılmış saatların birincisində M.Sadiqovanın ifasında şeirin lənt yazısından bir parça dinlənilir. Üzərində iş aparla-caq on bir bəndi şagirdlər oxuduqdan sonra onlardan hansı mətləbləri başa düşmədiklərini soruşuram.

Maraqlıdır ki, əksər hallarda şagirdlər şeiri bütünlükələ başa düşdük-lərini söyləyirlər. Lakin təcrübə göstərir ki, əsərin ilk on bir bəndində izahına ehtiyac duyulan məsələlər var. Şagirdlərin diqqətini birinci bəndə cəlb edirəm. İkinci misranı -

"Durnagözlü bulaqlardan" ifadəsinin neçə başa düşdüklerini aydınlaşdırmağı tələb edirəm. Həmin misrada ifadə olunan fikri, eksər hallarda, özüm aydınlaşdırıram: burada məcazın epitet növünən işləndiyini göstərirəm. Əlavə edirəm ki, şair "durnagözlü bulaqlardan" keçdiyini söyləyərək suyu son derecə şəffaf, duru, qaynar olan bulaqları nəzərdə tutmuşdur.

Birinci bəndin dördüncü misrasının aydınlaşdırılmasına da ehtiyac yaranır; izah edilir ki, şair "sakit axan Arazları eşitmışəm" deyərək Azərbaycanla qəlbən bağlılığını, nəbzinin sakit axan çaylarla birgə vurduğuna işarə edir.

Üçüncü bənddəki obrazlılığın aydınlaşdırılmasına da ehtiyac duyulur; qeyd edirəm ki, şair öz vətənini ana ilə bərabər tutur, vətən və vətəndaş münasibəti ana-övlad münasibəti ilə yanaşı qoyulur.

Şeirin altının bəndi ilə əlaqədar da şərh verilməlidir; şair çox yığcam şəkildə Azərbaycanın keşməkəsi tərixinə işarə etmişdir. Məhz aylar, illər yaşayan, amansız, güclü düşmənlərlə qarşılaşan Azərbaycan öz varlığını qoruyub saxlamağı müvəffəq olmuşdur. Onun nəsillərdən-nəsillərə keçən şöhrəti əbədi olmalı, qorunmalıdır.

Oxunmuş hissənin məzmunu ilə bağlı aşağıdakı təpsirin icra ediliril.

1. Şairin vətənинə dərin məhəbbəti hansı misralarda daha qabarıq ifadə olunmuşdur?

2. Şeirdə vətənimizin keçmişini necə xatırlanır?

3. Oxuduğunuz parçada Azərbaycanın təbiəi mənzərələri neçə təsvir edilmişdir?

Yüksək səviyyəli cavablarında da haqın faktların ahətə edilməsinə, əsərdən maraqlı nümunələrin seçilməsinə six-six təsadüf edilir. Belə cavablar üçün səciyyəvi olanlardan fraqmentlərə nəzarə salaq:

...Şeirin hər misrasında şairin vətənə dərin məhəbbəti duyulur... Şeirdə elə misralar da var ki, şair

doğma Azərbaycana məhəbbətini daha açıq, daha ürəkdən bildirmişdir. Şair vətənini ana adlandırır, dir... Şair vətənini ana adlandırır, ürəklə can bir-birindən ayrıla bilmədiyi kimi o da Azərbaycandan ayrı yaşaya bilməyəcəyini bildirir:

*El bilir ki, sən mənimsan,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarımı könül candan?
Azərbaycan, Azərbaycan!*

Şair:

*Mən bir uşaq, sən bir ana,
Odur ki, bağılyam sana...*

misralarında da vətənənən ürəkdən bağlı olduğunu ifadə etmişdir... (S.Şeqq).

...Şair vətənənən məhəbbətən, onun tükənməz sərvətindən danışmaqla bərabər, Azərbaycanın keçmişini də yada salır... Bu ölkənin başının çox bələlər çəkdiyini göstərir:

*Düşdün ugursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır... (R.Günay)*

...Şair gəzdidi, gördüyü yerlərən söz açır. Şeirdə Azərbaycanın durnagözlü bulaqları, örpeyi ağ buludları olan uca dağları, ucsuz-bucaqız düzəlli, ceyranı-cütür... yada salınır...

...Şair vətəninin gözəlliklərini sevə-sevə təsvir etmişdir:

*Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin! (B.Dilarə)*

Aşağı və orta səviyyəli cavabların təhlilindən məlum olmuşdur ki, onları birləşdirən bir sıra məqamlar var. Məsələn, təpsirin birinci suali ilə bağlı bu iki səviyyəyə daxil olan cavablar, şeirdən seçilən nümunələr,

onların izahı baxımından, demək olar, eynidir.

Orta səviyyəli cavablardan birinde oxuyuruq:

...S.Vurğun doğma yurdunu, elini dərin məhəbbətlə sevmiştir. O, "Azərbaycan" şeirində yazır:

*El bilir ki, sən mənimsan,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarımı könül candan?
Azərbaycan, Azərbaycan!*

Şair doğma vətənini ana, özünü isə ona övlad hesab edir. Ona görə rəya getsə də yenə onun isti qucağına tolösür:

*Mən bir uşaq, sən bir ana,
Odur ki, bağılyam sana.
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən! (Ş.Nisə)*

Həmin sualla əlaqədar aşağı səviyyəli cavabların birində deyilir:

- ...Doğma vətənini hər şeydən ezziz tutan şair bu şeirində məhəbbətlə yazır:

*El bilir ki, sən mənimsan,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarımı könül candan?
Azərbaycan, Azərbaycan!*

Doğma yurdunu şair üçün anadır, övlad anasını necə sevirə, şair də vətənini elə sevir... Şair haraya getsə də, yenə vətənində rahat olur...

(S.Kəmalə).

Bu cür oxşarlıq təpsirin digər suallarına hazırlanan cavablarında da bu və ya digər dərəcədə müşahidə edilir. İkinci sualla bağlı orta səviyyə üçün səciyyəvi olan cavabların birində deyilir:

...Şair Azərbaycanın nəhs aylar, nəhs illər yaşadığını göstərməşdir:

*Düşdün ugursuz dillərə,
Nəhs aylara, nəhs illərə.*

Nəsillərdən-nəsillərə

Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...

Uğursuz dillərə düşən, ağır günər yaşıyan Azərbaycanın şöhrəti nəsillərdən-nəsillərə keçib... (H.Lalə).

Aşağı səviyyə üçün seciyyəvi olan cavabların əksəriyyətində həmin bənd misal götürülmüş və səthi şəhər verilmişdir.

Orta səviyyəli cavablarda üçüncü sualla bağlı maraqlı faktlar öz əksini tapmışdır. Bunlarda aşağı səviyyəli cavablardan fərqli olaraq mətnin özüne müraciət halları daha çoxdur.

...Şeirdə Azərbaycan təbiətinin gözəlliklərindən daha çox danışılır... Şair vətənin uca dağlarını, gözəl bulaqlarını sevə-sevə xatırlayır:

*Cox keçmişəm bu dağlardan,
Durna gözülü bulaqlardan;
Eşitmışam uzaqlardan
Sakit axan Arazları;
Sinamışam dostu, yarı...*

Şair Xəzər dənizini, Muğan düzünü, Eldar dağını yada salır:

*Bir tərafın bəhri-Xəzər
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolaşar, gəzər
Gah Muğanı, gah Eldarı.
Mənzil uşaq, ömür yarı!*

Şair gözü ilə gördüyü yerləri təsvir edir:

*Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin... (T.Ramil).*

Aşağı səviyyəli cavablar, ilk növbədə, faktların məhdud olması ilə diqqəti cəlb edir. Onlarda əsərdən gətirilən nümunələr barədə də əhatəli şəhər verilməmiş, konkretlik çox zoif olmuşdur.

Cavabların təhlili, qüsurların etrafı izahı şeirin ikinci hissəsinin məzmununu ilə bağlı verilen ikinci tapşırığın icrasında şagirdlərin daha səmərəli fəaliyyətinə imkan yaratmışdır. Tapşırıq aşağıdakı məzmun da olmuşdur:

1. Oxuduğunuz parçada Azərbaycanın müxtəlif bölgələri necə təsvir edilmişdir?

2. Vətənimizin sərvətləri şeirde necə xatırlanmışdır?

3. Ölkəmizin şeir, sənət ocağı olmasının barədə əsərə ne deyilir?

Maraqlıdır ki, yüksək səviyyəli cavablarında təhlil ünsürləri də müsbəh idilmişdir. Belə cavablar daha çox faktın əhatə edilməsi və onlara müsnasılıq bildirilmesi ilə fərqlənir.

Səciyyəvi işlərin birində oxuyuruq:

...Şair Azərbaycanı yaxşı tanıyor, çox yerləri piyada gəzmiş, çox yerləri öz gözləri ilə görmüşdür. Bu na görə də şeirdə vətənimizin müxtəlif bölgələri xatırlanmışdır... Çayı məşhur olan Lənkəranın yaşlılığı, şeirin yaylaqları olan Qazaxın gəzel təbiəti təsvir edilmişdir...

Qarabağ musiqi, sənət ocağı kimi yada salınır:

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstası (M.Günay)

Şagird ikinci sualla bağlı hazırladığı cavabda şeirdən götirdiyi konkret nümunələrdən çıxış etmişdir:

...Şair vətənimizdə taxıl, pambıq, üzüm yetişdirilməsini yada salır:

Sarı sünbüllə bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzündən bir şirə çək,
Səhər-səhər acqarına
Qüvvət olsun qollarına (M.Günay)

Maraqlıdır ki, bu məzmunda cavab hazırlayan şagirdlərin çoxu

üçüncü sualla bağlı geniş şərh vermişlər. İşindən nümunə götirilən şagird yazır:

...Azərbaycan öz şairləri, yazıçıları ilə müşhurdur. Bütün dünyada tanınan yazıçılarımız çokdur...

S.Vurğun bu şeirində vətənimizin şeir, sənət ocağı olmasından fərqli söz açır, böyük şairlərimizin adlarını dəyada salır, onların ölməzliyində danışır:

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Aşağı və orta səviyyəyə daxil edilən cavabların məzmunu arasında həm oxşar, həm də fərqli cəhətlər müşahidə edilmişdir. Aşağı səviyyəli cavablarında, ekşər hallarda, çox da mühüm olmayan bir, yaxud iki fakt göstəriləmək kifayətlənilmişdir. Hiss olunur ki, cavabları hazırlayanlar əsərdeki digər faktların əhəmiyyətini qiymətləndirməmişlər. Şeirdən əsaslı nümunələrin getirilməsi qayğısına da qalmamışlar. Elə buna görə də sözlüyü xeyli yer verilmişdir. Birtraflı yazılmış mülahizələr də yox deyildir. Belə cavablar üçün səciyyəvi olanlardan birinə diqqət edək:

...Şeirdə Azərbaycanın bütün yerləri haqqında danışılır. Lənkəranın, Qazağın, Qarabağın, Bakının adı çəkilir...

Şair Azərbaycanda taxıl, pambıq, üzüm yetişdirildiyini yada salır:

Sarı sünbüllə bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzündən bir şirə çək,
Səhər-səhər acqarına
Qüvvət olsun qollarına

...Şeirdə Azərbaycanın məşhur şairlərindən Nizaminin, Füzulinin adı çəkilir... (A.Zaur).

Orta səviyyəli cavablar bunlarla müqayisədə əhatəlidir. Başqa sözlə,

şagirdlər götirdikləri nümunələrə nisbətən geniş şərh vermiş, suallar dan hər birinə ətraflı cavab verməyə cəhd göstərmişlər. Lakin əsərdəki faktlara münasibət baxımdan hər iki səviyyəyə daxil olan cavabların arasında oxşarlıq çokdur; yəni orta səviyyəli cavablarda da məhdud həcmidə faktların üzərində dayanılmışla kifayətlənilmişdir. Belə cavablar üçün səciyyəvi olanlardan birinin fragmentlarına nəzər salaq:

...Şair doğma vətəni haqqında ürekden danışır. Onun üçün Azərbaycanın hər yeri ezdizdir. Şeirdə Qarabağ haqqında deyilir:

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstası.

...Azərbaycanın var-dövləti, sərvətləri şeirdə tez-tez xatırlanır:

Sarı sünbüllə bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzündən bir şirə çək,
Səhər-səhər acqarına
Qüvvət olsun qollarına.

...Şair doğma vətənini bir də ona görə sevir ki, o, şeir, sənət ocağıdır, böyük şairlər yurdudur:

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

S.Vurğunun doğma yurduna məhbətli çox böyük idi... (İ.Səriyyə).

Əsərin məzmununun öyrədilməsinə həsr edilən dersin sonuncusunda qazanılmış biliyin sistemə salınması, zəif mənimşənilənlərin dərinləşdirilməsi məqsədini güdən müsəhibə aparılmışdır. Bu, şeirin təhlili üzrə verilən aşağıdakı tapşırıqın səmərəli icrasına az təsir etməmişdir:

Üçüncü sualla bağlı bir sıra cavabların mənzini əsaslandırmayan mülahizələr təşkil edir.

1. Şairin doğma vətəninə məhbətli şeirdə necə ifadə edilmişdir? Fikrinin misallarla əsaslandırın.

2. Şeirdə vətənimizin keçmişinin xatırlanmasının səbəbini necə izah edərsiniz?

3. Vətənimizin gözəlliyi, onun təbii sərvətləri barədə aydın təsəvvürün yaranmasına şair necə nail olmuşdur?

Tapşırıqın **birinci bəndi** təkcə əsərin ümumi qayəsini yaxşı bilməyi tələb etmir, o, həm de şairin "şəxsi düşüncəsinin" möğzinə də mükəmməl bələdiyi nəzərdə tutur.

Başı bələlər çəkən, lakin tarixin keşməkəşlərdən üzüağ çıxan vətənimizin keçmişinə şairin müraciət etməsi tabii idi; nəhs aylar, nəhs illər yaşamağa məcbur olan Azərbaycanın ölüm-dirim savaşlarından leyaqətlə çıxmışı bütün nəsillərə bəlli olmalıdır. Azərbaycan övladları bilməlidir ki, vətənin qan bahasına qorunub saxlanan şöhrəti əbədi olmalı, bütün nəsillər onun keşiyində dayanmalıdır.

Tapşırıqın **üçüncü suali** asan deyil; şagirdlərdən yazıçı sənətkarlığı barədə fikir söyleməyi tələb edir. Tapşırıqın icrasından əvvəl aparılan müsahibə bu suala cavab hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Bu sual, hemçinin, şagirdlərdən əvvəller qazandıqları bilik və bacarıqdan geniş istifadə etməyi tələb edir. Tapşırıq hazırlanıncaya cavablar məzmunca fərqlənsələr də, hər üç səviyyədə irəliləyiş nəzərə çarpır.

Bilik və bacarıqların tətbiqi ilə bağlı uğurlu cəhətlər nəzərə çarpır. Lakin onlarda çatışmazlıq, qüsür da az deyil; məsələn, ikinci sualın məhiyyətini aydınlaşdırmaqdə şagirdlərin çoxu acizlik göstərmmiş, birinci tapşırıqın ikinci sualına ("Şeirdə vətənimizin keçmişini necə xatırlanır?") hazırlanan cavab kiçik dəyişikliklə təkrar edilmişdir.

Üçüncü sualla bağlı bir sıra cavabların mənzini əsaslandırmayan mülahizələr təşkil edir.

II səviyyəli cavablar üçün səciyeyəvi olan işlərdən birinin fraqmentlərinə nəzər salaq:

...Şair bu şeirində en çox vətəni-nə məhəbbətindən danışmışdır. Şeirdə ürək sözlərini deyən şair onu - "yurdum", "yuvam", "məskənim" sözləri ilə ezişləyir... Şair Azərbaycanı doğma anası qədər sevir, onu "ana" adlandırır:

*El bilir ki, sən mənimsan,
Yurdum, yuvam, məskənisən,
Anam, doğma vətənisən!
Ayrıları könül candan?
Azərbaycan, Azərbaycan!*

S.Vurğun vətəninin keçmişilər adlı fəxrları:

*Düşdün ugursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən-nasillərə
Keçən bir şöhrətin vardır;
Oğlan, qızın bəxtiyardır...*

...Şair Azərbaycanın təbiətinin gözəlliyi, sərvəti haqqında da danışır. O, başı qarlı dağların gözəlliyini, ceyranları, cüyürli oylaqlarını təsvir etmişdir. (İ.Rəna)

III səviyyəli cavablar, ilk növbədə, təsvircilikdən uzaq olması, təhliliin əhatəliliyi ilə diqqəti cəlb edir. Belə cavablardan birindən parçalarına nəzər salaq:

Səməd Vurğun vətənini böyük məhəbbətlə sevmiştir. Bu məhəbbətinin bildirmək üçün o, "Azərbaycan" şeirində çox təsirli sözlər işlətmışdır...

...Şair vətənini "ana" adlandırır, uşaq anasını necə sevirsə, o da vətənini elə sevir. Uşaq anasına necə bağlıdlırsa, şair de vətənini elə bağlıdır:

*Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana.
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, gönüüm, obam sənsən!*

...Şair vətənini ürəkdən sevdiyini seirdə çox səmimi ifadə etmişdir:

*El bilir ki, sən mənimsan,
Yurdum, yuvam, məskənisən,
Anam, doğma vətənisən!
Ayrıları könül candan?
Azərbaycan, Azərbaycan!*

...Şeirdə Azərbaycanın keçmişihəq qonda da danışılır. Şair vətənimizin böyük bir keçmişisi olduğunu yazar. Amma Azərbaycanın başı olmanın bələlər çəkib, Azərbaycan uğursuz dillərə düşsə də, nəhs aylar, nəhs illər yaşasa da şöhrətini itirməyib. Azərbaycanın bu şöhrətini qorumağa borcluyuq.

...Şeirdə vətənimizin gözəlliyindən də çox danışılmışdır... Şeiri oxuyanda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyi gözümüzün qabağına gəlir... Şair öz gözü ilə gördüyü, qarış-qarış gəzdiyi dağlar, dərələr haqqında ele yazır ki, sanki onları sən de görürsən:

*Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin!*

...Şair Qarabağ haqqında bir cür, Lənkəran, Qazax, Bakı haqqında başqa cür danışır. Bu yerlərin hər birinin öz gözəlliyindən söz açır... (Ş.Səfəq).

Hər üç səviyyəyə daxil olan cavablarda əvvəlcədən qazanılmış bılık və bacarıqlannın tətbiqi, fərqli də olsa, özünü göstərir. Maraqlıdır ki, təhlilli bağlı verilən sonuncu tapşırığın icrasında şagirdlərin əksariyyəti iki əvvəlki tapşırıqına hazırladıqları cavablarla bir daha qayıtmış, bir çoxları isə həmin cavablarına tənqid etmişdir.

Hazırlanmış cavabların etrafı təhlili eserin tədrisində ayrılan sonuncu dərsdə bir sira mühüm mətbəbləri şagirdlərin əksariyyətinin düzgün izah etmələrinə imkan yaratmışdır.

BƏDİİ ÜSLUBUN TƏDRİSİNDE ŞAGİRD FƏALLİĞINI NECƏ TƏMİN EDİRƏM?

Zərifə MİKAYILOVA,
Bakı şəhərindəki
196 sayılı məktəbin müəllimi

Dərsdə istifadə olunan təlim üsulları müxtəlif və rəngarəngdir. Lakin son vaxtlar xüsusi aktualıq kəsb edən interaktiv təlim metodları şagirdlərdə fəal əqli düşüncə, yeni yaradıcı təsəkkür kimi keyfiyyətlər formalaşdırmaq baxımından daha uğurludur.

Mən də bu cür fəal təlim metodlarına üstünlük verir, dərslərimdə şagirdlərə zəngin informasiya çatdırmağa, sərbəst düşüncəli vətəndaşlar yetişdirməyə çalışıram. Şəkillər, plakatlar, bədii əsərlər, xüsusi lirik şeirlər, audio və video materiallər vasitəsilə təlim materiallarını mənimsdirəm. XI sinifdə Azərbaycan dilindən "Bədii üslubun funksional üslublar sistemində mövqeyi" mövzusunu keçərkən qarşıma mövzunun məhiyyətini bədii mətnlər əsasında mənimsetmək, funksional üslubların integrasiyasını aydınlaşdırmaq, verilmiş biliyi praktik çalışmalarla möhkəmləndirmək, şagirdlərdə elmi, bədii, estetik təsəkkür inkişaf etdirmək, eləcə de yuxarı sinif şagirdlərini bir şəxsiyyət kimi yetişdirmək üçün daha çox interaktiv təlim metodlarından yararlanıram.

Mövzunun tədrisi zamanı istifadə etdiyim qruplarla iş metodu, maraqlı diskussiya, rəngarəng tapşırıqlar, səhneciklər, portret və şəkillər, audio və video materiallar, qruplar arasında fəal elmi və bədii

bilik yarışması şən və sağlam əhval yaradır və dərsin canlı, maraqlı keçməsinə səbəb olur.

Əvvəlcədən şagirdlər qruplara bölünür. Hər qrupa ad verilir: "Fonetika", "Leksika", "Qrammatika". Qrupun hərəsində altı nəfər şagird olur. Üç nəfərdən ibarət "münsiflər heyəti" isə I və II mərhələdə qrupların cavablarını qiymətləndirir.

Dərs qeyri-ənənəvi üsulla başlanır. Dahi bəstəkarımız Ü. Hacıbəyovun "Koroğlu" üvertürası səslənir, sinifdə yüksək əhval yaranır və mən şagirdlərdən bu möhtəşəm musiqinin onlara necə təsir bağışladığını xəbər alıram. Təxminən bu məzmunda cavablar alınır: "Hal-hazırda torpaqlarımızın 20%-ə yaxın işğal olunub. Bu musiqi bizi düşyə, mübarizəyə, qələbəyə səsliyir, bizdə vətənpərvərlik hissini gücləndirir, mənəvi qüvvə verir".

Sonra "Fonetika" komandasının şagirdləri səhnəcik göstərirlər (İ.Şixlinin "Ayrılan yollar" əsərindən):

Aparıcı: - Zeynəb yol uzunu oğrun-oğrun İmrani süzürdü. Bir-dən qışlarını dartaraq:

Zeynəb: - Booy, ay İmran, nə yaman qaralmışan?

Aparıcı: - İmran burnunun ucuna qədər qızardı.

İmran: - Mən əvvəldən qaram. Qara adamın nəyi qaralacaq?

Səhnecikdə səsləndirilən mətn əsasında keçmiş dərsi - "Müəllifin dili və tipin dili" mövzusunu soruşuram. "Münsiflər heyəti" hansı qrupun öz mülahizə və düşüncələrini daha daqiq və elmi şəkildə, etrafı ifadə etməsini bütün dərs boyu izləyir və qiymətləndirir.

"Mətnaltı manə" ya da iye verilmiş tapşırığa aid (müvafiq bədii nümunələr tapmaq) "Grammatika" komandası M. Arazin "Məndən ötdü", "Leksika" komandası isə S. Rüstəmin "Təbrizim" şeirini ifadəli oxuyur, hər iki əsərdə "gizlənmiş" mətnaltı mananı izah edirlər. Beleliliklə, deyilən fikirlər ümumişləşdirilir.

"Məndən ötdü" şeirində Azərbaycanın xanlıqlara parçalanması, onlar arasındaki münaqışələr, "Təbrizim" şeirində isə Azərbaycanın 1828-ci ildə Türkmençay müqaviləsinə əsasən ikiyə parçalanması, tarixi adaletsizlik mətnaltı manə ilə ifadə edilməsdir.

Bele əyanılıkdən sonra keçmiş dərsə aid frontal sorğu aparılır: Nəticədə bütün şagirdlər, hətta zəiflər də mövzunu yaxşı mənimsemir, əzberciliyidən uzaqlaşır, ənənəvi dərslərdəki yeknəsəqlükdən xilas olurlar. Keçmiş dərs möhkəmlətmək üçün komandalar M. Füzulidən (ayrı-ayrı qəzəllərdən), M. Ə. Sabirdən ("Kim nə deyər bizdə olan qeyrətə?", "Ürəfa marşı" və s.) şeirlər söyləyirlər. Bütün şagirdlərin sorğuda fəal iştirak etməsinə, ən zeiflərin belə şeirləri ifadəli, emosional söyləməsinə çalışır. Sonra qrupların bir-birinə verdikləri sualları dinləyirəm: "Leksika" komandası "Fonetika" komandasına sual verir: "Tipi öz dilindən məharətlə danışdırmaq hansı sənətkarlarla məxsusdur?" Cavabda ilk növbədə M. Ə. Sabir, C. Məmmədquluzadə, N. Vəzirov, M. F. Axundovun adları

çəkilir. Şagirdlərdən biri isə N. Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərindən Rüstəm bəyin monologunu nümunə getirir və əzber söyləyir: "Qrammatika" komandası isə "Leksika" komandasına "Bədii ifadə vasitələri" haqqında sual verir. Şagirdlər epitet, mübələğə, təşəbhə və s. ifadə vasitələrinə aid nümunələr söyləyirlər.

Düşdü yene dəli könül
gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyalı nə. (İ. Nəsimi)

Baxın səhərlərin yaqt rənginə.
Bənzəyir şairin söz ahenginə.
Bir qaraqış kimi uçan xəyalum
Vətən torpağını seyr edir yenə.
(S. Vurğun)

Sonra lövhədən asılmış şəkildə nəyin təsvir olunduğunu şagirdlərdən soruşuram və cavab alıram: "Yay səhəri". "Leksika" komandası suali ilk cavablandırığı üçün yay səhərini aid A. Şehhətin məşhur şeirini söyləyir:

Od tutub qurmazı ateşlə
yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə
ışığlandı üfüq.
Bir qədər çaydan uzaq,
od qalamış dağda çoban,
Oyadır öz sürüşün olaya
yayaqlada çoban.

Şagirdlər bədii parçalar söyləyir və oradakı obrazlılığı izah edirlər:

I qrup:
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidiimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?
(M. Müşfiq)

II qrup:
Füruzə göylərdən günəş süzülər,
Çöllərə al-əlvən xalı düzülər.
Lalə cilvelənər, nərgiz görünər
Gələndə həmişə bahar dağlara.
(M. Zərifə)

III qrup:

Seni kimdir sevən bica, qərənfil,
Senə mən aşiqi-şeyda qərənfil,
Seni gülşənərə asüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil.

(X. Natəvan)

"Münsiflər heyəti" komandaların fealiyyətini qiymətləndirir, ayrı-ayrı şagirdlərin xüsusi feallığını, dolğun cavablarını nəzərə çarpdırırlar. Mən isə komandalara aşağıdakı sualı verməklə yeni mövzuya keçid yaradıram:

- Bədii üslubun əsasını nə təşkil edir?

Şagird: - Obrazlılıq.

Obrazlılıq haqqında şagirdlərin əldə etdiyi bilik yada salınır, müvafiq bədii parçalar səsləndirilir.

Sonra qeyd edirəm ki, bədii üslubun əsas elementi olan obrazlılıq, emosionallıq başqa üslublara da keçir, yəni digər üslublara integrasiya edir. Qisa izahdan sonra şagirdlərə tapşırıram ki, I qrup bədii üslubun publisistik üsluba, II qrup elmi üsluba, III qrup isə məişət üslubuna təsirinə aid kiçik mətn hazırlasınlar. Bu müddədə qiraət ustası A. Bayramovun ifasında M. Şəhriyarın "Heydərbabaya salam" şeirinin lent yazısını səsləndirirəm. Sonra şagirdlərin cavabları dinlənilir.

I qrup: "1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərini qara bir xəber bürüdü: "Ermeni quldurları rus polkunun texnikası və döyüşçüləri ilə birləşib hər tərəfdən Xocalıya tərəf ilan kimi sürünlür" və s. Bu nümunədə istifadə olunan bədii ifadə vasitələri ni soruşuram. Şagirdlər "qara xəbər" ifadəsinin epitet, "ilan kimi sürüñür" ifadəsinin isə təşəbhə olduğunu qeyd edirlər.

II qrup: "Mütləq inkar həmişə, hər yerdə yaranır. O, adətən, gə-

gin, məşəqqətli daxili böhran zamanı meydana çıxır. Ürək dünyadan küsür. İnsan ilə dövr arasında uğurum əmələ gəlir və s."

III qrup: "Əziz anam! Bu məktubu sənə cəbhədən yazırəm. Artıq bir neçə gündür ki, qanlı döyüşlər gedir. Düşmən nə qədər böyük gücə hücumu keçə də, burnunu əzib geri qaytarırıq. Sən emin olə bilərsən ki, oğlun vətənin keşiyində mərd dayanır" (Əsgər məktubundan).

Sonrakı iki nümunədə də verilmiş obrazlı ifadələr şagirdlərin iştrəkili ilə aydınlaşdırılınır.

Sonra isə şagirdlər dərslikdəki müvafiq mətnlər üzərində işləyirlər. Dərsin sonunda "münsiflər heyəti" komandaların fealiyyətini beş ballı sistemlə qiymətləndirir.

Dərsi yekunlaşdırıram:

- Uşaqlar, siz öz dilinizi, ədəbiyyatınızı sevməklə yanaşı, əsl vətənpərvər şəxsiyyətlər kimi formalaşmalısınız. Eləcə də başqalarının şəxsiyyətinə hörmətlə yanaşmalısınız. Mən sizi gələcəkdə elmlili, bilikli vətəndaş, böyük şəxsiyyət kimi, əsl vətənpərvər kimi görəmək istəyirəm. Torpaqlarımızı da elə əsl sizin kimi vətənpərvər gənclər azad edə bilər. Mən buna inanıram. Mən sizə inanıram. Diliinizin bədii ifadə imkanlarını öyrənməklə onun neçə gözəl bir dil olduğunu bir daha dərk etdiniz. Bu dili sevmək, qorumaq, tekmilləşdirmək və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Gelin dahi öndərimiz Heydər Əliyevin sözlərini yada salaq:

"...Xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorunmalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".



**“KİTABİ-DƏDƏ QORQUD”
VƏ “IQOR POLKU HEKAYƏTİ”:
MÜQAYISƏLİ TƏHLİL ELEMENTLƏRİ**

Telman CƏFƏROV,
filologiya elmləri doktoru

Hər iki abidə Orta əsrlərin ən parlaq ədəbiyyat nümunələri kimi bu gün də diqqət mərkəzindədir və nə qədər ki bəşəriyyət İntibah dövrü incilərindən, klassik və müasir ədəbiyyatın əsrlər boyu qidalanlığı bu misilsiz mənbələrdən bəhrələnir, onlara maraq azalma'yacaq. İntibah dövrünün möhtəşəm abidələri sayılan “Kitabi-Dədə Qorqud”, “Rolan haqqında nəğmə”, “Sid haqqında nəğmə”, “Nibelunqlar haqqında nəğmə”, “Iqor polku hekayəti”, “Pələngdərili cəngavər”, “Monqolların böyük hekayəti”, “Manas” və digərləri keçmişdə olduğu kimi bu gün də yeni-yeni müstəvilərde, aspektlərdə araşdırılır. İlk növbədə, Qərb və Şərqi İntibah dövrləri haqqında təsviylərə, Qərb-Şərqi mədəniyyətlərinin dialoqu və sintezi məsələlərinə aydınılıq getirilir, kimin və nəyin birinci olması problemini qabartmadan ümumbəşəri dəyerlər, insanı hissler, oxşar mifik təsviylər, qəhrəmanların həyat tərzini, bu və ya digər şücaətini, davranışını motivləşdirən simvollar və arxetiplər sisteminin izahı ön plana çəkilir.

Antik mədəniyyət və müasir ədəbiyyat arasında köprü rolunu oynamadı olan İntibah abidələri dünya ədəbi fikrində varışının və ənənəviyyətin qorunması, mifik və bütperəst

təsviylərin dini inancları, sakral varlıqlara transformasiyası baxımından, hətta modernist və postmodernistlərin onlara müraciəti prizmasından aktuallaşmışdır. Ən əsası da odur ki, bu əvvələdə araşdırılan və qiyamətləndirilən əsərlərin bir-birindən təcridi qeyri-mümkün görünür. Sadalanan ədəbi abidələrin təqdim etdiyi və yayıldığı coğrafiyanın özü də buna imkan vermir. Dünya eposuna birtərəfli yanaşma meyllərinin və Qərb eposunu öz dairəsindən araşdırma cəhdlərinin qüsurlu olduğu anlaşıldan sonra müqayisəli ədəbiyyatşunaslıq tədqiqat obyekti kimi həm də Şərqi eposuna üz tutur. İyirminci və iyirmi birinci yüzilliklərin kəsiyində 1300 illik yubileyini qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud”un türk mövzusunu və tarixini özündə etibar edən digar bir möhtəşəm ədəbi abidə - “Iqor polku hekayəti” ilə müqayisəli tədqiqi və tədrisi bu baxımdan olduqca maraqlı görünür. “Kitabi-Dədə Qorqud” dastanlarının daha dərindən öyrənilmesi, İntibah abidəsi kimi təqdim olunması məqsədilə onun sadalanan başqa əsərlərle də ideya-mövzu və tipoloji oxşarlığı barədə fikir mübadiləsinə ehtiyac var. Fikrimizcə, avrasiyaçılıq ideyalarının gündəmə gəldiyi bir zamanda “Kitabi-Dədə Qorqud” mətni-

nə yeni baxış digər İntibah abidələri ilə bir müstəvidə arasdırmalardan doğa bilər. “Iqor polku hekayəti” ilə müqayisəli təhlile üstünlük verməyimiz bu əsərin orta və ali makteblərimizdə tədrisi ilə bağlı olsa da, tekce bununla bitmir. Deyək ki, həm ispan, həm də fransız eposu ilə müqayisədə “Iqor polku hekayəti”ndə xristianların bütperəstlərə mübarizəsi motivi çox zeifdir, “epik ideallaşdırılma slavyanları daha çox bütperəst keçmişləri ilə bağlayır... Iqor və müttəfiqləri onlara qan qohumluğu çatan poloveslərlə mübarizə aparırlar” (Попов А. Н. “Слово” в поэтическом контексте мирового Средневековья. Вопр. лит., М., 1985, № 6, стр.120). Rus knyazlarının poloves xanları ilə mübarizəsi feodal çəkişmələrini xatırladır, Iqorun yürüşünün məqsədi Donun o tayında olan qonşu torpaqlarını ələ keçirməkdən ibarət idi.

Hələ keçən əsrin 70-ci illərinin əvvellərində A.N.Robinson “Iqor polku hekayəti”ni Rus və Poloves çölləri sərhədində yaradılmış ədəbi abidə kimi dəyərləndirmiş, sonrakı tədqiqatlarında isə əsərdə təbiət qüvvələrinin iştirakını və qəhrəmanların taleyində onların rolunu geniş təhlil etmiş, “Iqor polku hekayəti” müəllifinin animistik və bütperəst baxışlarının, əsərdəki simvollar və arxetiplər sisteminin araşdırılması xüsuslu olmuş vermişdir. Burada əsərin təkəx xristian abidesi kimi təqdim olunması fikri şübhə altına alınmışdır. Hələ 19-cu yüzilliyin ortalarında, yenisi “Iqor polku hekayəti”nin qədim rus ədəbiyyatı əlyazmalarının toplayıcısı qraf Musin-Puşkin tərəfindən üzə çıxarılmışdan az sonra Kazan Universitetinin professoru F.İ.Erdman yazdı ki, müəllif bu əsərdə “öz Asiya məşəti çeşməsindən” qidalanmışdır. “Allah hökmündən qaçılmazlığın mümkünsüzlüyü” kimi tale yozumu üzərində qurulan mətnin türk

xalqlarının qəhrəmanlıq və məhəbbət dastanlarına yaxınlığı danılmazdır. “Kitabi-Dədə Qorqud”un “Müqəddimə”sində rast gəldiyimiz

Allah-Allah dimayıncə işlər onmaz;
Qadir Tanrı vermayincə ər bayımız;
Əzəldən yazılımsa,

qul başına qəza gəlməz..
Əcəl vədə irmayıncə kimşə ölməz..
fikri elə “Iqor polku hekayəti”nin də leytmotivini təşkil edir:

Nə alıcı bir quş, nə müdrik bir kəs
Allah divanundan qurtara bilməz.

Bu müləhizələrin davamı olaraq, tanınmış qazax şairi, publisist və alimi O.Süleymenov türkizmlər və türk elementləri ilə bağlı rus eposu üzərində ciddi müşahidələrin məntiqi yekunu kimi o fikrə gelmişdi ki, “Iqor polku hekayəti” slavyan və türk xalqlarının müştərek ədəbi abidəsidir. Bu və digər qədim rus ədəbiyyatı nümunələrindəki türk elementləri sonradan daha geniş təhlil obyektiñə çevrilə bilmüşdir.

“Iqor polku hekayəti”ndə və “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinən yadelliirlər mübarizə, şöhrət və kədər, feodal çəkişmələri və s. kimi mövzu və motivlər, təbiət təsvirləri və təbiət qüvvələrinin hadisələrə birbaşa təsiri, baş qəhrəmanların bu və ya başqa şücaət və hərəkətinə əsaslandırıb epizodların oxşarlığı, qadın personajların üzərinə düşən ideya yükü və digər məziyyətlər sadəcə ideya-mövzu yaxınlığından xəbər vermir; burada minilliklər boyu birləşən şəhər malik olmuş, müştərek maddi və mədəni irsə imza atmış Qədim Rus və Böyük Çöl etnos və xalqlarının eyni mifik və dini təsəvvürlərindən, yaşayış və düşüncə tərzindən, xeyir və şər anlamından daşınmaq lazımdır.

Abidələrdən götürülmüş bəzi epi-zodlara müraciət edək. Poloveslər

üzərine yürüşə yollanmaqdə olan knyaz İqoru Güneşin tutulması qorxutmur və o öz drijinasına cəsarətə söyləyir:

*Ey mənim drujinam, əziz qardaşlar,
Kişiə yaraşar döyüşdə ölmək,
Yamandır düşməni evdə gözləmək..
Qıpçaq çöllərində başdan keçək biz,
Ya dəbilqəmizlə Dondan içək biz.*

Eyni cəngavərlik ruhu və döyüş əzmi oğuz ığidlərini də xarakterize edir. Hiyələ və yalanla Beyrəyi öz düşərgəsinə çağırımış Aruz onu Qazan xandan üz döndərməyə təhrük etdi - aşağıdakı cavabı alır: "Vallah, mən Qazan Oğuzına başım qomışam. Qazandan dönməzəm, gərəkse, yüz para eylə!" (3, 167).

Göstərilən bədii mətnlər və söyləmələr həm də oğuz tayfaları və şərqi slavyanların tarixinə, bütövlükde onların qəhrəmanlıqlarla dolu keçmişinə bir tərəfdən lirik və emosional, digər tərəfdən ayıq bir baxış, katarsis kimi də qiymətləndirilməlidir. Bu mənada Dədə Qorqud və Boyanın dilindən gələn lirik ricətlər mənəvi təmizliyi və el arasında dinc yaşayışa çağırılsırdır.

Təbiət qüvvələri ilə qəhrəmanların qarşılıqlı təsiri və ünsiyyəti bu eposlarda tutarı şəkilde göstərilir. Xüsusən də yiğcam kompozisiya və əlvən poetik mətnə malik "İqor polku heykəti"ndə hadisələrin axarına uyğun təbiət qüvvələri arasında rulların "bölgündürüməsi" mühüm əhemmiliyət kasb edir. Naməlum müəllif Güneşin tutulması, zülmət və qaranlığın, qara buludların, tufan və ildirimin, vəhi heyvanlar və quşların iştirakı fonunda İqorun poloveslər üzərinə ədaletsiz və vaxtsız yürüşü barədə təsəvvür yaratmağa nail olur. Knyazın əsirliyinə münasibət otaların, güllər və ağacların "qərənginliyi" ilə ifadə olunur, buradan qurtulmaqdə ona quşlar da yardımçı olur. Müxtə-

lif situasiyalarda epos qəhrəmənləri - həm ruslar (Boyan, İqor, Vseslav, Yaroslavna), həm də poloveslər (Qonçak, Qza, Ovlur) vəhi heyvanlara və quşlara bənzədirilirlər.

Eyni təsvirlərə və təhkiyə üslubuna "Kitabi-Dədə Qorqud"un bütün boyalarında rast gəlinir. "Dirse xan oğlu Buğac xan boyu"nda oğlunu qan içində gəren ana Qazılıq dağını lənətləyir:

*Ağar sənin suların, Qazılıq dağı,
Ağar kibi, aqmaz olsun!
Bitər sənin otların, Qazılıq dağı,
Bitər ikən bitməz olsun!
Qaçar sənin keyiklərin, Qazılıq dağı,
Qaçar ikən qaçmaz olsun,
daşa dönsün!*

"Salur Qazanın evinin yağımlanması" boyunda evinin yağımlanması xəberini qəhrəmanın sudan, qurddan, çobanın köpəyindən soruşması da Azərbaycan dastanının mifoloji kökə bağlılığından, obrazlı düşüncə tərzində animistik təbiətin rolundan xəber verir.

Dədə Qorqud qəhrəmanları daha cəsarətli və daha fəaldurlar.

Knyaz Svyatoslav və Salur Qazanın gələcəkdən xəber verən yuxularının və döyüş sehnələrinin təsviri, herbi yürüşlər vaxtı əldə olunan qənimətlərin sadalanması və s. epizodlar bu iki möhtəşəm Orta əsrlər abidəsinin tipoloji və ideya-mövzü yaxınlığını təsdiq edən faktlardandır.

Türk və slavyan xalqları eposunun müqayisəli tədqiqi və tədrisi eyni coğrafi-tarixi arealda mövcud olmuş və bu gün də ədəbi-mədəni, iqtisadi əlaqələrə malik xalqların maddi və mənəvi irləsinə, onları yaxınlaşdırın amillərə hörmətlə yanaşmağın vacibliyini təsdiq edir.

QƏTRAN TƏBRİZİNİN TƏDQİQİ TARİXİNDƏN

Nigar SADIQOVA,
Bakı Slavyan Universitetinin müəllimi

Qətran Təbrizi 1010-cu (yaxud 1013-cü) ildə Təbriz yaxınlığında Şədiabad kəndində doğulmuşdur. Uşaqlıq və gənclik illerini Şədiabadda keçirmiş, təhsilini Təbrizdə davam etdirmişdir.

Təbriz hələ IX-X əsrlərde Azərbaycanın ticarət və mədəniyyət mərkəzlərindən biri idi. Rəvvadilərin hakimiyəti dövründə paytaxtın Ərdəbildən Təbrize köçürülməsi ilə şəhər daha da abadlaşmış, böyümüşdü. O, elm təhsil ocaqları, zəngin kitabxanaları ilə Orta və Yaxın Şərqdə məşhurlaşmışdı.

Qətran mükəmməl mədrəsə təhsili almışdır. Tarix, ədəbiyyat, poeтика, fəlsəfə, məntiq, hüquq, psixologiya, ilahiyyət və yaşı, bu dövrdə sürətli inkişaf edən təbiət elmlərinə - fizika, kimya, astronomiya və təbabət dərindən bələd olmuşdur.

Qətranın yaradıcılığı XI əsr Azərbaycan həyatı ilə sıx bağlı olub, dövrün əhvali-ruhiyyəsini, ictimai-fəlsəfəi, əxlaqi-estetik baxışlarını dölgün əks etdirmişdir. Qətran Abbasilər xilafətinin süqutu, müstəqil dövlətlərin yaranması şəraitində meydana gələn, inkişaf edən ümumşərq mədəniyyəti, ədəbiyyatı, ictimai-fəlsəfəi fikirlərinin nailiyyətləri əsasında yetişmişdir. Qətran Təbrizi, Rudəki, Firdovsi kimi şairlərin yaradıcılığından bəhrələnən də, öz torpağının - Azərbaycanın əzəmet və gözelliliyini ədəbiyyata getirmiş, xalqımızın yüksək mənəvi keyfiyyətləri ni, nəcib duygularını, düşünce tərzini əks etdirmiştir.

Orta əsrlər Azərbaycan şairləri, həmçinin Qətran fars dilinin Azərbaycanda "ümumxalq dili olduğu üçün" deyil, ciddi tarixi-ədəbi, ictimai-siyasi səbəblər üzündən farsca yazımsıdır.

Q.Təbrizinin 12000 beytlik ədəbi irlərini əhatə edən olməz "Divan"ı XI əsr bədii-fəlsəfəi fikrimizin böyük nailiyyəti olmaqla Azərbaycan tarixini öyrənmek işində son dərəcə əhəmiyyətli abidədir.

Sairin yaşadığı şəhər, ölüm tarixi təzkirelərdə mübahiseli olsa da, müəlliflərin hamısı onun sənətinə münasibətdə həmfikir olmuşlar. Onlar Qətranın ədəbi irləsinə hörmətlə yanaşib yüksək qiymət verir, şairi "həkim", "ustad", "Azərbaycan şairlərinin başçısı" adlandırır, mütəfəkkir şair olduğunu təsdiq edirlər.

Dövlət şah Səmərqəndi Qətranı "Ustad şair" adlandırb qeyd edir ki:

مەل مەل مەل مەل مەل مەل
شەر شەر شەر شەر شەر شەر
سەر سەر سەر سەر سەر سەر
ئەن ئەن ئەن ئەن ئەن ئەن
ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن
ئەن ئەن ئەن ئەن ئەن ئەن ئەن

(şəir sənətində mahirdir, əsrlər sahibidir)
Rzaqulu xan Hidayət yazar:

مکنم نهادم شعر است و بنز عم
من از صنایع از مقول شعر است
شعر کمر نبوده است.

(“Həkim şeir fəsihlərindəndir və mənim rəyimcə məşhur şeir rəhbərlerinin heç birinden əsik olmayıb”).

İran, Orta Asiya və Azərbaycan şairlerinin də Qətrana verdikləri qiyamət maraqlıdır: özlərini Qətranın şagirdi hesab edirlər. Məşhur İran şairi Ənvəri Əbiverdi (XII əsr) ustادının divanından seçib tərtib etdiyi nəfis şeirlər müntəxəbatı haqqında bu sözləri yazmışdır:

“Şairlər fəsihi və fəsihər bəliği və bəliyilər kamili Əlu Mənsur Qətran Azərbaycanı”.

Böyük tacik şairi Əbdürrəhman Cami (1414-1492) “Səlaman və Əbsal” əsərində Qətrana həsr etdiyi məşhur hekayəsində şairə yüksək qiyamət verir:

“Qətran şeirlər yaradan məna ustası,
Onun qələmindən süzülən hər qətrə bir sərənizi idi...”

Əsədi Tusi Əmir Müəzzi və Xaqani Şirvani də əsərlərində şairin adını çəkir, həyatının bəzi məqamlarına işarələr edirlər.

Qərbi Avropa və rus şərqşünasları yalnız XIX əsrin axırları, XX əsinin əvvellərindən etibarən Qətran Təbrizi ile tanış olmağa başlamışlar. İlk məlumat Çarlı Rio tərəfindən verilmişdir. Rio “Britaniya muzeyində olan fars əlyazmaları kataloqu” adlı əsərində Qətranın və Rudəkinin şeirlərini diqqətlə öyrənməye çalışmış, Rudəkiyə aid edilən divanda Qətranın bir sıra şeirlərini aşkarla çıxarmışdır (Qətran və Rudeki şeirləri uzun zaman qarışq salınmışdır). Görkəmlü rus şərqşünası Y. E. Bertels Denison Rossun işini yüksək qiymətləndirmiştir.

Denisson Rossdan təqribən dörd il sonra məşhur ingilis şərqşünası E. Braunun Dövlətşahə əsaslanıb “Iran ədəbiyyatı” tarixi kitabında yazdığı bu setirlər maraqlıdır: “O, xüsusilə, çox çətin şeir formalarını, o cümlədən mürəbbə, mühəmməs və qoşa qafiyəli şeir formasını yenidən işləmişdir. Bu axırıncı şeir formasında o, xüsusilə, ustaddır. Qəstrandan sonra gələn bir sıra şairlər onu təqlid etməyə çalışsalardır, onlardan çox azı buna müvəffəq ola bilmişdir...”

Burada, yeri gölmüşkən, Azərbaycan şairlerinin, o cümlədən, Qətran Təbrizinin İran şairi hesab olunması haqqında da danışmaq lazımdır. İran ədəbiyyatşünasları uzun zaman Qətranı ümumfars ədəbiyyatına daxil etməyə çalışmışlar.

Bu, həqiqətdə ki, Azərbaycanın böyük şairleri yaradıcılıqları ilə fars ədəbi-bədii dilinin inkişafına, fars ədəbiyyatının bədii sənətkarlıq baxımından yüksəlməsinə əhəmiyyətli təsir göstərmişlər. Əgər Nizami kimi Qətran da başqa xalqların ədəbiyyatına daxil olursa, bu, şairin yalnız böyüklüyünü göstərir. Ancaq heç kəsə onu fars şairi adlandırmağa haqq vermır.

Məşhur Azərbaycan tarixçisi Seyid Əhməd Kəsəevinin 1931-ci ildə “Ərməğan” məcmuəsində çap etdirdiyi “Azərbaycan şairi Qətran” adlı məqaləsi sonralar Qətranı öyrənməkdə etibarlı məxəz oldu. Müəllif əsə-

rin ilk səhifələrində Qətranın yer mənsubiyyətini, həyatının bəzi mübahisəli məqamlarını elmi, tarixi faktlarla həll edib. Maraqlı cəhət həm də bu idi ki, XI əsr Azərbaycan tarixini Kəsəeviyyə öyrədən də yənə Qətran özü idi: “Şairin şeirlərində işarə olunan çox mühüm tarixi hadisələrə kitablarda qəti toxunulmur. Yeganə məlumat Azərbaycan şairinin məşhür”.

Otuzuncu illerdə, Kəsəeviyyən bir qədər sonra görkəmli mütefakkir Məmmədli Tərbiyat “Daneşməndan-e Azərbaycan” əsərində fars şovinizminin Azərbaycan mədəniyyətini “ümumfars mədəniyyətinə” çıxmaq təşəbbüsüne ağır zərbe vurdur. Müəllif Qətranın divanına əsasən şairin Təbriz yaxınlığındağı Şadiabadda anadan olduğunu sübut etdi.

M. Tərbiyat Qətranın ədəbi ərsində bizə qədər gəlib çatmış yadigarlarından danışır, şairin “Qövsnamə” poeması və “Şərhi-lüğətil-fürs əsəri” haqqında məlumat verdi.

Təbriz universitetinin professoru Məhəmməd Naxçıvanı 1954-cü ildə səkkizə qədər qədim əlyazması nüsxəsi əsasında divanı nəşr etdirmişdir. Lakin təzkirlərde şairin elə şeirləri, məsnəvилəri var ki, onlar buraya daxil edilməmişdir.

Y. E. Bertels “Nizami” (“Творческий путь поэта”) kitabında Qətranı “farsca şeirin ustası” adlandırmış şairin sənətinə yüksək qiymət vermişdir: “В начале XI века в главном городе Южного Азербайджана, Табризе, уже появляется такой исключительный мастер персидского стиха, как знаменитый Катран Ибн-Мансур”.

Qətranın poeziyası mövzusu etibarilə, xalqının tarixi, həyat və məişəti ilə möhkəm bağlıdır və milli zəminində ayrı götürüle bilməz.

Qətranın Təbriz zəlzələsi haqqında tarixi mənzumələrindən bir parçaya baxaq:

آن شعر بدینگونه بیانشت که گفت
ساده نویار بیاورد ز فرند
داشت که بلا داد برایمن خلق نگهبان
حاشق رجوع بیار بیاورد ز جانان .

“Səhər elə coşub-daşdı ki, dedim:
Nigabanın xalqa bəla verdiyi o gecəde
Dəhşət vurmuş ana vəhmədən oğlunu itirib axtarmadı
Aşıq nale, fəryaddan göz açıb cananı yad etmədi”.
Bu, Təbrizdə baş vermiş hadisənin dəhşətini yaşamış azərbaycanlıların ürək yangısı, fəryadı idi. Üslub cəhətdən də, Qətran şeiri üçün göstərilən əlamətlərin hamisi burada müşahidə edilir. Onun hər şeirinin əzələ noqtəsində ana yurdundan söz açması azərbaycanlı-türk övladı olmasına heç bir şübhə yeri qoymur. İran ədəbiyyatşünaslığı bir çox ciddi nöqsanlarına baxmayaraq Qətranın öyrənilməsinə xidmət göstərmişdir.

Azərbaycan ədəbiyyatşünaslarından - Firuz Sadiqzadənin, Əlyar Səfəlinin, Qafar Kəndlının tədqiqatları öz ciddiliyi, sanbalı ilə Qətranın öyrənilməsi tarixində mühüm yer tutur.



İFADƏ MƏTNLƏRİ*

V SINIF
AYRILIQ

Məktəbdən ayrılmış Azada çox çətin gelirdi. O, heç olmazsa, son dəqiqlərde doğma məktəbin boş sınıfları ilə, işqli aynabəndi ilə, hətta on il müddətində tebəsürə yazılar yazdıqı sınıf lövhələri ilə bir dərhal vidalaşmaq isteyirdi. O, babasının direktorla söhbatə başlamasından istifadə edib, bütün sınıfları gəzdi. Hər sınıf ona uşaqlıq illerinin xoş deqiqələrini xatırladı. Sonra aşağı endi. Həyətin sərin xiyabınlarını, öz əli ilə əkdiyi, indi isə meyvələrindən ağrlaşan gavalı ağacını həsrətlə seyr etdi. O, hər seyda, hər bir ağacdə, hasar boyu salmış güllükə, hətta çıxəkden-çıçəye qonan bal arınlarını vizitləsində da nə isə doğma bir şey duyurdu.

O, məktəbin həyətini addım-addım dolaşdı.

Həyətdə yaxınlaşdıqı hər şey sanki ona deyirdi: "Xoş geldin, əziz dostum, xoş goldin".

Azad həyət qapısına yaxınlaşdıqı zaman, babası direktorla dərhab onu gözləyirdi. Direktor atla getməyi təkid edirdi - sədə, babası razi olsun.

Azad və babası direktorla görüşüb ayırdılar.

Xeyli getnişdilər ki, Azad bir də dönbür geriye baxdı. Məktəb indi uzaqda qalmışdı (152 söz. Q. İlkindən).

GÖNC HƏKİM

Rayon səhiyyə şöbəsinin müdürü cavın bir oğlan idi. O, Firidunun gelişinə çox sevindi. Sənədlərini oxuduqdan sonra gənc həkimə Qumlu kənd məntəqəsində işləmək təklisini etdi. Kənd həkimi olmaq Firidunun cəhdindən arzusu idi. Ona görə də tərəddüd etmədən razılıq verdi. Müdir katibi çağırıb əmr hazırlamağı tapşırıldı.

Firidun pəncərədən iki dağın arasındakı yerləşən balaca, lakin gözəl mis şəhərinə təməşə edirdi. Otağı dolan temiz hava sərnişindən başqa, xoş bir otur də getirirdi. Güneş batırıldı. Binaların, zavod bacalarının kölgəsi tənha səyyahlar kimi dağların zirvəsinə dırmaşmaqdır. Dərənin o tayindəki alçaq, məhrənən dostlar kimi bir-birinə sığınan dağlar məşəliklərə örtülmüşdül. Yarpaqları saralmış ağaclar payızdan xəbor verirdi. Bəzi yerdə qocaman meşənin sahibləri olan hündür şam ağacları, qarağaclar vo cinarlar hələ də bahar tərəvatini saxlayır, möğür-mögür üfüqlərə baxırı. Firidun belə bir menzərəli və səfəli bir yerə gəldiyi üçün ürəyində fərəh duyurdu.

Müdir əmri gətirib imzaladı, sonra Firiduna uzadıb elini sıxı. Şəhərin qurtaracağındakı balaca çılpaq təpeni ona göstərərkə dedi:

- Gədebəyle Qumlu kəndini bir-birindən həmin təpə ayınr. Size müvəffəqiyətlər arzu edirəm (162 söz. Mir Cəlaldən).

VI SINIF
YASƏMƏN AĞACI

Məktəbin bağçasında cavan bir yasəmən ağacı vardı. Yaz galəndə bütün ağaclar kimi o da çiçək açırdı. Onun aşıq-bənövşəyi gulleri salxım-salxım olub sallandı.

Həmin yasəməni Aslan müəllim ekmişdi. O, hər sahər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülərə iyilər və dayanıb ağacın gözəlliyyinə təməşə edərdi.

Aslan müəllim ucaboylu, qaradınməz, zehmli bir adam idi. Lakin o, yasəmən ağacını seyr edərkən üzünü incə, məhrəban bir ifadə alardı. Bir gün Rauf dərs zamanı Cəfərin qulağına piçildədi:

- Yasəmən ağacında bir bülbül yuva salıb.

* Əvvəli jurnalımızın 2004-cü il 2-ci sayında

- Cəfər bu sözü eşitək səbirsizliklə dərsin qurtarmağını gözlədi. Zəng vurulan kimi Raufla bərabər yasəmən ağacının yanına qəçdi.

Cəfər düşünmədən birbaşa ağaca dırmaşı. Elə yuvaya yenico çatmışdı ki, onun içindən bir bülbül uçu. Ağacın gövdəsi Cəfərin ağırlığına davam getirməyib şaqquş ilə sindi. Cəfər yixildi, yuva da ucub töküldü.

Ətrafa toplılmış uşaqlar çığır-bağır saldırlar. Cəfər özünü toplayıb ayağa qalxıqdə Aslan müəllimi yanında göründü. Aslan müəllim heykel kimi dayanıb qoddi qızılış yasəmən ağacına baxırı.

Bu zaman bir bülbül qanadlarını toplaşanların başı üzərindəki alma ağacının çıçıklarına çırıp həyəcanla səsləndi. Aslan müəllimin başını qaldırıb kiçik bir budaq üzərində oturmuş bülbülə, onun uçmuş yuvasına və Cəfəre baxdı, sonra dönüb getdi.

Zəng vuruldu. Aslan müəllim sinfə daxil oldu. Cəfər xəcalindən müəllimin üzünə baxmağa utanırı. O, Aslan müəllimin ceza verməsinə gözlöyirdi, lakin Aslan müəllim Cəfəre heç bir söz demədi, onun üzünə belə baxmadı (219 söz. M. İbrahimovdan).

QIZILGÜL

Zaurun atası bağda qızılıgül ekmişdi. Zaur hər sahər yerindən duran kimi qızılıgullerin yanına qəçir, böyük bir həvəsle qonçelərə baxırı. O, atasından soruşdu:

- Ata, bu qonçelər nə vaxt açacaq?
Atası gülməsəyərək dedi:

- Oğul, baxmaqdən asılıdır. Əgər istəyirsin gullerin tez açısn, gerek dibini bəlləyəsən, vaxtı-vaxtında su verəsən. O vaxt qonçelər dərhal pardaqlaşar.

Zaur həmin gündən gullərə qulluq etməyə başladı. Qonçelər yavaş-yavaş böyüdü. Al-qırmızı rəngə boyandı. Bir azdan sonra guller piyale boyda oldu. Qızılıguller elə gözəl, elə atırlı idi ki, Zaur sahərdən axşama qədər onlara baxmaqdən doymurdur.

Bazar günü idi. Xalası qızı Zauru öz ad gününə dəvət etmişdi. Atası oğluna məsləhət bildi ki, qızılıgullerden dərib xalası qızına aparsın. Bu sözlərdən Zaurun qanı qaraldı. Nənəsi də eyni məsləhətə qoşulandan sonra Zaur qayçımı götürürüb bir dəstə qızılıgül dərdi və Mehribanın ad gününə yollandı. Mehriban gulleri göründə çox sevindi. Onun ad gününə gələn uşaqların hamisinin gözü bu güllərdə qalmışdı.

Mehribanın atası Cəfər güllərə baxıb dedi:

- Əhsən bunları becərən bağbana, halal olsun!

Uşaqlar yerbəyden qışqırdılar:

- Halal olsun! Halal olsun!

Zaur dəzə bilməyib dedi:

- Onları özüm yetirmişəm.

Uşaqlar ona baxıdalar. Zaura elə geldi ki, yoldaları inanmadılar. Buna görə də eləvə etdi:

- Hələ kollarda çoxlu qonçelər var. Açında siza de bağlışlayacağam.

Mehribanın atası Zaurun qırvım saçlarını sığallayaq dedi:

- İnanırıq, qaragöz bala, inanırıq. Sən ki, əsl bağbansan. Əsl bağban isə belə əliaqlı olar, gözəllik paylayan olar (219 söz. F. Tariverdiyevdən).

VII SINIF
ANA CEYRAN

Ceyran qara gözlərini uca dağlara zilləyib hərəkətsiz dayanmışdı. Ö, aydın üfüqə, bir-birinə sığınub uyumuş dağlara baxırı, həyat və təbiətin gözəlliyyindən zövq alırdı.

Birdən nə isə gurladı. Bayadından ceyranı tuşlayan ovçunun elindəki tufəng açıldı. Ceyran diksindi, o, sıçrayıb, yel kimi uçmaq, müdhib falakətdən qurtarmaq istədi, lakin bacarmadı. Sanki gınaş gøy üzərindən qopub, odlu bir kürə kimisi yera düşdü.

Ceyran yixildi. İndi ceyranın gözlərində bütün ələm yanırı.

Yaşıl və zərif otlar onun al qanına boyandı.

Bu atəşli, alovlu tufan içinde ceyran canından artıq sevdiyi körpə balasını xatırladı. O, ülvə bir xəyal, doğma bir surat gördü. Sevimli balasını görməmiş olmuş istəmədi. Onun yaşlı gözlərini yoldarda, dərdli qəlbini intizardə qoymaq ceyran üçün əbədi hicrandan ağır, ölümən dehşətlə idi. Bu böyük arzu, bu müqəddəs həsrət ceyranı diriltdi, o, gözlərini açdı, amansız ağrıya dözərək, dizlərinə arxalanıb qalxdı. Ceyranın elə goldı ki, hər şey öz yerindədir, güneş yenə mavi semanı parlardır, dağlar yorğun cengaverlər kimi bir-birinə sıxlıb yatrı. Təkcə ceyran yaranmışdı.

Övçü bayadından bəri ölmüş zənn etdiyi ceyranın dizləri üstə qalxığıni görüb, heyrat içinde dayandı.

ODLU QILINC

Günəş doğdu. Girdman qalası görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı üzənib gedirdi. Burada qədim babaşının olı ilə yaranmış gözel bir Azerbaycan şəhəri yerləşmişdi. Heç bir yandan səs-səmər gəlmirdi. Girdman qalasının qoca keşikçisi həyətde gəzinir, arabir dayanıb etraflı dinləyirdi.

Birdən o, bağırtı və qılınc səslərinə dikkəsinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dırırmış vuruşmasına girişmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib, hökmədən xəber aparmaq istədi. Bu anda vuruşanlar həyətde gördündülər.

Qoca keşikçi qəhəqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfər idi. Onlardan biri dal-dalı çəkilir, o biri isə qabağındakının üstüne ildirir kimisi şığırdı.

Onlar qoçanın burada olmasından xəbərsizdilər, onun qəhəqəhəsini də eşitmirdilər.

Vuruşan gənclərin üzü güldü.

İrəliyə doğru şığyan gənc oğlan Girdman hökmənləri Varazin oğlu Cavanşir iddi.

Onlar qılınc döyüsdürüb məşq edirdilər. Qoca keşikcisinin gülüşü birdən kasıldı. Belə getse, yaxşı tamidi bu gənclər bir-birini hələk edə bilərdilər.

Cavanşir qabağındaki oğlana möhkəm bir zərbə endirərək, onun qalxanını yanyaböldü;

- At yərə qılincin, Urmuz! Bununla son üç dəfədir möglub olursan.

Qoca keşikcini yalnız indi görüb utanın Urmuz, Cavanşirin qələbəsinə dözməyib etiraz etdi:

- Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən. Men özüm sənin xətrinə dəymirəm.

Cavanşirin dodaqlarındaki gülüs izləri silinib yox oldu.

- Bu bəhanodır, dostum. İsteyirsin bir də vuruşaq.

Qılıncın yenə parıldadı. Urmuzun zərəsi gözlənilmeden oldu, Cavanşir iki addım geri çəkildi. Pərt halda gözleni döydü:

- Bax, buna sözüm yoxdur, - dedi. - Vuruş zamanı danışmaq mənənə çox baha oturdu. Cavanşir alındıqı qalxanı kənaraya atıb, Urmuzun üstüne cumdu:

- Al, bu da üçl - deyə sevincle bağıraraq. Urmuz a möhkəm bir zərbə vurdur. İndi razısanı?

Urmuz bu zərbədən güclə özünü doğruldı.

- Çox gözel. Men sənin məharətini ürkəndən təsdiq edirəm. Böyük hökmədən rəmiz Yavuz xosbəxtidir. Onur sevimiň oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi olmağa layiqdir. Gəl, üzündən öpüm!

Qoca keşikçi qılınc məşqinin belə qalmaqlısz qurtardığına sevinirdi. Onun sedəf kumi aq dişləri parıldayı, iri aña gözələri alısh yanındı. Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardır. Lakin holo qocanın şəkər şayət etmirdi. O, cavanların belə dəstəcəsə öpüşdüklerini görüb sevinədi və Cavanşirə yanaşıb dedi:

- Öğüm, düşmən bir də tütümüzə qılınc qaldırsa, Girdman dağlarının heç nəden qorxusunu yoxdur. Yavaz qocalıb gücdən düşsə də Cavanşir sağ olsun! (365 söz. M. Hüseyndən).

FİTNƏ

Bəhram şahın gözel bir kənizi var idi. Bu kənizin adı Fitnə idi. Fitnə zirək, aqılıq qızı idi. O, yaxşı kaman çalar, rəqs edərdi. Bülbül kimi təsirli sesi var idi.

Şah çalışı möclisində, ovda Fitnənin məlahətli səsə oxuduğu mahnuları dinləməkdən zövq alırdı.

Bir gün şah ova çıxmış istədi. Fitnəni də özü ilə apardı. Şah ov gördükce, ceyranları vurub yixirdi. Şahın atları ceyranları şah olan səmət qovurdular. Şah qabağına çıxan heç bir ovu buraxmırı, ya da tuturdu. Birdən cəldən bir ceyran qaçıdı. Şah kamani əline aldı, atın başını buraxdı, ceyranlara çatanda oxu atdı, ox ceyranın buduna sancıldı. Ceyran ağızı üstə yixirdi. Beleliklə, şah ceyranların bir necəsini vurdu. Onun bu sücaati aləmi heyrətə saldı. Fitnə dinnir, şaha terif demirdi. Şah bunu hiss edirdi də, gizləyirdi. Birdən uzaqdan bir ceyran qaćınağa başlıdı. Şah qiza dedi:

- Deyesən, bizim ovçuluq hünərimizi görmürsən. Bizim məharətimiz tərifdən yüksəkdir. Budur, bir ceyran gəlir, harasını deyirsen, nişan alım.

Fitnənin incə dodaqları tərpəndi, o, dedi:

- Gərək məharət göstərəsən, bu ceyranın dırnağını başına tikəsən.

Şah onun dediyini yerino yetirmək istədi. Tez yuvarlaq bir daşı kamana qoyub atdı. Daş ceyranın beynini qızışdırıldı. Yaziq ceyran dırnağını başına qaldırdı ki, ağrıyan yerini qasışın, bu zaman şahın atlığı ox ceyranın dırnağını başına tikdi. Ceyran üzü üstə yixildi. Şah Fitnəye dedi:

- Neco atıram?

Fitnə dedi:

- Şah buna vərdiş etmişdir.

Fitnənin cavabı şaha çox ağır goldı, onu bork qəzəbləndirdi. Şahın ürəyində Fitnəyə qarşı dorin bir kin doğdu.

Bəhram şah ürəyində deyirdi: "Bu heyfi konızdə qoymaq olmaz. Onu cəzalandırmaq lazımdır".

Şah sərkərdəni yanına çağırıb dedi:

- Get, bu kəniniz başını bədonindən üz!

Adil xasiyyətli sərkərdə Fitnəni qabağına salıb, onun başını bədonindən ayırmış istədi. Qız ağladı və dedi:

- Ey sərkərdə, mənim kimə günahsız bir qızın naħaq qanını boynuna götürmə. Mən şahın ən yaxşı konizlərindən bireyim. O, məni çox isteyirdi. Ərköyünlü mənəi aldatdı. O, mənə qəzəbləndi və ölümümə hökm verdi. Son məni öldürdü. Bir neçə gün səbət, şaha de ki, onu öldürdü. Şah bu xəbərdən sevinir, qayıt məni öldür, qanımı sənə halal edirəm. Əgər mənim ölüm xəberindən qüssələnsem, sən məni öldürmədiyindən qüssələnsem, sən heç na olmaz.

Sərkərdə qızın ağıllı məsləhətlərini dinleyib, qanından kecdi və dedi:

- Heç kəsin yanında şahın adını çəkəm. Qoy sən mənim evimdə qulluqçu bilsinlər. Öz işində ol, men hər şeyi düzəldərəm.

Onlar bir-birinə and içib söz verdilər.

Bir heftə sonra şah sərkərdəni gördü, ondan Fitnəni soruşdu:

- Qız necə oldu?

Sərkərdə cavab verdi:

- Əmri yerinə yetirdim.

Şah Fitnənin ölüm xəberindən qüssələndi, gözü yaşardı. Sərkərdə şahın bu halına sevindi, qızı öldürmədiyi üçün üryəti sakit oldu.

Günlərin birində Fitnə ilə sərkərdən əyloşib dərdləşirdilər. Qız sərkərdəyə dedi:

- Sən gözel bir qonaqlıq düzəlt. Şahın bu terəflərə yolu düşəndə onu qonaq çağır. Belə bir tödbir baş tutsa hər iş düzələr. Sərkərdə Fitnənin məsləhətinə bö-

yondı, qonaqlıq dosgahının həmisini düzəldəti.

Bəhram şah ova çıxmışdı. Sərkərdənin sarayı olan kənddən ötəndə bir istirahət yeri gördü. Şah soruşdu ki, bu yer kimindir.

- Şah sağ olsun, mono bağlışladığınız kənddir. Əgər qonaq olsanız, başımızı uca edərsiniz.

Şah sərkərdənin xahişini qəbul etdi. Ovdan qayıdanda sonin sarayına düşəcəyom.

Sərkərdə baş oyib sevincək qayıtdı. Sarayı xalırlarla döşətdirdi. Şah altmış pillili eyvana qalxdı, şadlıq mochisi quşuldu və yemək-içməklə möşəkul oldular. Şah üzünü ev sahibinə tutub dedi:

- Ey mənim qızıl eyvanlı, qonaqcıl sərkərdəm! Göyələrin bir qatına qalxan bu eyvana necə çıxıb-düşə bilirən? Sənin ki, yaşın altmışı keçmişdir.

Sərkərdə dedi:

- Mən kışiyəm, bu pillələr məni yormur. Təccübəli mənim qızımdır, hor gün dağ boyda öküzü boynuna götürüb, bu eyvana çıxır.

- Gözümlə görməsəm, buna inanmam ram.

Qız fürsətdən istifadə edib, qabaqcədan hazırlaşmışdı. Ay üzünü gizlətmədi. Başını oyib öküzü boynuna götürdü, pillələri çıxı. Bəhram şahın taxtı qarşısında dayandı.

Bəhram şah öküzü görüb heyretindən ayaga qalxdı. O, öz konizini tanımadı. Fitnə dedi:

- Əgər bacarırsınızsa, dünəyada bir güclü işid tapın ki, bu öküzü eyvandən aşığıya apara bilsin.

Şah dedi:

- Bu sənən güclü olduğunu göstərmir, uzun illər vərdiş etmişən, odur ki, bir əziyyət görmürsən,

Fitnə baş oyib dedi:

- Cox qoribodır, öküz vərdişi olur, ceyran isə hünərlər! Nədəndir mənim öküz götürməyim vərdiş sayılır, şahın ceyran vurmağına vərdiş deyənlər isə cəzalanırlar?

Şah bu kinayəli sözdən Fitnəni tanıdı, ondan üzr istədi:

- Bağışla məni, ağılsızlıq edib yandırdığım odda özüm qovruldum (380 söz. N. Gəncəvidən).

Tərtib edən:
Asya MƏMMƏDƏLİQİZİ,
pedaqqoji elmlər namizədi, dosent

Baş redaktor əvəzi:

Vaqif ALKƏRƏMOV

Şöbə redaktorları:

Akif MƏMMƏDOV

Soltan HÜSEYNOĞLU

Redaksiya heyəti:

Atəş ABDULLAYEV

Ənvər ABBASOV

Nizami CƏFƏROV

Bəşir ƏHMƏDOV

Tofiq HACIYEV

Nizami XUDİYEV

Qəzənfər KAZIMOV

Əsgər QULİYEV

Xeyrulla MƏMMƏDOV

Şəmistan MİKAYILOV

Bəkir NƏBİYEV

Yusif SEYİDOV

Ünvanımız:

Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.

Telefonlar: 498-55-33, 493-06-09

Kağız formatı 70x108 1/16. Uçot nəşr vərəqi 4,5.

Şərti çap vərəqi 6,3. Sifariş 2900. Tiraj 1200.

Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya

Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.

Lisenziya V 236.

**«Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalı redaksiyasının
kom-püterində yiğilib səhifələnmiş, «Azərbaycan» nəşriyyatının
mətbəəsində çap olunmuşdur.**

Qiyməti 6000 manat

Indeks 1012